

2206y_Az_Q2017_Yekun imtahan testinin sualları**Fənn : 2206Y Müəssisə maliyyəsi**

1 Müəssisənin maliyyə fəaliyyətində məhdudiyyətlər?

- satışdan gəlir, mənfəə, rentabellik.
- amortizasiya vergi, sosial vergi və s.
- aktivlər, passivlər, vergilər
- möhkəm passivlər, amortizasiya
- mənfəət, maya dəyəri, amortizasiya

2 Müəssisələrdə maliyyənin təşkili prinsiplərinə aid deyil:

- maliyyə ehtiyatı.
- dövlət maliyyə nəzarəti
- özünümaliyyələşmə
- təsərrüfat sərbəstliyi
- maddi məsuliyyət

3 Bazar iqtisadiyyatı şəraitində kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyələşməsi sisteminin hansı elementi üstünlüyü malikdir?

- qısa müddətli kreditbüdcə maliyyələşməsi
- bank kreditləşməsi, bedcə təminatı
- kapital bazarı mexnizmi ilə birbaşa maliyyələşmə
- öz xərcini ödəmə, sigorta
- özünümaliyyələşmə

4 Maliyyə münasibətlərinin sferalarına uyğun maliyyə mexanizmi neçə qrupa bölünür?

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

5 Maliyyə mexanizminin alətlərini göstər:

- planlaşma, proqnozlaşma, maliyyələşmə, mənfəət, maya dəyəri.
- qiymətli kağızlar, kredit üçün faizlər, mənfəət, qiymət
- sigortalama, tənzimləmə, qiymət, vergi
- banklar, pul, qiymət, maliyyələşmə
- vergiqoyma, vergi, qiymət, planlaşma

6 Ayrı-ayrı təsərrüfat subyektlərində nizamnamə kapitalının təşkili mənbəyi nədən aslidir?

- istehsal güclərindən.
- idarəciliyin təşkilatı-hüquqi formasından
- istehsalın təyinatında
- yerləşdiyi ərazidən
- maliyyə vəziyyətindən

7 Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə:

- siğorta müəssisə, idarə və təşkilatların maliyyəsi, kredit
- müəssisə maliyyəsi
- dövlət büdcəsi, meəssisə

- dövlət fondu,sığorta fondları
- bedcə, kommersiya fəaliyyəti göstərməyən müəssisələrin maliyyəsi

8 Özünümaliyyələşmə hansı maddəyə aiddir?

- maliyyə nəzarəti.
- maliyyənin təşkili prinsipləri
- maliyyə resursları
- maliyyə təhlili
- maliyyə uçotu

9 Müəssisənin maliyyə təminatı metodunu göstər:

- kreditləşmə
- özünümaliyyələşmə
- siğortalanma
- dövlət maliyyələşməsi
- sosial ödəmə

10 Müəssisənin maliyyə münasibətlərinin xarakteri:

- sosial-iqtisadi
- istehsal (iqtisadi)
- natural –əşya
- sosial ,pul
- qanunu, qiymət

11 Müəssisədə sadət təkrar istehsal xərclərinin maliyyə təminatının əsas metodu:

- öz xərcini ödəmə.
- öz xərcini ödəmələşmə
- dövlət maliyyələşməsi
- kreditləşmə
- siğortalama

12 Maliyyə kateqoriyalarından ibarət olan maliyyə alətlərinə daxil olmayan element:

- amortizasiya
- maliyyələşmə, planlaşma
- dividend
- mənfəət
- vergi

13 Qiymət riskinə daxil olan element:

- investisiya riski, maliyyə riski
- valyuta riski
- likvidlik riski bazar riski
- kredit riski,pul
- pul axını riski amortizasiya ayırmalarf

14 Maliyyə sisteminin maddi bazasını təşkil edən həlqə:

- DSMF, bedcə, kredit
- kommersiya fəaliyyəti göstərən müəssisələrin maliyyəsi
- siğorta, maliyyə
- dövlət bütçəsi, dövlət krediti
- dövlət krediti,siğorta

15 Riskin idarə olunmasının metodlarını göstər:

- riskin təkrar siğortalanması, mənfiət olmaması, zərərin mövcudluğu.
- riskin ləğv olunması, qarşısının alınması, siğortalanması
- riskin siğortalanması və kreditləşdirilməsi
- riskin minimuma çatdırılması, kreditləşdirilməsi
- riskin maliyyələşdirilməsi və siğortalanması

16 Maliyyə riskindən müdafiənin növləri necə adlandırılır?

- fiziki, iqtisadi
- qiymət müdafiəsi, valyuta müdafiəsi
- hüquqi müdafiə, iqtisadi müdafiə.
- fiziki müdafiə, hüquqi müdafiə
- mənfiət müdafiəsi, rentabellik

17 Maliyyə riskinin idarə olunmasının məqsədini göstər:

- risk nəticəsində baş verən zərərlərin mənfiət hesabına örtürülməsi.
- risk nəticəsində baş verən zərərin minimuma çatdırılması
- riskin 50 faiz ləğv edilməsi
- riskin ləğv edilməsi
- risk nəticəsində baş verən zərərlərin tamamilə aradan qaldırılması

18 Müəssisə maliyyəsi bu:

- vergidir, puldur
- pul münasibətləridir.
- qiymətli kağızdır
- puldur
- əmək haqqıdır

19 Müəssisənin maliyyə fəaliyyətində hansı göstəricilər direktiv xarakter daşıyır?

- satışdan gəlir, mənfiət, rentabellik.
- vergi, sosial vergi və s.
- kreditlər, aktivlər, passivlər, vergilər
- vergi, möhkəm passivlər, amortizasiya
- mənfiət, maya dəyəri, amortizasiya

20 Təsərrüfat subyektlərinin maliyyəsi niyə maliyyə sistemində əsas yer tutur?

- büdcənin təşkilində əsas rol oynayır.
- müəssisədə dəyər yaranır
- dövlət maliyyəsinin təşkilində iştirak edir
- müəssisədə maliyyə münasibətləri daha da inkişaf edib
- burada məqsədli fondlar yaradılır

21 Müəssisədə geniş təkrar istehsal xərclərinin maliyyə təminatının əsas metodunu göstər:

- büdcə vəsaiti, qısamüddətli kreditləşmə
- özünümaliyyələşmə
- büdcə təminatı, öz xərcini ödəmə
- maya dəyəri, öz xərcini ödəmə
- kreditləşmə, siğortalama

22 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər:

- tənzimləmə.

- vergi, faiz, mənfəət, dividend
- normativ-hüquqi baza
- maliyyələşmə, kreditləşmə, sıgortalaşma
- vergiqoyma

23 Müəssisə maliyyəsinin təşkili prinsipləri hansılardır?

- sıgortalaşma, kreditləşmə, nəzarət.
- səmərəli idarəetmə
- maddi məsuliyyət, səmərəli idarəetmə
- özünümaliyyələşmə, maddi maraq, planlaşma
- özünümaliyyələşmə, səmərəli idarəetmə

24 Müəssisələr xüsusi vəsaiti hesabına maliyyələşdirilməsi metodlarını göstər:

- kreditləşmə, sıgortalanma.
- özünümaliyyələşmə, özxərciniödəmə
- sıgortalaşma, özünümaliyyələşdirmə
- kreditləşmə, dövlət maliyyələşdirilməsi
- kreditləşmə, öz xərciniödəmə

25 Müəssisənin maliyyə mexnizmi sisteminə neçə element daxildir?

- 6.0
- 4.0
- 2.0
- 3.0
- 5.0

26 Maliyyə mexanizminin neçə sferası var?

- 5.0
- 3.0
- 6.0
- 2.0
- 4.0

27 Müəssisənin maliyyə mexanizmi sisteminə daxil deyil:

- maliyyə alətləri
- mühasibatlıq, maliyyə şöbəsi
- informasiya bazası
- planlaşma
- qanunlar

28 Müəssisədə maliyyə mexanizminin metodlarına hansı elementlər daxildir?

- mənfəət, qiymət, maya dəyəri.
- vergiyqoma, maliyyələşmə, planlaşma
- qiymət, vergi
- maya dəyəri, mənfəət
- istehsal, satış

29 Üç fiziki və ya hüquqi şəxs təsiçi kimi hansı hüquqi-təşkilati formada təsərrüfat subyektinin təşkilində iştirak edir?

- fermer təsərrüfatı
- firma.
- holding

- səhmdar cəmiyyəti
- bələdiyyə müəssisəsi

30 Riskin idarə olunmasının metodlarını göstər:

- riskin təkrar siğortalanması, mənfəət olmaması, zərərin mövcudluğu.
- riskin ləğv olunması, qarşısının alınması, siğortalanması
- riskin siğortalanması və kreditləşdirilməsi
- riskin minimuma çatdırılması, kreditləşdirilməsi
- riskin maliyyələşdirilməsi və siğortalanması

31 Maliyyə riskindən müdafiənin növləri necə adlandırılır?

- hüquqi müdafiə, iqtisadi müdafiə.
- fiziki və iqtisadi müdafiə
- mənfəət müdafiəsi, rentabellik
- qiymət müdafiəsi, valyuta müdafiəsi
- fiziki müdafiə, hüquqi müdafiə

32 Maliyyə riskinin idarə olunmasının məqsədini göstər:

- risk nəticəsində baş verən zərərlərin mənfəət hesabına örtürülməsi.
- risk nəticəsində baş verən zərərin minimuma çatdırılması
- riskin 50 faiz ləğv edilməsi
- riskin ləğv edilməsi
- risk nəticəsində baş verən zərərlərin tamamilə aradan qaldırılması

33 Maliyyə kateqoriyalarından ibarət olan maliyyə alətlərinə daxil olmayan element:

- amortizasiya
- maliyyələşmə, planlaşma
- dividend
- mənfəət
- vergi

34 Özxərcini ödəmənin tərkibinə hansı xərclər daxildir?

- İqtisadi həvəsləndirmə fondlarının təşkili.
- məhsul istehsalı və satışı xərcləri
- ƏDV, tam maya dəyəri
- Mənfəət vergisi, sadələşdirilmiş vergi
- istehsal xərcləri, aksizlər

35 Müəssisənin maliyyə mexanizmi sisteminə daxil deyil:

- maliyyə alətləri
- mühəsibatlıq, maliyyə şöbəsi.
- informasiya bazası
- planlaşma
- qanunlar

36 Müəssisədə maliyyə mexanizminin metodlarına hansı elementlər daxildir?

- mənfəət, qiymət.
- vergiqoyma, maliyyələşmə, planlaşma
- qiymət, maliyyələşmə
- maya dəyəri, planlaşdırma
- istehsal, satış

37 Müəssisə maliyyəsinin təşkili əsaslarının prinsipləri ?

- siğortalama, kreditləşmə, nəzarət.
- özünümaliyyələşmə, maddi maraq, planlaşma
- maddi məsuliyyət, səmərəli idarəetmə
- səmərəli idarəetmə
- özünümaliyyələşmə, səmərəli idarəetmə

38 Müəssisə maliyyəsinin funksiyaları:

- təkrar istehsal və planlaşma.
- bölüşdürücü, nəzarət və maliyyə təminatı
- nəzarət və istehsal
- sosial və tənzimləmə
- planlaşma, tənzimləmə

39 Maliyyə – bu:

- vergidir
- pul münasibətləridir.
- qiymətli kağızdır
- puldur
- əmək haqqıdır

40 Müəssisənin maliyyə mexanizminə daxil olan maliyyə alətlərini göstər:

- vergiqoyma
- vergi, faiz, mənfəət, dividend.
- normativ-hüquqi baza
- maliyyələşmə, kreditləşmə, siğortalama

41 Müəssisədə möhkəm passivlər hansı vəsaitlərə bərabər tutulur?

- maliyyə bazارında səfərbərliyə alınan vəsaitlərə.
- xüsusi vəsaitlərə
- uzunmüddətli kreditlərə
- qısamüddətli kreditərə
- yenidən bölüşdürümə yolu ilə müəssisəyə daxil olan vəsaitlərə

42 Möhkəm passivlərə daxil deyil?

- büdcəyə minimum keçici borclar.
- qısa müddətli kredit
- büdcədənkənar fondlara ayırmalar üzrə minimum borc
- əmək haqqı üzrə minimum borc
- gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar

43 Müəssisənin dövriyyəsində daim yerləşən və ona aid olmayan vəsaitlərin növlərini göstər?

- büdcəyə olan 3 illik borclar, DSMF vaxtı keçmiş borclar.
- sosial vergilər üzrə minimum borc, gələcək ödəmələr üzrə borclar
- satıcılara olan borclar, alıcılara olan borclar
- alıcılara olan vaxtı keçmiş borclar
- fəhlə fə qulluqçulara əmək haqqı üzrə maksimum borclar

44 Müəssisədə xüsusi dövriyyə vəsaitinə bərabər tutulan vəsaitlərini göstər

- maliyyə fəaliyyətindən mənfəət.
- möhkəm passivlər

- bələşdürülməyən mənfəət
- satışdan gəlir
- sair satışdan mənfəət

45 Müəssisədə aliciların avansları üzrə borclar hansı vəsaitə daxildir?

- yenidənbölüşdürmə yolu ilə daxil olan vəsaitlərə.
- möhkəm passivlərə
- satışdan gəlirə
- əmək haqqına
- maliyyə əməliyyatlarından gəlirə

46 Müəssisədə möhkəm passivlərə daxil olan sosial siğortaya məqsədini göstər:

- satışdankənar əməliyyatlardan gəlir.
- sosial ödəniş
- mənfəət
- təqaüd üçün
- əmək haqqı

47 Müəssisənin cari dövriyyəsinə daxil olan cəlb olunmuş vəsaiti göstər:

- baş idarənin vəsaiti.
- kreditor borcları
- qısamüddətli kredit
- satışdan gəlir
- siğorta vəsaiti

48 Müəsisənin kreditor borcları neçə yerə bölünür?

- 6.0
- 2.0
- 1.0
- 3.0
- 4.0

49 Mikrosəviyyədə hansı pul fondları yaradılır?

- Bələdiyyə bütçəsi, ehtiyat fondu, istehlak fondu.
- istehlak fondu, ehtiyat fondu, yığım fondu
- dövlət bütçəsi, bələdiyyə bütçəsi
- bələdiyyələrin kredit fondu
- DSMF, istehlak fondu

50 Müəssisənin sosial siğortaya ayırmalar; m'rk'zl'.dirilmiş. hansı pul fonduna daxil edilir?

- ehtiyat fonduna
- dövlət sosial müdafiə fonduna
- siğorta fonduna
- dövlət bütçəsinə
- istehlak fonduna

51 Müəssisə tərəfindən alınmış qısamüddətli kredit nə zaman geri qaytarılır?

- hazır məzslul alicıları yola salındıqda.
- dövriyyə tam başa çatdıqda
- xammal və material dövriyyəyə verildikdə
- məhsul istehsal olunduqda
- hazır məhsul ambara verildikdə

52 Müəssisədə möhkəm passivlər hansı vəsaitlərə bərabər tutulur?

- maliyyə bazarında səfərbərliyə alınan vəsaitlərə.
- xüsusi vəsaitlərə
- uzunmüddətli kreditlərə
- qısamüddətli kreditlərə
- yenidən bölüşdürmə yolu ilə müəssisəyə daxil olan vəsaitlərə

53 Qısamüddətli kredit hansı hallarda müəssisənin dövriyyəsinə daxil olur?

- iflasa uğradıqda
- müəssisədən asılı olmayan səbəbdən müvəqqəti maliyyə çətinliyi yarandıqda
- debitor borcları yarandıqda
- kreditor borcları yaradandıqda
- özündən asılı olan səbəbdən müvəqqəti maliyyə çətinliyi yarandıqda

54 Əmək haqqı fondu üzrə minimum borc nə zaman yaranır?

- əmək haqqı fondunun hesablandığı tarixi gecikdikdə.
- əmək haqqı fondunun hesablandığı tarix ilə ödənildiyi tarix arasında ara gün fərqi olduqda
- əmək haqqı ayda iki dəfə ödənilidikdə
- əmək haqqı ayda bir dəfə ödənilidikdə
- əmək haqqı fondunun hesablandığı tarixdə

55 Möhkəm passivlər niyə görə müəssisədə xüsusi dövriyyə vəsaitinə bərabər tutulur?

- möhkəm passivlər daim müəssisənin döriyyəsində olmur.
- möhkəm passivlər müəssisənin dövriyyəsində daima iştirak edir
- möhkəm passivlər müəssisəyə məxsusdur
- möhkəm passivlər müəssisəyə məxsus deyil
- möhkəm passivlərin hər birinin xərclənmə istiqməti var

56 Müəssisədə nizamnamə kapitalının ilkin formalaşması nə zaman baş verir?

- müəssisə məhsulu satan zaman.
- müəssisə yeni təşkil olunan zaman
- müəssisə fəaliyyət göstərən zaman
- müəssisə fəaliyyəti genişləndikdə
- müəssisədə məhsul istehsal olunan zaman

57 Müəssisənin maliyyə resurslarında xüsusi vəsaitə bərabər tutulan vəsaitlər necə adlanır?

- amortizasiya
- dotasiya
- mənfəət
- xalis mənfəət
- möhkəm nassivlər

58 Müəssisənin maliyyə resursları sistemi neçə qrupa bölünür?

- 6.0
- 3.0
- 4.0
- 5.0
- 2.0

59 Əmək haqqı üzrə min borc müəssisədə hansı vəsaitə daxildir?

- sair satışdan gəlir.

- möhkəm nassivlər
- balans mənfəəti
- satışdan gəlir
- amortizasiya ayrımları

60 Hansı pul fondu müəssisədə mənfəət hesabına təşkil olunur?

- ssuda fondu.
- əmək haqqı fondu
- valyuta fondu
- istehlak fondu
- amortizasiya fondu
- siğorta fondu

61 hansı pul fonduna sosial siğorta üçün vəsait köçürürlür?

- yiğım fonduna.
- dövlət sosial müdafiə fondu
- dövlət büdcəsi
- ssuda fondu
- ehtiyat fonduna

62 Müəssisənin nizamnamə kapitalının tərkibi:

- ehtiyat fondu
- əsas və dövriyyə kapitalı
- istehlak fondu
- yiğım fondu
- amortizasiya fondu

63 Möhkəm passivlərə daxil olan elementi göstər:

- baş idarənin vəsaiti.
- əmək haqqı fondu üzrə min.borc
- uzunmüddətli kredit
- qısamüddətli kredit
- qiymətli kağızlar üzrə dividendlər

64 Müəssisənin maliyyə resurslarında borc vəsaiti:

- siğorta vəsaitləri.
- kredit
- mənfəət və kredit
- büdcə vəsaiti və mənfəət
- amortizasiya ayrımları

65 Müəssisənin maliyyə resurslarına yenidən bölüşdürmə yolu ilə daxil olan vəsait:

- maliyyə əməliyyatlarından mənfəət.
- siğorta vəsaitləri
- möhkəm passivlər
- mənfəət
- amortizasiya ayırmaları

66 Müəssisənin dövriyyəsində cəlb olunmuş vəsaitləri göstər:

- siğorta vəsaitləri.
- vaxtı keçmiş kreditor borcları
- mənfəət

- büdcə vəsaiti
- Amortizasiya ayırmaları

67 Müəssisədə alıcıların avansları üzrə vəsaitlər hansı vəsaitə daxildir?

- yenidənbölüşdürülmə yolu ilə daxil olan vəsaitlərə.
- möhkəm passivlərə
- satışdan gəlir
- əmək haqqına
- maliyyə əməliyyatlarından gəlirə

68 Müəssisədə hansı göstəriciyə əsasən DSMF ayırma hesablanır?

- istehlak fonduna görə
- əmək haqqı fonduna görə
- tam maya dəyərinə görə
- satışdan gəlirə görə
- yiğim fonduna görə

69 Müəssisədə nizamnamə fondunun tərkibini göstər:

- amortizasiya fondu
- əsas və dövriyyə fondu
- istehlak fondu
- yiğim fondu
- ehtiyat fondu

70 Müəssisədə möhkəm passivlərə daxil olan elementi göstər:

- mənfəət
- satışdankənar əməliyyatlardan gəlir.
- sair satışdan gəlir
- DSMF ayırmalar üzrə minimum borc
- satışdan gəlir

71 Vaxtı keçmiş kreditor borcları müəssisədə hansı kredit formasında çıxış edir?

- uzunmüddətli kredit.
- kommersiya krediti
- istehlak krediti
- bank krediti
- Dövlət krediti

72 Möhkəm passivlərə aid olmayan elementi göstər:

- sosial vergilər üzrə borclar.
- satıcılara olan borclar
- əmək haqqı üzrə minimum borc
- alıcıların avansları üzrə borclar
- büdcəyə ödəmələr üzrə borclar

73 Möhkəm passivlərə hansı elementlər daxildir?

- idarəetmə xərcləri
- əmək haqqı fondu üzrə borc.
- kommersiya xərcləri
- istehsal xərcləri
- satış xərcləri

74 Müəssisədə müvəqqəti maliyyə çətinliyi yarandıqda hansı vəsaitdən istifadə edə bilər?

- kreditor borcları.
- qısa müddətli bank krediti
- büdcə vəsaiti
- baş idarənin vəsaiti
- uzunmüddətli bank krediti

75 Vaxtı keçmiş kreditor borcları müəssisədə hansı kredit formasında çıxış edir?

- uzunmüddətli keridit.
- kommersiya keriditi
- istehlak keriditi
- bank krediti
- dövlət keriditi

76 Möhkəm passivlərə aid olmayan elementi göstər:

- sosial vergilər üzrə borclar.
- satıcırlara olan borclar
- əmək haqqı üzrə minimum borc
- alıcıların avansları üzrə borclar
- büdcəyə ödəmələr üzrə borclar

77 Müəssisənin maliyyə resurslarında borç alınmış mənbələri göstər:

- siğorta mənbələri, dövlət kreditləri.
- uzunmüddətli kredit
- mənfəət, qısamüddətli kreditlər
- büdcə vəsaiti, vergilər
- amortizasiya ayırmaları, sosial vergilər

78 Hansı qiymətli kağız törəmə qiymətli kağıza aiddir?

- xəzinə öhdəciliyi
- opşion
- səhm
- istiqraz
- veksel

79 Yenidənbölüşdürmə yolu ilə müəssisənin maliyyə resurslarına daxil olan vəsaitlər:

- amortizasiya ayırmaları.
- qısamüddətli kreditlər, siğorta məbləği
- bölüşdürülməyən mənfəət
- mənfəət
- möhkəm passivlər

80 Möhkəm passivlərə daxil deyil?

- büdcəyə minimum keçici borclar.
- əmək haqqı üzrə minimum borc
- büdcədən kənar fondlara ayırmalar üzrə minimum borc
- qısa müddətli kredit
- gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar

81 Müəssisənin dövriyyəsində daim yerləşən, lakin ona məxsus olmayan pul vəsaitləri hansılardır?

- mənfəət

- fövqəladə gəlirlər
- satışdan gəlir
- möhkəm passivlər
- maliyyə aktivləri

82 Müəssisənin dövriyyəsində olan kreditor borcu kreditin hansı növünü ifadə edir?

- beynəlxalq kredit.
- dövlət krediti
- uzunmüddətli kredit
- istehlak krediti
- kommersiya krediti

83 Yenidən bölüşdurmə yolu ilə müəssisəyə vəsit hansı pul fondlardan daxil olur?

- əmək haqqı fondu, ehtiyat fondu.
- istehlak fondu, kredit fondu
- amortizasiya fondu, istehlak fondu
- dövlət bütçəsi, sığorta fondu
- ehtiyat fondu, sığorta fondu

84 Müəssisənin dövriyyəsində daim yerləşən və ona aid olmayan vəsaitlərin növlərini göstər?

- satıcılara olan borclar, alıcılara olan borclar
- alıcılara olan vaxtı keçmiş borclar
- bütçəyə olan 3 illik borclar, DSMF vaxtı keçmiş borclar.
- fəhlə fə qulluqçulara əmək haqqı üzrə maksimum borclar
- sosial vergilər üzrə minimum borc, gələcək ödəmələr üzrə borclar

85 Möhkəm passivlərə daxil deyil?

- bütçəyə minimum keçici borclar
- əmək haqqı üzrə minimum borc
- bütçədənəkənar fondlara ayırmalar üzrə minimum borc
- qısa müddətli kredit
- gələcək ödəmələr və xərclər üçün nəzərdə tutulmuş ehtiyatlar üzrə minimum borclar

86 Müəssisənin dövriyyəsində daim yerləşən, lakin ona məxsus olmayan pul vəsaitləri necə adlanır?

- fövqəladə gəlirlər.
- maliyyə aktivləri
- mənfəət
- möhkəm passivlər.
- satışdan gəlir

87 Müəssisənin maliyyə resurslarında xüsusi vəsaiti göstər:

- maliyyə bazarında səfərbərliyə alınan vəsait
- əsas iş fəaliyyətindən mənfəət
- baş idarəəinin vəsaiti
- kredit
- sığorta ödənişləri

88 Müəssisənin maliyyə resurslarında borc vəsait:

- bütçə vəsaiti
- sığorta vəsaitləri.
- mənfəət
- qısamüddətli kredit

- amortizasiya ayırmaları

89 Müəssisədə təşkili mənbələrində amortizasiya ayırmalarının iştirak etdiyi pul fondunu göstər?

- ehtiyat fondu
- valyuta fondu
- əmək haqqı fondu
- yiğim fondu
- istehlak fondu.

90 Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduна sosial vergilər ödəyir?

- ehtiyat fondu
- ssuda fondu
- dövlət bütçəsinə
- DSMF
- istehlak fondu

91 Müəssisə hansı mərkəzləşdirilmiş pul fonduна sosial vergilər ödəyir?

- ssuda fondu
- dövlət bütçəsinə
- istehlak fondu.
- siğorta fondu
- DSMF

92 Hansı pul fondları mərkəzləşdirilmiş dövlət pul fondlarına aiddir?

- dövlət müəssisənin əmək haqqı fondu
- bələdiyyə bütçəsi, dövlət müəssisələrinin pul fondları.
- dövlət krediti, dövlət bütçəsi, DSMF
- DSMF dövlət müəssisənin pul fondları
- bələdiyyə bütçəsi, müəssisə fondu

93 hansı pul fondu qeyri-mərəzələşdirilmiş fondlara aiddir?

- bütçə dövlət krediti
- dövlət bütçəsi, ehtiyat fondu
- amortizasiya fondu; əmək haqqı fondu
- dövlət siğortası, dövlət krediti.
- bütçədən kənar fondlar; bələdiyyənin fondları

94 Müəssisədə əmək haqqı fondunun formallaşma mənbəyini göstər:

- satışdan mənfəət
- satışdan kənar əməliyyatlardan gəlir.
- sair satışdan mənfəət
- satışdan gəlir
- sair satışdan gəlir

95 Möhkəm passivlərə daxil olan elementi göstər:

- baş idarənin vəsaiti
- qiymətli kağızlar üzrə divindər
- qısamüddətli kredit
- uzunmüddətli kredit
- əməkhaqqı fondu üzrə min.borc

96 Müəssisədə mənfəət və amortizasiya ayırmaları hesabına hansı pul fondu yaradılır?

- ehtiyat fondu
- amortizasiya fondu.
- istehlak fondu
- yiğim fondu
- əmək haqqı fondu

97 Müəssisə maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- balans mənfəeti
- sair satışdan əldə edilən gəlir
- bələşdürülməyən mənfəət.
- maliyyə əməliyyatlarından gəlir
- satışdan əldə edilən gəlir

98 Müəssisədə xərclərin rentabelliyi hansı göstəricilər əsasında hesablanır?

- balans mənfəeti, tam maya dəyəri.
- satışdan əldə edilən mənfəət, satılan məhsulun tam maya dəyəri
- xalis mənfəət, maya dəyəri
- bələşdürülməyən mənfəət, kommersiya xərcləri
- xalis mənfəət, istehsal maya dəyəri

99 Müəssisədə material, yanacaq, enerji, əmək haqqı və s. xərclər hansı xərc qrupuna daxil edilir?

- dolayı xərclərə
- Kommersiya xərclərinə
- birbaşa xərclərə
- tədavül xərclərinə
- məcburi xərclərə.

100 Müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədar xərclər necə adlanır?

- Sadə və geniş təkrar istehsalı ilə əlaqədar xərclər.
- sair satışla əlaqədar xərclər
- satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- məhsul istehsalı və satışı ilə əlaqədar xərclər
- fövqəladə xərclər

101 Müəssisədə xərclərin idarə olunması prosesini göstər:

- müəssisənin qısa müddətli kreditləşməsi, qiymətli kağızlar
- proqnozlaşma, planlaşma, operativ idarə olunma, iqtisadi nəzarət
- dövlət maliyyə nəzarəti, audit nəzarəti, maya dəyərinin hesablanması.
- maya dəyəri, istehsal xərcləri smetası
- məhsul istehsalı planının yerinə yetirilməsi, vergi nəzarəti

102 Müəssisə hansı pul fonduna təqaüd siğorta üçün vəsait köçürür?

- yiğim fondu.
- ssuda fondu
- dövlət büdcəsi
- dövlət sosial müdafiə fondu
- ehtiyat fondu

103 İstehsal maya dəyərinə hansı xərci daxil etməklə məhsulun tam maya dəyərini hesablamaq olar?

- vergilər
- əmək haqqı
- xammal və material xərci

- amortizasiya xərcləri
- dolayixərcləri

104 Müəssisədə hansı göstəriciyə əsasən sosial ayırma hesablanır?

- yiğim fonduna görə.
- satışdan gəlirə görə
- tam maya dəyərinə görə
- əməkhaqqı fonduna görə
- istehlak fonduna görə

105 Müəssisədə istehsaldan kənar xərclərin tərkibinə daxil olan elementi göstər?

- yanacaq və enerji xərcləri.
- əmək haqqı
- amortizasiya xərcləri
- kommersiya xərcləri
- material xərcləri

106 Satışdankənar xərclərin elementləri

- nəqliyyat xərcləri
- reklam xərcləri
- qablaşdırma xərcləri
- maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zərəri
- amortizsiya ayrımları.

107 Maya dəyərinə daxil olan vergini göstər:

- sosial vergilər
- ƏDV
- yol vergisi.
- mənfəət vergisi
- Aksivlər

108 Müəssisələrdə təmir fondunun təşkili ilə əlaqədar xərclər hansı göstəricidə əks olunur?

- yiğim fondunda.
- istehlak fondunda
- amortizasiya fondunda
- istehsal maya dəyərində
- istehsal maya dəyərində

109 Əsaslı təmir ilə əlaqədar xərclər bazar iqtisadiyyatına keçənə qədər hansı pul fondundan maliyyələşdirilirdi?

- yiğim fondundan.
- maya dəyərindən
- ehtiyat fondundan
- istehlak fondundan
- amortizasiya fondundan

110 İstehsalda iştirak edən əsas fondların istehlak dəyəri hansı iqtisadi göstəriciyə silinir?

- sair satışdan gəlirə.
- mənfəətə
- rentabelliyə
- maya dəyərinə
- gəlirə

111 DSMF-ə hansı məqsədlər üçün müəssisələr tərəfindən ayırmalar köçürürlür?

- maya dəyəri ilə əlaqədar xərclər, mükafat
- dövlət siğortasına, sosial siğortaya
- kreditlər, faizlər, mükafatlar
- sosial siğorta, pensiya, məşğulluq üçün
- kommersiya xərcləri, material xərc.

112 Müəssisədə kommersiya xərclərinin ödənilmə mənbəyini göstər:

- sair satışdan gəlir
- investisiya fəaliyyətindən gəlir.
- maliyyə fəaliyyətindən gəlirlər
- satışdan gəlir
- satışdan mənfəət

113 Əmək haqqı, ezamiyyə xərcləri və s. ödəmələr müəssisənin hansı planında göstərilir?

- pul vəsaitinin hərəkəti planı.
- şahmat planı
- maliyyə planı
- kredit planı
- kassa planı

114 Müəssisədə sosial vergilərlə əlaqədar xərclər hansı iqtisadi göstəriciy daxildir?

- sair satışla əlaqədar xərclərə.
- balans mənfəətinə
- bələşdürülməyən mənfəətə
- maya dəyərinə
- satışdankənar xərclərə

115 Müəssisədə məcburi xərclərə daxil olan elementlə göstər:

- inzibati işçilərin əmək haqqı
- Material, köməkçi materiallar və s. ilə əlaqədar xərclər
- əsas əmək haqqı.
- amortizasiya ayırmaları
- kreditlər üçün plandan yuxarı faizlər, maliyyə cərimələri, vergilər

116 dəyişən və birbaşa xərclər hansı xərclərə daxildir?

- istehsalla bilavasitə əlaqədar olmayan xərclər.
- dolayı xərclər
- ümum-zavod xərcləri
- istehsalla bilavasitə əlaqədar olan xərclər
- kommersiya xərcləri

117 Büdcəyə və DSMF, ödəmələr müəssisədə hansı xərc qrupuna daxildir?

- sosial xərclər
- mənfəətin alınması ilə əlaqədar xərclər
- mənfəətin alınması ilə əlaqədar olmayan xərclər
- məcburi ödəmələrlə əlaqədar xərclər
- geniş təkrar istehsal xərcləri

118 Müəssisədə yanacaq xərclər hansı xərclərə daxil edilir?

- maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə

- kommersiya xərclərinə
- istehsal maya dəyərinə
- sair xərclərə
- ümumi zavod xərclərinə.

119 tam maya dəyərinə aid maliyyələşdirilir

- satışdankənar əməliyyatlardan gəlir.
- fəaliyyətin adı növündən əldə edilən gəlirlər
- sənaye xarakterli olmayan məhsul (iş, xidmət) satışdan gəlir
- balans mənfəəti
- investisiya fəaliyyətindən əldə edilən gəlir

120 Müəssisənin xərclərinin idarə olunması sisteminin funksiyalarına aid olmayan funksiyani göstər:

- istehsal xərcləri.
- mənfəətin planlaşdırılması
- əmtəəlik məhsula xərclər
- xərclərin planlaşdırılması
- maya dəyərinin hesablanması

121 Müəssisədə dolayı xərclərin tərkibinə daxil olan elementi göstər:

- yanacaq və enerji xərcləri.
- kommersiya xərcləri
- amortizasiya xərcləri
- istehsalda əmək haqqı
- material xərcləri

122 Satışdankənar xərclərin elementlərini göstər:

- Amortizasiya ayrımları, təmir xərcləri.
- maliyyə sanksiyalarına görə xərclər, cari ildə aşkar edilən keçən illərin zəriri
- reklam xərcləri, faizlər
- qablaşdırma xərcləri, dividendlər
- nəqliyyat xərcləri, istehlak fondları

123 Müəssisələrdə təkrar istehsal xərclərinin maliyyə təminatının üstün formasını göstər:

- Maliyyə ehtiyatlarını təşkil etməklə sığortalama.
- özünü maliyyələşdirmə
- dövlət maliyyələşdirilməsi
- uzunmüddətli kreditləşmə
- öz xərcini ödəmə

124 Müəssisədə məhsulun maya dəyərinə daxil olan dəyişən xərclərə aiddir:

- idarəetmə xərcləri
- icarə xərcləri
- ümumzavod xərcləri
- vergilər.
- material xərcləri, yanacaq

125 Məhsulun istehsal maya dəyərin daxil olmayan xərcləri göstər:

- amortizasiya.
- nəqliyyat xərcləri, qablaşdırma xərcləri
- istehsal işçilərinin əmək haqqı
- material, köməkçi material

- enerji xərcləri

126 Müəssisədə məhsulun tam maya dəyəri hansı elemnetlərdən ibarətdir?

- Kommersiya xərcləri, idarəetmə xərcləri.
- istehsal, maya dəyəri, kommersiya xərcləri
- mənfəət, maya dəyəri, ƏDV
- mənfəət, maya dəyəri, istehsaldan kənar xərclər
- İstehsal, maya dəyəri, kommersiya xərcləri, idarəetmə xərcləri

127 Əmtəəlik məhsula çəkilən xərclər üzrə birgünlük xərc dövriyyə aktivlərinin hansı elementinin normativinin hesablanmasında istifadə edilir?

- gələcək dövrün xərcləri
- hazır məhsul
- köməkçi materiallar
- xammal və materiallar
- bitməmiş istehsal

128 Şərti sabit xərclər müəssisədə hansı göstəriciyə daxil edilir?

- qiymətə
- tam maya dəyərinə
- mənfəətə
- istehsal maya dəyərinə
- rentabelliyyə

129 Dəyişən xərclərin həcmi müəssisədə hansı göstəricidən asılıdır?

- idarəetmə xərclərindən.
- istehsal planından
- kommersiya xərclərindən
- maya dəyərindən
- mənfəətdən

130 İstehsal maya dəyərinə daxil olan dəyişən xərci göstər

- umumzavod xərcləri.
- material
- nəqliyyat xərcləri
- reklam xərcləri
- anbar xərcləri

131 Müəssisədə birbaşa xərclər hansı xərclərə daxil edilir?

- ümumi zavod xərclərinə.
- istehsal maya dəyərinə
- kommersiya xərclərinə
- maliyyə fəaliyyəti ilə əlaqədar xərclərə
- sex xərclərinə

132 Məhsul istehsalı və satışı ilə əlaqədar xərclər hansı mənbədən maliyyələşdirilir?

- satışdan kənar əməliyyatlardan gəlir.
- fəaliyyətin adı növündən əldə edilən gəlirlər
- investisiya fəaliyyətindən əldə edilən gəlir
- sənaye xarakterli olmayan məhsul (iş, xidmət) satışından gəlir

133 Müəssisədə zərərsiz nöqtə nədir?

- kredit təminatı
- mənfəət var
- özünümaliyyələşmə
- nə mənfəəti, nə də zərəri
- büdcə təminatı

134 Öz xərcini ödəmə hansı xərclərin ödənilməsini nəzərdə tutur?

- ancaq kreditlərin və faizlərin ödənilməsini.
- ancaq istehsal və satış xərclərini, dəyərini
- geniş təkrar istehsal xərclərini, büdcəyə ödəmələri
- ancaq satış xərclərini və büdcəyə ödəmələri
- ancaq iqtisadi həvəsləndirə fondlarının təşkilini

135 Müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədar xərclər necə adlanır?

- sadə və geniş təkrar istehsalı ilə əlaqədar xərclər.
- fəaliyyətin adı növü ilə əlaqədar xərclər
- satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- sair satışla əlaqədar xərclər
- fövqəladə xərclər

136 Maşın və avadanlıqların dəyərinin aşağı salınması maya dəyərinə daxil olan hansı xərcin azalmasına səbəb olacaq?

- kommersiya xərcləri.
- amortizasiya xərci
- material xərci
- əmək haqqı xərci
- yanacaq, enerji, tara və s. xərclər

137 Müəssisədə istehsal və satış planlarının həcminin dəyişməsi maya dəyərinə daxil olan hansı xərclərin səviyyəsinə təsir göstərəcək?

- sosial xərclərə
- dəyişən xərclərə.
- kommersiya xərclərinə
- dolayı xərclərinə
- ambar xərclərinə

138 Müəssisədə sosial vergilərlə əlaqədar xərclər hansı iqtisadi götəriciyə daxildir?

- sair satışla əlaqədar xərclərə.
- maya dəyərinə
- bələşdürülməyən mənfəətə
- balans mənfəətinə
- staşdinkənar xərclərə

139 Müəssisədə məcburi xərclərə daxil olan elementləri göstər:

- əsas əmək haqqı.
- kreditoər üçün plandan yuxarı faizlər, maliyyə cərimələri, vergilər
- inzibati işçilərin əmək haqqı
- material, köməkçi materiallar və s. il əlaqədar xərclər
- amortizasiya ayırmaları

140 Müəssisədə dəyişən və birbaşa xərclər hansı xərclərə daxildir?

- istehsalla bilavasitə əlaqədar olmayan xərclər.

- istehsalla bilavasitə əlaqədar olan xərclər
- ümum zavod xərcləri
- dolayı xərclər
- kommersiya xərcləri

141 banka ödəmələr müəssisədə hansı xərc qrupuna daxildir?

- sosial xərclər.
- məcburi ödəmələrlə əlaqədar xərclər
- mənfəətin alınması ilə əlaqədar olmayan xərclər
- mənfəətin alınması ilə əlaqədar xərclər
- geniş təkrar istehsal xərcləri

142 Hansı xərc elementi məhsulun istehsal maya dəyərinə daxil edilmir?

- amortizasiya xərci.
- kommersiya xərcləri
- enerji xərci
- xammal və material xərci
- istehsal işçilərinin əmək haqqı

143 İstehsal maya dəyərinə hansı xərc daxil etməklə məhsulun tam maya dəyərini hesablaması olar?

- vergilər.
- kommersiya xərcləri
- amortizasiya xərcləri
- xammal və material xərci
- əmək haqqı

144 Müəssisədə zərərsiz nöqtədə xərclərin maliyyə təminatı necə adlanır?

- kredit təminatı.
- öz xərcini ödəmə
- özünüümaliyyələşmə
- siğortalanma
- büdcə təminatı

145 Hesablanmış amortizasiya ayırmaları hansı maya dəyərinə daxildir?

- kommersiya xərclərinə
- istehsal maya dəyəri
- əsaslı təmir ilə əlaqədar maya dəyəri
- tam maya dəyəri
- məhsulun reallaşdırılması xərclərinə

146 Məhsulun istehsal maya dəyərinə daxil olan xərc:

- ambar xərcləri.
- amortizasiya xərcləri
- ezamiyyə xərcləri
- reklam xərcləri
- ümumxavod xərcləri

147 Müəssisənin dövriyyə fondları nədir?

- tədavül dövriyyə fondları, maliyyə akrivləri
- yalnız bir istehsal təsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən fondlardır
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlardır

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formsını dəyişən istehsal fondlarıdır
- əsas fond, istehsal fondları

148 Kapital qoyuluşunun texnoloji quruluşuna hansı xərclər daxildir?

- köhnə avadanlıqların yenisi ilə dəyişdirilməsi, səhmlərin alınması
- istehsal əhəmiyyətli binaların tikintisi cari aktivlərə vəsait qoyuluşu
- fəaliyyətdə olan müəssisələrin texnika ilə silahlandırılması, dövriyyə kapitalının təşkili
- qiymətli kağızlar portfelinin formallaşması.
- tikinti-quraşdırma avadanlıqların alınması, sair xərclər

149 Müəssisədə məhsulun istehsal maya dəyərinə daxil olan dəyişən xərclərə aiddir:

- anbar xərci
- əsas material
- reklam xərci
- kommersiya xərcləri
- nəqliyyat xərci

150 Müəssisənin məcburi xərclərə daxil olmayan xərci göstər:

- kreditlər üçün faizlər.
- istehsal işçilərinin əmək haqqı
- mənfəət vergisi
- sosial vergilər
- faizlər, cərimlər

151 Müəssisədə birbaşa xərclər hansı xərclərə aid edilir?

- ümum-zavod xərcləri.
- istehsal maya dəyəri
- kommersiya xərcləri
- sex xərcləri
- idarəetmə xərcləri

152 Müqafılə şərtlərinin pozulmasına görə tətbiq olunan maliyyə sanksiyaları ilə əlaqədar cərimələr müəssisədə hansı xərc qrupuna daxil edilir?

- ümum-zavod xərcləri.
- satışdankənar əməliyyatlarla əlaqədar xərclər
- əsas iş fəaliyyəti ilə əlaqədar xərclər
- istehsaldankənar xərclər
- fövqəladə xərclər

153 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərclər hansı xərc qrupuna daxildir?

- məcburi xərclər
- fövqəladə xərclər
- fəaliyyətin adı növü ilə əlaqədar xərclər
- sosial xərclər
- geniş təkrar istehsalla əlaqədar xərclər.

154 Müəssisədə xərclərin idarə olunması predmetinə aid deyil:

- ümumi-zavod xərcləri.
- məhsul satışından əldə edilən gəlir
- dolayı xərclər
- istehsal xərcləri

- maya dəyəri

155 Başqa müəssisələrin nizamnamə kapitalında iştirakdan əldə edilən mənfəət və gəlir müəssisənin hansı fəaliyyətdən gəlirlərinə daxildir?

- istehsal fəaliyyətindən
 investisiya fəaliyyətindən
 maliyyə fəaliyyətindən
 əsas iş fəaliyyətindən
 əməliyyat fəaliyyətindən

156 Məhsul vahidinin qiyməti və məhsulun həcmi əsasında müəssisədə hansı göstərici hesablanılır?

- satışdan əldə edilən mənfəət.
 satışın həcmi
 amortizasiya ayırmaları
 mənfəət
 məhsulun maya dəyəri

157 Satışdankənar əməliyyatlardan mənfəət hansı üsul ilə hesablanılır?

- hesablama üsul.
 birbaşa üsul
 əmsal üsulu
 nəzarət üsulu
 analitik üsul

158 Maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan gəlirlər hansı əməliyyatlar üzrə gəlirlərə daxil edilir?

- maliyyə fəaliyyəti ilə əlaqədar əməliyyatlar.
 satışdankənar əməliyyatlara
 satışla əlaqədar əməliyyatlara
 sair satışla əməliyyatlar
 investisiya fəaliyyəti ilə əlaqədar əməliyyatlar

159 Təsərrüfat suyekti qısa müddətli krediti nə zaman qaytarı bilər?

- bir aydan sonra
 kreditin daxil olduğu dövriyyə başa çatdıqdan sonra
 3 ildən sonra
 bir ildən sonra
 kredit verilən dövrdə

160 Müəssisədə plan ilinin əvvəlinə hazır məhsul qalıqlarına daxil olmayan element:

- quraşdırılmayan avadanlıqlar.
 alıcılara yola salınan, lakin ödənilmə vaxtı çatmayan mallar (plan)
 alıcılar tərəfindən vaxtında ödənilməyən mallar
 alıcılarda məhsul mühafizədə olan mallar
 hazır məhsulun faktiki qalığı

161 Müəssisədə ilin axırına hazır məhsul qalıqlarına daxil olan element:

- alıcılarda məhsul mühafizədə olan mallar.
 ambarda hazır məhsul qalıqlarının plan həcmi
 alıcılara yola salınan, lakin ödəmə vaxtı çatmayan mallar
 ambarda olan hazır məhsul qalığı (faktiki)
 alıcılara yola salınan və vaxtında ödənilməyən mallar

162 Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən amil:

- məhsulun keyfiyyəti
- amortizasiya ayırmaları
- vergilər dolayı xərclər
- istehsal maya dəyəri.

163 Müəssisədə gəlirlərin idarə olunması predmetinə daxil deyil:

- investisiya fəaliyyətindən gəlirlər
- maya dəyəri
- sair fəaliyyətlə əlaqədar gəlirlər
- fəaliyyətin adı növündən gəlirlər
- mənfəət

164 Satışdan əldə edilən hesablanması hesablama metodu hansı göstəricilərə əsaslanır?

- maya dəyəri, ümumi məhsul, mənfəət
- keçici əmtəə qalıqları, əmtəəlik məhsul.
- tam maya dəyəri, vergi, qiymət
- istehsal maya dəyəri, qiymət
- əmtəəlik məhsul, ümumi məhsul, qiymət

165 Hesablanmış amortizasiya ayırmaları hansı xərclərə daxil edilir?

- kommersiya xərclərinə.
- birbaşa xərclərə
- əsaslı təmir ilə əlaqədar xərclərə
- dolayı xərclərə
- məhsulun reallaşdırılması xərclərinə

166 İstehsal olunan məhsulun həcmini xarakterizə edən göstəriciləri göstər:

- bitməmiş istehsal, yanacaq, enerji.
- əmtəəlik məhsul, satılan məhsul, satılmış məhsul
- istehsal olunan məhsul, materiallar
- ümumi gəlir
- hazır məhsul, köməkçi materiallar

167 Müəssisənin cari fəaliyyətinin maliyyələşmə mənbələrində xüsusi vəsaitlə yanaşı, daha hansı vəsait iştirak edir?

- büdcə vəsaiti.
- qısa müddətli kredit
- hesablaşmadə olan pul vəsaiti
- debitor borcları
- baş idarənin vəsaiti

168 Nəqliyyat təsərrüfatından gəlir müəssisədə hansı gəlir qrupuna daxildir?

- əsas fondların satışından gəlirə.
- sair satışdan gəlirə
- satışdankənar əməliyyatlardan gəlirə
- əsas iş fəaliyyətindən gəlirə
- balans mənfəətinə

169 Müəssisədə plan ilinin sonuna hazır məhsul qalıqlarına daxil olan element:

- quraşdırılmayan avadanlıqlar.

- alıcılara yola salınan, lakin ödənilmə vaxtı çatmayan mallar (plan)
- alıcılar tərəfindən vaxtında ödənilməyən mallar
- alıcılarda məhsul mühafizədə olan mallar
- hazır məhsulun faktiki qalığı

170 Müəssisənin büdcəyə ödədiyi dolayı vergi:

- sadələşdirilmiş vergi.
- aksizlər
- əmlak vergisi
- mənfəət vergisi
- torpaq vergisi

171 Aksız ödənilən məhsul

- qənnadı məhsulları.
- neft məhsulları
- yeyinti məhsulları
- çörək məhsulları
- avadanlıqlar

172 ƏDV stavkasını göstər:

- 15%.
- 0.18
- 0.15
- 0.2
- 0.17

173 Hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti müəssisədə hansı gəlir qrupuna daxil edilir?

- yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər
- satışdan kənar əməliyyatlardan gəlir
- sair satışdan gəlir
- məhsul satışından gəlir
- əsas fondların satışından gəlir

174 Müəssisədə ilin əvvəlində hazır məhsul qalıqlarına daxil olmayan element:

- alıcılarda məhsul mühafizədə olan mallar.
- ambarda hazır məhsul qalıqlarının plan həcmi
- alıcılara yola salınan, lakin ödəmə vaxtı çatmayan mallar
- ambarda olan hazır məhsul qalığı (faktiki)
- alıcılara yola salınan və vaxtında ödənilməyən mallar

175 Müəssisədə alınan birbaşa vergi:

- mənfəət vergisi
- ƏD
- dövlət rüsumu.
- gömrük rüsumu
- aksizlər

176 Müəssisədə sair satışdan əldə edilən gəlirin tərkibinə daxil olan element:

- məhsul satışından gəlir
- təmir təsərrüfatından gəlir
- satışdan kənar əməliyyatlardan gəlir
- əmək haqqı

- amortizasiya ayırmaları

177 Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən amil:

- əmək haqqı.
 məhsulun keyfiyyəti
 dolayı xərclər
 vergilər
 amortizasiya ayırmaları

178 Məhsul satışından gəlirdən ödənilən xərclər:

- maliyyə sanksiyaları.
 amortizasiya fondu
 yiğım fondu
 istehlak fondu
 ehtiyat fondu

179 Bazar iqtisadiyyatında müəssisə mövsümü satış şəraitində işləyərsə o zaman hazır məhsul üzrə normativ hansı müddətə müəyyən edilir?

- altı ay üçün.
 ay və rüb üçün
 gün üçün
 il üçün
 2 il üçün

180 Hesablama metodu ilə satışdan gəliri planlaşdırmaq üçün hansı göstəricilərdən istifadə edilir?

- satılacaq məhsul, ilin sonuna hazır məhsul qalıqları.
 ilin axırına və əvvəlinə qalıqlar, əmtəəlik məhsul
 keçici əmtəə qalıqları, qiymət, maya dəyəri
 əmtəəlik məhsul, satılacaq məhsul, qiymətlər
 ilin əvvəlinə hazır məhsul qalıqları, əmtəəlik məhsul

181 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunu göstər:

- $\Theta - Q$
 $S.Q$
 $\Theta + A$
 $Q.\Theta$
 $Q - \Theta$

182 Müəssisələrdə maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- maya dəyərinin aşağı salınması üçün.
 tələb əsasınd
 gəlirlərin artması üçün
 mənfəətin artması üçün
 xərclərə qənaət üçün

183 Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə.
 satışdan pul vəsaitinin hesablaşma hesabına daxil olduqda
 satış başa çatdıqda
 istehsal başa çatdıqda
 materiallar istehsala verildikdə

184 Müəssisənin «stfariş portfelinə» nə daxil deyil?

- hesabat balansı
- maliyyə
- müqavilə
- istehsal planı
- sifarşlər

185 Qeyri-sənaye xarakterli məhsul (iş və xidmətlər) satışından gəlirin elementini göstər

- məhsul satışından gəlir.
- təmir təsərrüfatından gəlir
- satıqdankənar əməliyyatlardan gəlir
- əmək haqqı
- amortizasiya ayırmaları

186 Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- biznes plan, istehsal planı
- istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- biznes planı
- maliyyə planı
- istehsal planı

187 Satışdan əldə edilən gəlirin planlaşdırılmasının hesablama metodunda hansı göstərici faktiki məlumatlar əsasında müəyyən edilir?

- ilin sonuna satılmayan hazır məhsul qalıqları.
- plan ilin əvvəlinə satılmayan hazır məhsul qalıqları
- əmtəəlik məhsul və ilin axırına qalıqlar
- əmtəəlik məhsul
- əmtəəlik məhsul və ilin əvəlinə qalıqlar

188 dövriyyə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- satış başa çatdıqda
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə.
- materiallar istehsala verildikdə
- satılmış məhsul üçün pul vəsaiti hesablanma hesabına daxil olduqda
- istehsal başa çatdıqda

189 müəssisənin əsas iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- kreditlər, vergilərin ödənilməsi.
- məhsul satışından gəlir, mənfəət
- dövriyyə kapitalından istifadə
- əsas fondlardan istifadə
- xərclər, qiymət

190 Müəssisədə təmir təsərrüfatından daxil olan gəlirlər hansı gəlir qrupuna daxildir?

- əməliyyatlardan gəlir.
- sair satışdan gəlir
- investisiya fəaliyyətindən əldə edilən
- satışdan əldə edilən gəlir
- maliyyə fəaliyyətindən gəlir

191 Müəssisənin «sifariş portfelinə» nə daxildir?

- hesabat balansı.
- müqvilələr, istehsal planı, dövlət sifarişi
- maliyyə planı
- istehsal xərcləri smetası
- gəlirlər və xərclər balansı

192 Müəssisə maliyyə sanksiyasına görə cəriməni hansı vəsaitdən ödəyir?

- mənfəət.
- xüsusi mənfəət
- satışdan gəlir
- ümumi gəlir
- balans mənfəəti

193 Müəssisədə valyut kurslarındakı fərqlər hansı qrupda olan gəlirə daxildir?

- investisiya fəaliyyətindən gəlir.
- satışdankənar əməliyyatlardan gəlirlər
- sair satışdan gəlir
- əsas fəaliyyətdən olan gəlir
- fövqəladə gəlir

194 Təsərrüfat subyektlərində yaradılan dəyərin hansı hissəsi birinci növbədə bölünür?

- valyuta fondu.
- fəaliyyətin adı növlərindən əldə edilən gəlir
- balans mənfəəti
- bölüşdürülməyən mənfəət
- ehtiyat fondu

195 Fəaliyyətinin adı növündən gəlirlər niyə müəssisənin ümumi gəlirlərində böyük xüsusi çəkiyə malikdir?

- Ancaq materialların dəyərinin ödənilməsində iştirak edir.
- müəssisənin əsas iş fəaliyyəti ilə əlaqədardır
- nizamnamə kapitalının təşkilində iştirak edir
- çünki müəssisənin genişləndirilməsi ilə əlaqədar xərclərdən ibarətdir
- müəssisənin bütün investisiya xərcləri maliyyələşdirilir

196 Məhsulun topdan satış qiymətlərinin tərkibi necə formalasdır?

- tam maya dəyəri, ticarət güzəştii, ticarət əlavəsi.
- maya dəyəri, mənfəət, aksizlər
- tam maya dəyəri, əlavə dəyər vergisi
- plan tam maya dəyəri, plan mənfəəti
- İstehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

197 Satışdan əldə edilən gəlirlər səviyyəsinə müəssisənin fəaliyyətindən asılı olmayan amil təsir göstəribilər?

- istehslın həcmi.
- təchizat şərtlərinin pozulması
- məhsulun keyfiyyəti
- müqavilə qiymətləri
- istehsalın ritmikliyi

198 Məhsul satışından əldə edilən gəlirlər səviyyəsinə təsir göstərən müəssisənin fəaliyyətindən asılı olan amil hansıdır?

- müəssisənin təchizat şəraitii.

- əmtəlikistehsal planının yerinə yetirilməsi,
- tənzimlənən qiymətlər
- alıcıların borcları
- nəqliyyat təşkilatının işi

199 Müəssisə uzun müddətli krediti nə zaman qaytarmalıdır?

- bir aydan sonra.
- kreditin daxil olduğu dövriyyə başa çatdıqdan sonra
- 3 ildən sonra
- bir ildən sonra
- kredit verilən dövrə

200 Məhsul vahidinin qiyməti və məhsulun həcmi əsasında müəssisədə hansı göstərici hesablanılır?

- satışdan əldə edilən mənfəət.
- dəyər formasında satışın həcmi
- amortizasiya ayırmaları
- mənfəət planı
- məhsulun maya dəyəri

201 Satışdankənar əməliyyatlardan mənfəət hansı üsul ilə hesablanılır?

- nəzarət üsulu
- analitik üsul
- birbaşa üsul
- əmsal üsulu
- hesablama üsul

202 Satışdankənar gəlirlərin tərkibini göstər:

- bankdakı hesabda olan vəsait üçün faizlər, nəqliyyat təsərrüfatından gəlir, keçən illərin mənfəəti
- başqa müəssisələrin nizamnamə kapitalında iştirakdan gəlir, əmlakın icarəyə verilməsindən gəlir, maliyyə sanksiyalarına görə daxil olmalar
- cari ilə aşkar edilən keçən illərin gəlirləri, xərcləri, təmir təsərrüfatından gəlir
- məhsul istehsalı və satışından gəlir, sair satışdan gəlir
- əmlakın icarə verilməsi xərcləri, zərərlər, keçən illərin mənfəəti, valyuta kursundakı fərqlər

203 Maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan gəlirlər hansı əməliyyatlar üzrə gəlirlərə daxil edilir?

- maliyyə fəaliyyəti ilə əlaqədar əməliyyatlar.
- satışdankənar əməliyyatlara
- satışla əlaqədar əməliyyatlara
- sair satışla əməliyyatlar
- investisiya fəaliyyəti ilə əlaqədar əməliyyatlar

204 Müəssisədə gəlirlərin idarə olunması obyektiñə daxil deyil:

- investisiya fəaliyyətindən gəlirlər
- maya dəyəri
- sair fəaliyyətlə əlaqədar gəlirlər
- fəaliyyətin adı növündən gəlirlər
- mənfəət

205 Alıcılar nə zaman malın dəyərini ödəməkdən imtina edirlər?

- alıcı aldığı krediti geri qaytara bilmədiğdə.
- satıcı müqavilə şərtlərini pozduqda
- alıcının maliyyə vəziyyəti pis olduqda

- nəqliyyat təşkilatı malı vaxtında yola salmadıqda
- alıcı iflasa uğradıqda

206 Plan ilinin sonuna hazır məhsul qalıqlarının tərkibini göstər:

- alıcılara göndərilən, lakin ödənilmə vaxtı çatmayan mallar, yola salınan mallar
- normativ həcmində satılmayan hazır məhsul qalıqları
- alıcılarda məhsul mühafizədə olan mallar
- yola salınan mallar, alıcılar tərəfindən vaxtında ödənilməyən mallar
- ambarda olan faktiki həcmdə hazır məhsullar

207 Satışdan əldə edilən gəlirin hesablanması hesablanmasının hesablama metodu hansı göstəricilərə əsaslanır?

- əmtəəlik məhsul, ümumi məhsul, qiymət
- kecici əmtəə qalıqları, əmtəəlik məhsul.
- tam maya dəyəri, vergi, qiymət
- istehsal, maya dəyəri, qiymət
- maya dəyəri, ümumi məhsul, qiymət

208 Əgər bazarda istehsal olunmuş mallara tələb artarsa o zaman bu hansı iqtisadi alətə təsir göstərəcək?

- dividendə.
- qiymətə
- vergiyə
- maya dəyərinə
- bank faizinə

209 Müəssisə tərəfindən alınmış qısamüddətli kredit nə zaman geri qaytarılır?

- hazır məhsul alıcıları yola salındıqda.
- kreditin qoyulduğu dövriyyə tam başa çatdıqda
- xammal və material dövriyyəyə verildikdə
- məhsul istehsal olunduqda
- hazır məhsul ambara verildikdə

210 Müəssisədə sadə təkrar istehsal xərclərinin maliyyə təminatının metodu hansıdır?

- büdcə təminatı.
- öz xərcini ödəmə
- özünümaliyyələşmə
- kreditləşmə
- siğortalanma

211 Müəssisədə əmtəəlik məhsulun həcmi və tərkibi nəyin əsasında müəyyən edilir?

- biznes plan, istehsal planı.
- istehsal planı, dövlət sifarişi, alıcılarla bağlanmış müqavilə
- istehsal planı, kredit planı
- maliyyə planı, kassa planı, istehsal planı

212 Satışdan əldə edilən gəlirin planlaşdırılmasının hesablanması metodunda hansı göstərici faktiki məlumatlar əsasında müəyyən edilir?

- İlın sonuna satılmayan hazır məhsul qalıqları.
- plan ilin əvvəlinə satılmayan hazır məhsul qalıqları
- əmtəəlik məhsul və ilin axırına qalıqlar
- əmtəəlik məhsul
- əmtəəlik məhsul və ilin əvvəlinə qalıqlar

213 Satışdan əldə edilən gəlirin hesablanması birbaşa metodunda hansı göstəricilərdən istifadə edilir?

- maya dəyəri, qiymət, keçici əmtəə qalıqlarının həcmi.
- satışın həcmi, qiymət
- malın miqdarı
- qiymət, maya dəyəri, qalıqlar
- əmtəəlik məhsulun həcmi, qiymət

214 Müəssisədə dəyər ölçüsündə buraxılan məhsulun tərkibinə daxil olan element

- bitməmiş istehsal.
- satılmış məhsul
- alıcıda məhsul mühafizədə olan mallar
- materiallar
- əsas fondlar

215 Məhsula maksimum səviyyədə qiymət nəyə əsasən müəyyən edilə bilər?

- maya dəyərinin aşağı salınması üçün.
- tələb əsasında
- gəlirin artması üçün
- mənfəətin artması üçün
- xərclərə qənaət üçün

216 Məhsulun topdan satış qiymətlərinin tərkibi hansı elementlər hesabına formalaşır?

- tam maya dəyəri, ticarət güzəştü, ticarət əlavəsi.
- plan tam maya dəyəri, plan mənfəəti
- tam maya dəyəri, əlavə dəyər vergisi
- maya dəyəri, mənfəət, aksizlər
- istehsal maya dəyəri, ƏDV, ticarət güzəştləri

217 Məhsul satışından əldə edilən gəlirin səviyyəsinə təsir göstərən müəssisənin fəaliyyətindən asılı olan amil hansıdır?

- müəssisənin təchizat şəraiti.
- istehsal planının yerinə vetirilməsi, satışın ritmikliyi
- tənzimlənən qiymətlər
- alıcıların borcları
- nəqliyyat təşkilatının işi

218 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- vergilərin ödənilməsi.
- məhsul satışından gəlir
- dövriyyə kapitalından istifadə
- əsas fondlardan istifadə
- qiymət

219 Müəssisədə vəsaitlərin bir dövriyyəsinin tam başa çatması nə zaman baş verir?

- hazır məhsul satıcıya göndərildikdə
- satılmış məhsul üçün pul vəsaiti hesablanma hesabına daxil olduqda
- materiallar istehsala verildikdə
- istehsal başa çatdıqda
- alıcılar tərəfindən mal-material qiymətlərinin dəyəri vaxtında ödənilmədikdə.

220 Müəssisənin «sifariş portfelinə» nə daxildir?

- hesabat balansı
- müqavilələr, istehsal planı, dövlət sifarişi
- maliyyə planı
- istehsal xərcləri smetası
- gəlirlər və xərclər balansı

221 Sair satışdan gəlirin tərkibinə nə daxildir?

- amortizasiya ayırmalar.
- nəqliyyat təsərrüfatından, əsaslı təmir təsərrüfatından gəlirlər
- fəvqəladə gəlirlər
- sənaye xarakterli məhsul
- satışdan kənar əməliyyatlardan gəlirlər

222 Müəssisənin fəaliyyətinin adı növlərindən gəlirlərinə aid olmayı göstər:

- Satıcılara olanbocun ödənilməsi.
- sair satışından gəlir
- amortizasiya ayırmaları
- əsas iş fəaliyyətindən gəlir
- DSMF götürmələr

223 Müəssisədə nə zaman mənfəət «sifira» bərabər olur?

- zərər əldə etdikdə
- müəssisə mənfəət əldə etdikdə
- müəssisə zərərlər işlədikdə
- həm zərər, həm də mənfəət əldə etdikdə.
- zərərsiz nöqtə baş verdikdə

224 Cari maliyyə planında fəaliyyətin adı növündən mənfəət necə adlanır?

- maliyyə fəaliyyətindən mənfəət.
- satışdan mənfəət
- qeyri-sənaye xarakterli iş, xidmət və məhsul satışından mənfəət
- Sair satışdan mənfəət
- satışdan kənar əməliyyatlardan mənfəət

225 Xalis mənfəət və istehsal fondlarının orta qalığı göstəriciləri əsasında müəssisədə hansı rentabellik hesablanılır?

- əsas kapitalın rentabelliyi.
- aktivlərin rentabelliyi
- xərclərin rentabelliyi
- satışın rentabelliyi
- cari aktivlərin rentabelliyi

226 Kreditə görə faiz dərəcələri artarsa, bu müəssisədə hansı vəsaitin azalmasına səbəb olacaq?

- satışdan gəlirin
- xalis mənfəətin
- balans mənfəətinin
- gəlirin
- sair satışdan gəlirin

227 Xalis mənfəətin əsas istehsal fondlarının orta qalığına nisbəti kimi hansı rentabellik göstəricisi hesablanılır?

- qeyri-istehsal əsas fondların.

- dövriyyədən kənar aktivlərin
- qeyri-material aktivlərin
- dövriyyə aktivlərinin
- maliyyə aktivlərinin

228 Müəssisədə satılan məhsulların rentabelliyi hansı göstəricilər əsasında hesablanır?

- xalis mənfəət, maya dəyəri, qiymət.
- satışdan mənfəət, satışdan gəlir
- əsas və dövriyyə kapitalı
- qiymət, maya dəyəri
- balans mənfəəti, satışdan gəlir

229 Birbaşa metod ilə mənfəəti hesablayan zaman hansı amillərin mənfəətin səviyyəsinə təsirini müəyyən etmək mümkün deyil?

- ilin əvvəlinə hazır məhsul qalıqları, qiymət, istehsal maya dəyəri.
- keçici əmtəə qalıqları
- dolayı xərclər, qiymət, istehsal maya dəyəri
- ümumi məhsul, əmtəəlik məhsul, maya dəyəri
- sortluluq, kommersiya xərcləri, keçici əmtəə qalıqları

230 Nəzarət üsü ilə mənfəəti hesablayan zaman hansı göstəricilərin dəyişməsi nəzərə alınmalıdır?

- fond tutumu, mənfəət, maya dəyəri, dövriyyə vəsaitinin dövriyyəsi.
- məhsulun istehsalı və satışı xərcləri, çeşidlər, keyfiyyət, sortluluq
- əsas fondlardan istifadə göstəriciləri
- dövriyyə vəsaitinin dövriyyəsini xarakterizə edən göstəricilər
- rentabellik, fond verimi, fond tutumu

231 Müəssisədə zərərsiz nöqtədə xərclərin maliyyə təminatı necə adlanır?

- kredit təminatı.
- öz xərcini ödəmə
- özünü maliyyələşmə
- siğortalanma
- büdcə təminatı

232 Müəssisədə əsas və dövriyyə kapitalının geniş təkrar istehsalının maliyyələşməsi üçün təşkil olunan pul fondu:

- ehtiyat fondu.
- yiğım fondu
- valyuta fondu
- istehlak fondu
- amortizasiya fondu

233 Hansı pul fondu müəssisədə mənfəət hesabına təşkil olunur?

- siğorta fondu.
- istehlak fondu
- valyuta fondu
- amortizasiya fondu
- əmək haqqı fondu

234 Vergi münasibətləri müəssisədə hansı maliyyə münasibətləri qrupuna daxildir?

- müəssisə ilə siğorta təşkilatları arasında.
- müəssisə ilə dövlət arasında

- müəssisə ilə baş idarə arasında
- müəssisələr arasında
- müəssisə ilə birja arasında

235 Müəssisədəmənfəətdən aliyyələşən xərc hansıdır?

- idarəetmə xərcləri.
- istehsalın genişləndirilməsi, yeni texnikanın alınması
- reklam xərcləri
- məhsul istehsalı xərcləri
- material ödədənilməsi

236 Müəssisə mənfəətdən hansı pul fondlarını təşkil edir?

- yiğim fondu, istehlak fondu
- yiğim fondu, ssuda fondu.
- pensiya fondu, məşgulluq fondu
- büdcədənkənar fondlar, istehsal fondu
- ssuda fondu, istehlak fondu

237 Müəssisədə zərəsiz nöqtə nəyi nəzərdə tutur?

- xalis mənfəəti.
- nə mənfəəti, nə də zərəri
- zərəri
- mənfəəti və zərəri
- mənfəəti

238 Müəssisədə mənfəətin bölüşdürülməsi sisteminə daxil olmayan xərc:

- mənfəət vergisi
- dövlət və sosial müdafiə fonduna ayırma.
- yiğim fondu
- istehlak fondu
- ehtiyar fondu

239 Müəssisədə məhsul satışından əldə edilən mənfəətin səviyyəsinə təsir edən amil:

- sair satışdan əldə edilən gəlir.
- maya dəyəri
- mənfəət vergisi
- rentabellik
- ƏDV

240 Xalis mənfəətin əsas istehsal fondlarının orta qalığına nisbəti kimi hansı rentabellik göstəricisi hesablanılır?

- qeyri-istehsal əsas fondların.
- dövriyyədənkənar aktivlərin
- qeyri-material aktivlərin
- dövriyyə aktivlərinin
- maliyyə aktivlərinin

241 Bunlardan hansı mənfəətin planlaşdırma metodu deyil?

- hesablama metodu.
- bölgü metodu
- nəzarət metodu
- birbaşa metod

- qarışiq metod

242 Balans mənfəətinin hansı hissəsi onun ümumi məbləğində böyük xüsusi çəkini təşkil edir?

- qeyri-sənaye xarakterli məhsul satışından mənfəət.
 satışdan mənfəət
 bölüşdürülməyən mənfəət
 ümumi mənfəət
 xalis mənfəət

243 Xalis mənfəətin cari aktivlərə nisbəti formulası ilə müəssisədə hansı göstərici üzrə rentabellik hesablanılır?

- xüsusi kapital.
 dövriyyə vəsaiti
 əsas vəsait
 satış
 səhm kapitalı

244 Müəssisədə əsas istehsal fondlarının geniş təkrar istehsalının əsas mənbəyini hansı vəsait təşkil edir?

- fövqəladə gəlirlər.
 mənfəət
 sair satışdan gəlir
 satışdan gəlir
 satışdankənar gəlir

245 Müəssisədə əsas fondların sadə təkrar istehsalı hansı fonddan maliyyələşir?

- istehlak fondundan.
 amortizasiya fondundan
 valyuta fondundan
 ehtiyat fondundan
 əməkhaqqı fondundan

246 Hesabat dövründə aşkar edilən keçən illərin mənfəəti müəssisədə hansı gəlir qrupuna daxil edilir?

- yenidən bölüşdürmə yolu ilə daxil olan vəsaitlər.
 satışdankənar əməliyyatlardan gəlir
 sair satışdan gəlir
 məhsul satışından gəlir
 əsas fondların satışından gəlir

247 Mənfəətin bölüşdürülrəsində iştirak edən xərc:

- amortizasiya ayırmaları.
 yığım fondu
 dolayı xərclər
 əmək haqqı
 material xərcləri

248 Müəssisədə satılan məhsulların rentabelliyi hansı göstəricilər əsasında hesablanır?

- xalis mənfəət, maya dəyəri, qiymət.
 satışdan mənfəət, satışdan gəlir
 əsas və dövriyyə kapitalı
 qiymət, maya dəyəri
 balans mənfəəti, satışdan gəlir

249 Müəssisədə yığım fondu hansı məqsədlər üçün istifadə olunur?

- işçilərin mükafatlandırılması
- cari fəaliyyətlə əlaqədar xərclərə.
- işçilərin sosial vəziyyətinin yaxşılaşdırılması
- əsas fondların genişləndirilməsi
- birbaşa xərclərə

250 Bölüşdürülməyən mənfəət hesabının 7a məssisədə neçə pul fondu yaradılır?

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

251 Xalis mənfəətin bölüşdürülməsində iştirak edən xərc:

- maliyyə sanksiyalarına görə cərimələr.
- ehtiyat fondu
- yığım fondu
- istehlək fondu
- ehtiyat fondu

252 Müəssisədə əmək haqqı fonduna görə hesablanmış sosial siğortaya ayırmalar hansı pul fonduna daxil edilir?

- əllillərin sosial müdafiəsi fonduna
- dövlət sosial müdafiə fonduna.
- siğorta fonduna
- dövlət bütçəsinə
- istehlak fonduna

253 Müəssisədə xalis mənfəət bölüşdürürlən zaman birinci növbədə hansı pul fonduna vəsait ayrılır?

- gələcək ödəmələr fonduna.
- ehtiyat fondu
- əmək haqqı fondu
- yığım fondu
- istehlak fondu

254 Birbaşa metod ilə mənfəəti hesablayan zaman hansı amillərin mənfəətin səviyyəsinə təsirini müəyyən etmək mümkün deyil?

- ilin əvvəlinə hazır məhsul qalıqları, qiymət, istehsal maya dəyəri.
- qiymət, maya dəyəri, çeşidlər, keyfiyyət
- dolayı xərclər, qiymət, istehsal maya dəyəri
- ümumi məhsul, əmtəəlik məhsul, maya dəyəri
- sortluluq, kommersiya xərcləri, keçici əmtəə qalıqları

255 Ehtiyat fondunun səviyyəsi müəssisədə hansı pul fonduна görə hesablanır?

- əmək haqqı fondu.
- nizamnamə fondu
- istehlak fondu
- yığım fondu
- amortizasiya fondu

256 Müəssisəyə tətbiq edilən cərimə sanksiyaları üzrə ödənişlər hansı mənbədən ödənilir?

- yiğim fondu.
- xalis mənfəət
- sair satışdan gəlir
- satışdan gəlir
- balans mənfəəti

257 Müəssisədə yiğim fondundan maliyyələşən xərc hansıdır?

- İdarəetmə xərcləri.
- istehsalın genişləşdirilməsi, yeni texnikanın alınması
- reklam xərcləri
- məhsul istehsal xərcləri
- mükafatların ödənilməsi

258 Təsərrüfat subyekti özündə bölüşdürülməyən mənfəətdən hansı pul fondlarını təşkil edir?

- yiğim fondu, ssuda fondu
- yiğim fondu, istehlak fondu, ehtiyat fondu
- ssuda fondu, istehlak fondu
- büdcədənkənar fondlar, istehsal fondu
- pensiya fondu, məşgulluq fondu

259 Müəssisədə yiğim fondunun təşkili mənbəyi:

- vergi qoyulana qədər mənfəət.
- xalis mənfəət və amortizasiya
- sair satışdan mənfəət
- balans mənfəəti
- satışdan kənar əməliyyatlardan mənfəət

260 Müəssisədə nizamnamə kapitalının neçə faizi həcmində maliyyə ehtiyatı fondu təşkil olunur?

- 30%.
- 0.15
- 0.35
- 0.2
- 0.1

261 Müəssisədə istehlak fondunun təşkili mənbəyi:

- satışdankənar əməliyyatlardan gəlir.
- bölüşdürülməyən mənfəət
- amortizasiya ayırmaları
- balans mənfəəti
- sair satışdan gəlir

262 Nəzarət üsuli ilə mənfəəti hesablayan zaman hansı göstəricilərin dəyişilməsi nəzərə alınmalıdır?

- dövriyyə vəsaitinin dövriyyəsini xarakterizə edən göstəricilər
- rentabellik, fond verimi, fond tutumu
- məhsulun istehsalı və satışı xərcləri, çeşidlər, keyfiyyət, sortluluq
- əsas fondlardan istifadə göstəriciləri
- fond tutumu, mənfəət, maya dəyəri, dövriyyə vəsaitinin dövriyyəsi.

263 Müəssisədə baza rentabelliyi proqnozlaşdırılan göstəricilər necə ay üçün hesablanır

- hesabat ilinin mənfəəti, plan ilinin tam maya dəyəri
- 3 ay üçün hesabat ilinin gözləniləcək maya dəyəri və mənfəəti
- 1 iləplan ilinin mənfəəti və maya dəyəri

- 5 ay üçün plan ilinin mənfəəti, baza ilinin maya dəyəri
- 9ay üçün hesabat ilinin mənfəəti, plan ilinin istehsal maya dəyəri

264 Müəssisənin xüsusi vəsaitinin rentabelliyi:

- xüsusi vəsaitin bölüşdürülməyən mənfəətə nisbəti kimi
- xalis mənfəətin xüsusi vəsaitə nisbəti kimi
- xüsusi vəsaitin balans mənfəətinə nisbəti kimi
- balans mənfəətinin xüsusi vəsaitə nisbəti kimi
- xüsusi vəsaitin xalis mənfəətə nisbəti kimi

265 Müəssisədə aktivlərin rentabelliyinin hesablanması:

- balans mənfəətinin xüsusi və cəlb olunmuş aktivlərə nisbəti kimi.
- mənfəətin bütün aktivlərin orta qalığına nisbəti kimi
- mənfəətin xüsusi kapitala nisbəti kimi
- balans mənfəətinin cari aktivlərə nisbəti kimi
- satışdan mənfəətin satışından əldə edilən gəlirə nisbəti kimi

266 Müəssisədə təşkili mənbələrində amortizasiya ayırmalarının iştirak etdiyi pul fondunu göstər:

- istehlak fondu.
- yiğım fondu
- əmək haqqı fondu
- ehtiyat fondu
- valyuta fondu

267 Müəssisənin ehtiyat fonduна hər il xalis mənfəətin neçə faiz daxil edilir?

- 3%.
- 0.05
- 0.08
- 0.07
- 0.045

268 Müəssisədə maliyyə ehtiyatlarının təşkili mənbəyi:

- kredit
- amortizasiya ayırmaları
- möhkəm passivlər
- xalis mənfəət.
- balans mənfəəti

269 Birbaşa üsul ilə mənfəətin hesablanması:

- dəyər çıxılsın maya dəyəri
- dəyər çıxılsın kommersiya xərcləri.
- dəyər çıxılsın istehsal maya dəyəri
- dəyər çıxılsın mənfəət
- dəyər vurulsun mənfəət

270 Mənfəətin bölüşdürülməsində iştirak edən xərc:

- yiğım fondu
- amortizasiya ayırmaları.
- material xərcləri
- dolayı xərclər
- əmək haqqı

271 Müəssisədə mənfəətin alınması ilə əlaqədar xərc:

- maliyyə ehtiyatı
- istehlak fondu
- vergilər
- material xərcləri
- yiğim fondu.

272 Müəssisədə istehsal fondlarının geniş təkrar istehsalını maliyyələşdirmək üçün hansı pul fondu yaradılır?

- ehtiyat fondu
- istehlak fondu
- yiğim fondu
- amortizasiya fondu
- valyuta fondu.

273 Müəssisə maliyyə sanksiyalarına görə ödənişləri hansı mənbədən ödəyir?

- satışdan əldə edilən gəlir
- bölüşdürülməyən mənfəət
- sair satışdan gəlir
- balans mənfəəti
- investisiya fəaliyyətindən gəlir.

274 Yiğim fonduna mənfəət, mənfəətin hansı hissəsindən ayrıılır?

- ümumi mənfəət
- xalis mənfəət
- sair satışdan mənfəət
- saşıdan mənfəət.
- balans mənfəəti

275 Müəssisələrdə mənfəətin alınması ilə əlaqədar olmayan xərcləri göstər:

- kommersiya xərcləri
- material xərcləri
- amorizasiya xərcləri.
- yanacaq, enerji xərcləri
- sosial xərcləri

276 Müəssisədə mənfəətin bölüşdürülməsi sisteminə daxil olmayan xərc:

- dövlət və sosial müdafiə fondu.
- yiğim fondu
- mənfəət vergisi
- istehlak fondu
- ehtiyat fondu

277 Müəssisədə mənfəət və amortizzasiya ayrımları hesabına hansı pul fondu yaradılır?

- amortizasiya fondu.
- ehtiyat fondu
- istehlak fondu
- yiğim fondu
- əmək haqqı fondu

278 Müəssisənin bölüşdürülməyən mənfəəti hesabına ödənilən xərc:

- valyuta fondu.
- yiğim fondu
- mənfəət vergisi
- əmək haqqı
- istehlak fondu

279 Müəssisə hansı göstəriciyə görə faizlə təqaüd fonduna DSMF ayırmalar köçürür?

- istehlak fonduna görə
- məhsul satışından gəlirə görə
- mənfəətə görə
- əmək haqqı fonduna görə.
- ehtiyat fonduna görə

280 Məhsul satışından əldə edilən mənfəətin səviyyəsi hansı göstəricidən asılıdır?

- iqtisadi həvəsləndirmə fondlarından.
- əsas fondların dəyərindən
- dövriyyədən kənar aktivlərin dəyərindən
- məhsulun tam maya dəyərindən
- material aktivlərindən

281 Müəssisədə dividedin ödənilmə mənbəyi:

- mənfəət
- sair satışdan mənfəət
- satışdan kənar əməliyyatlardan gəlir.
- ümumi mənfəəti
- Satışdan gəlir

282 Təsərrüfat subyektləri mənfəət hesabına hansı pul fondlarını yaradırlar?

- əsas fond; pensiya fondu
- istehsal fondu; istehlak fondu
- ssuda fondu; istehlak fondu; ehtiyat fondu
- yiğim fondu; istehlak fondu; ehtiyat fondu
- yol fondu; istehlak fondu.

283 Müasir dövrdə müəssisənin iş fəaliyyətinin nəticələri hansı göstərici ilə qiymətləndirilir?

- qiymət
- vergilərin ödənilməsi.
- məhsul satışından gəlir, mənfəət
- əsas fondlardan istifadə
- dövriyyə kapitalından istifadə

284 Müəssisədə mənfəət və amortizasiya ayırmaları hesabına hansı pul fondu yaradılır?

- istehlak fondu
- ehtiyat fondu
- yiğim fondu
- əmək haqqı fondu
- amortizasiya fondu

285 Mənfəət vergisinin ödənilmə mənbəyini göstər:

- bölüşdürülməyən mənfəət
- xalis mənfəət
- müəssisənin sərəncamında qalan mənfəət

- balans mənfəəti
- sair satışdan əldə edilən mənfəət.

286 Mənfəət vergisinin stavkasını göstər:

- 10%.
- 0.2
- 0.18
- 0.25
- 0.15

287 Müəssisə, maliyyə intizamını pozarsa ona tətbiq edilən cərimə hansı vəsaitdən ödənilməlidir?

- balans mənfəəti
- maliyyə əməliyyatlarından gəlir
- sair satışdan əldə edilən gəlir
- satışdan əldə edilən gəlir
- xalis mənfəət.

288 Müəssisədə işçiləri onun fəaliyyətinin nəticələri üçün maraqlandırmaqdan ötrü hansı pul fondu yaradır?

- yiğim fondu
- istehlak fondu
- valyuta fondu
- ehtiyat fondu.
- Əmək haqqı fondu

289 Müəssisədə maliyyə ehtiyatı fondunun səviyyəsi hansı pul fonduna görə və necə faiz müəyyən edilir?

- nizamnamə fondu – 15%
- yiğim fondu – 13%
- amortizasiya fondu – 14%.
- istehlak fondu – 20%
- əmək haqqı fondu – 5%

290 Müəssisədə nə zaman mənfəət «sıfıra» bərabər olur?

- həm zərər, həm də mənfəət əldə etdikdə.
- müəssisə zərərlə işlədikdə
- müəssisə mənfəət əldə etdikdə
- zərərsiz nöqtə baş verdikdə
- zərər əldə etdikdə

291 Cari maliyyə planında fəaliyyətin adı növündən mənfəət necə adlanır?

- maliyyə fəaliyyətindən mənfəət.
- satışdan kənar əməliyyatlardan mənfəət
- sair satışdan mənfəət
- qeyri-sənaye xarakterli iş, xidmət və məhsul satışından mənfəət
- satışdan mənfəət

292 Baza mənfəəti necə hesablanır?

- hesabat ilinin 9 ayı üçün plan mənfəəti və 3 ayı üçün
- 6 ayılıq mənfəət + 6 ay üçün maya dəyəri
- hesabat ilinin mənfəəti + plan ilinin mənfəəti
- hesabat ilin 9 ayı üçün mənfəət və ilin sonuna qədər 3 aya üçün proqnozlaşdırılan mənfəət
- plan ilin mənfəəti çıxılsın hesabat ilinin mənfəəti

293 Mənfəətin hesablanması nəzarət üsulunda baza rentabelliyi hansı göstərişlər əsasında hesablanır?

- baza mənfəəti, hesabat dövrünün maya dəyəri
- plan mənfəət, plan maya dəyəri
- plan balans mənfəəti
- xalis mənfəət, istehsal maya dəyəri.
- ümumi mənfəət, cari aktivlər

294 Plan mənfəəti müəssisədə:

- məhsulun topdan satış qiyməti ilə istehsal maya dəyəri arasındakı fərqdir
- istehsal xərcləri ilə ticarət əlavəsinin cəmindən ibarətdir.
- tam maya dəyəri ilə istehsal maya dəyəri arasındakı fərqdir
- məhsulun dəyəri ilə plan tam maya dəyəri arasındakı fərqdir
- məhsulun pərakənda satış qiyməti ilə maya dəyəri arasındakı fərqdir

295 Müəssisələrdə sair satışdan əldə edilən mənfəətin tərkibi hansı istiqamətlərdə formalasılır?

- maliyyə fəaliyyətindən
- maliyyə sanksiyalarına görə daxil olmalardan
- əsas iş fəaliyyətindən
- satışdan kənar əməliyyatlardan
- nəqliyyat, təmir, tikinti və s. təsərrüfatlardan

296 Müəssisədə tədaül sferasında mənfəətin səviyyəsinə təsir göstərən amil hansıdır?

- sex xərcləri.
- material xərcləri
- bitməmiş istehsalla əlaqədar xərclər
- kommersiya xərcləri
- nəqliyyat və material xərcləri

297 Müəssisənin sərəncamında qalan xalis mənfəət necə adlanır?

- satışdan gəlir
- ümumi gəlir
- satışdan kənar əməliyyatlardan mənfəət.
- balans mənfəət
- bölüşdürülməyən mənfəət

298 Mənfəətin büdcəyaradan funksiyası nəyi ifadə edir?

- yiğim fondunu, valyuta fondunu.
- əməkhaqqı fondunun təşkilini
- istehlak fondunun və DSMF təşkilini
- büdcənin təşkilini
- amortizasiya fondunu

299 Təsərrüfat nöqtəyi-nəzərdən mənfəət nəyi ifadə edir?

- əmləəlik məhsulun həcmi
- gəlirin əldə edilməməsini
- istehsal fondlarından istifadəni
- hesabat dövrünün əvvəlinə və axırına müəssisənin əmlakının vəziyyətində olan fərqi
- satılan malların həcmi.

300 Nəzarət hesablama metodu müəssisədə hansı göstəricinin planlaşdırma metodudur?

- maya dəyərinin

- amortizasiyanın
- möhkəm passivlərin.
- rentaleblliyin
- mənfəətin

301 Müəssisədə «kapitalın artımının mənbəyidir» funksiyası hnsı göstəriciyə aiddir?

- maya dəyərinə.
- mənfəətə
- bələşdürülməyən mənfəətə
- satışdan gəlirə
- balans mənfəətə

302 Satışdan mənfəət və satılan məhsulun tam maya dəyəri göstəriciləri əsasında rentabelliyyin hansı növü hesablanılır?

- cari aktivlərin rentabelliyyi.
- aktivlərin rentabelliyyi
- xüsusi kapitalın rentabelliyyi
- gəlirin rentabelliyyi
- xərclərin rentabelliyyi

303 Müəssisədə hansı iqtisadi həvəsləndirmə fondu bir neçə mənbədən təşkil edilir?

- istehlak fondu
- əmək haqqı fondu
- valyuta fondu
- ehtiyat fondu
- yiğim fondu

304 Müəssisədə mənfəət hansı pul fondlarının formalaşmasında iştirak edir?

- yiğim və amortizasiya fondunun.
- amortizasiya fondunun
- əmək haqqı fondunun
- iqtisadi həvəsləndirmə fondlarının
- istehlak fondunun, əmək haqqı fondunun

305 Balans mənfəətinin hansı hissəsi onun ümumi məbləğində böyük xüsusi çəkini təşkil edir?

- qeyri-sənaye xarakterli məhsul satışından mənfəət.
- ümumi mənfəət
- bələşdürülməyən mənfəət
- satışdan mənfəət
- xalis mənfəət

306 Mənfəət və rentabellik göstəriciləri müəssisədə maliyyə təhlilində nə zaman istifadə edilir?

- maliyyə sabitliyinin təhlilində
- Maliyyə vəziyyətinin təhlilində
- balansın likvidliyinin təhlilində.
- aktivlərin likvidliyinin təhlilində
- maliyyə nəticələrinin təhlilində

307 Xalis mənfəətin cari aktivlərə nisbəti ilə müəssisədə hansı göstərici üzrə rentabellik hesablanılır?

- əsas vəsait
- satış
- xüsusi kapital.

- səhm kapitalı
- dövriyyə vəsaiti

308 Müəssisədə satılan məhsulun rentabelliyi hansı göstəricilər əsasında hesablanılır?

- xalis mənfəət, satışdan gəlir
- bölüşdürülməyən mənfəət, əmtəəlik məhsul
- balans mənfəəti, tam maya dəyəri.
- balans mənfəəti, keçici əmtəə qalıqlarının satışından gəlir
- təmiz mənfəət, satış ilə əlaqədar xərclər

309 Dövriyyə aktivlərinin rentabelliyinin hesablanması formulasını göstər:

- material aktivləri – xalis mənfəət.
- mənfəət-material aktivləri
- xalis mənfəət – dövriyyədən kənar aktivləri
- xalis mənfəət – cari aktivlərin orta qalığı
- dövriyyə aktivləri – mənfəət

310 Satışdankənar əməliyyatlardan mənfəəti hesablamaq üçün hansı göstəricilərdən istifadə olunur?

- satışdan gəlir və xərclər.
- məhsulun istehsalın satışı ilə əlaqədar olmayan xərclər və gəlirlər
- satışdankənar gəlirlər, maliyyə sanksiyalarına görə cərimələr
- satışdankənar xərclər, maya dəyəri, bölüşdürülməyən mənfəət
- satışdankənar xərclər, satışdankənar gəlirlər

311 Satışdan mənfəətin hesablanması hansı göstəricilərə əsaslanır?

- tam maya dəyəri, rentabellik, mənfəət vergisi.
- mənfəət vergisi, istehsal maya dəyəri
- tam maya məyəri, kommersiya xərcləri bələşdürülməyən mənfəət
- tam maya dəyəri, qiymət
- qiymət, istehsal maya dəyəri

312 Mənfəətin ümumi məbləğinin tərkibini göstər:

- istehlak fonduna ayrılan mənfəət
- satışdan və qeyri-satışdan mənfəət
- xalis mənfəət, balans mənfəəti, bələşdürülməyən mənfəət, sair satışdan mənfəət
- satışdan mənfəət, sair satışdan mənfəət, satışdankənar əməliyyatlardan mənfəət
- büdcəyə ödənilən mənfəət, maliyyə sanksiyalarına ödənilən mənfəət

313 Əsas kapitalın istehsalda istehlak olunan dəyəri necə adlanır?

- amortizasiya
- amortizasiya norması
- mənfəət norması.
- kapital tutumu
- surətlənmış amortizasiya

314 Əsas vəsaitin qiymətləndirilməsindən hansı proseslərdə istifadə edilir?

- əsas vəsaitin köhnəlməsində.
- əsas vəsaitin maliyyələşdirilməsində
- əsas vəsaiti satılan zaman
- əsas vəsaitə amortizasiyasının hesablanması, planlaşdırılmasında
- əsas vəsaitdən istifadə olunmasında

315 Müəssisənin bütün aktivləri neçə yerə ayrıılır?

- 1.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

316 Dövriyyədən kənar aktivlərə yönəldilən investisiyalar necə adlanır?

- maliyyə investisiyalar
- cari investisiyalar
- annuet investisiyalar.
- vençur investisiyalar
- real investisiyalar

317 Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrində hansı qruppa daxildir?

- sahə idarələrindən daxil olan vəsait
- investorun cəlb olunmuş vəsaiti
- investorun borc alınmış vəsaiti
- investorun xüsusi vəsaiti
- maliyyə bazarında səfərbərliyə alınan vəsait.

318 Müəssisədə qeyri-material aktivlərə aid olan elementi göstər:

- maliyyə aktivləri
- dövriyyə aktivləri
- əsas fondlar.
- dövriyyədən kənar aktivlər
- torpaq hüquqi, ixtira hüquqi

319 Tikililər, bina, maşın və s. investisiyanın hansı formada obyektini təşkil edir?

- başqa müəssisələrin nizamnamə fondunda iştirak.
- cari investisiyalar
- qiymətli kağızlar portfeli
- kapital qoyuluşu
- maliyyə investisiyası

320 Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir?

- uzunmüddətli kredit.
- büdcə vəsaiti
- ehtiyat fondu
- yiğim fondu
- qısamüddətli kredit

321 Müəssisədə xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları aktivlərin hansı növünə aiddir?

- qeyri-material aktivlərinə
- material aktivlərinə
- cari aktivlərə
- dövriyyədən kənar aktivlərə.
- maliyyə aktivlərinə

322 Dövriyyədən kənar aktivlər üzrə nizamnamə fondu və zaman tamamlanır?

- əsas fondlar istismara verilən zaman

- fəaliyyətdə olan əsas kapital ləğv olunduqda
- quraşdırılmayan avadanlıqlar mövcud olduqda
- əsas fondlar təmir olunduqda.
- əsas fondlar köhnəldikdə

323 Müəssisədə əsas və dövriyyə kapitalı hansı aktivlərə daxildir?

- uzunmüddətli aktivlərə.
- material aktivlərə
- qeyri-material aktivlərə
- cari aktivlərə
- maliyyə aktivlərinə

324 Müasir dövrdə müəssisədə investisiya fəaliyyətini stimullaşdırın yeni növ icarənin adı nədir?

- uzunmüddətli kreditlər.
- lizinq
- investisiya qoyuluşu
- kapital qoyuluşu
- qeyri-material aktivlər

325 Kapital qoyuluşunun mahiyyəti nədir?

- amorttizasiya fondunun təşkili ilə əlaqədar xərclərdir.
- yeni əsas fondların təşkili və fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi ilə əlaqədar xərclərdir
- müəssisədə əsas fondların hissə-hissə bərpası ilə əlaqədar xərclərdən ibarətdir
- müəssisənin cari fəaliyyəti ilə əlaqədar xərcləri göstərir
- yiğim fondunun təşkili ilə əlaqədar xərclərdir

326 Maliyyə investisiyalarının əsas forması olan kapitalının pul alətlərinin gəliri növlərinə qoyulması nə deməkdir?

- investisiyaların dövlət qiymətli kağızlara yönəldilməsi.
- kapitalın depozit əmanətlərə qoyulması
- kapitalın başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
- kapitalın cari xərclərə qoyulması
- ölkə daxilində müəssisə və təşkilatlara borc verilməsi

327 Əgər əsaslı təmir fondunun vəsaiti təmir işləri üçün mövsümü olaraq çatışmazsa, o zaman müəssisə hansı vəsaitdən istifadə edə bilər?

- sair satışdan gəlir.
- qısamüddətli kredit
- satışdan gəlir
- amortizasiya ayırmaları
- yiğim fondu

328 Kapital qoyuluşunun texnoloji quruluşuna hansı xərclər daxildir?

- qiymətli kağızlar protfelinin formalaşması.
- tikinti-quraşdırma, avadanlıqların alınması, sair xərclər
- istehsal əhəmiyyətli binaların tikintisi, cari aktivlərə vəsait qoyuluşu
- fəaliyyətdə olan müəssisələrin texniki ilə silahlandırılması, dövriyyə kapitalının təşkili
- köhnə avadanlıqların yenisi ilə dəyişdirilməsi, səhmlərin alınması

329 Kapital qoyuluşunun təkrar istehsal quruluşunu göstər:

- layihə-smeta işləri
- yeni tikinti, fəaliyyətdə olan müəssisələrin genişləndirilməsi

- yeni növ avadanlıqların alınması
- tikinti-quraşdırma xərcləri
- sair kapital qoyuluşu

330 Birbaşa investisiyaların obyektləri hansılardır?

- cari xərclərə investisiyalar.
- rekonstruksiya işləri, qurğuların alınması
- istiqrazların alınması
- səhmlərin alınması
- qiymətli kağızlar portfelinin formalaşması

331 Qeyri-material aktivlərə investisiyaların obyektini göstər:

- cari aktivlər.
- lisenziyalar, programm məhsulları
- binilar, tikintilər
- qurğular, avadanlıqlar
- ötürüçü mexanizmlər

332 İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanır?

- amortizasiya məbləği, amortizasiya fondu.
- əsas fondların orta illik dəyəri, amortizasiya norması
- istehsal fondlarının dəyəri, amortizasiya norması
- amortizasiya norması, amortizasiya fondu
- amortizasiya məbləği, amortizasiya norması

333 Müəssisədə amortizasiyanın hesablanması metodunu göstər:

- analitik metod.
- xətti metod
- birbaşa metod
- nəzarət metodu
- hesablama metodu

334 Müəssisədə amortizasiya fondu hansı xərclərə istifadə edilir?

- istehsal xərcləri.
- əsas fondların sadə təkrar istehsalı
- əsaslı təmir
- cari təmir
- orta təmir

335 Əsas fondların orta illik dəyərini necə hesablanılır?

- balans dəyəri + ilk dəyər
- ilk dəyər + daxil olan dəyər – ləğv olunan dəyər.
- ilk dəyərr – balans dəyəri
- Qalıq dəyər+blans dəyəri
- ilk dəyər+sıradan çıxan dəyər+istehsala daxil olan dəyər

336 Müəssisədə əsas kapitala aid olmayan element:

- maşınlar, dəzgahlar.
- pul vəsaiti, gələcək dövrün xərcləri
- qurğular, ötürüçü mexanizmlər
- bina, avadanlıq
- quraşdırılmayan avadanlıqlar

337 Müəssisədə tam likvid aktivlər hansılardır?

- satılmayan mallar.
- milli və xarici valyutada olan pul vəsaiti
- yarımlı qədər pul formasına keçən aktivlər
- bir aydan 6 aya qədər pul formasına keçən aktivlər
- tezliklə pul formasına keçən aktivlər

338 Başqa müəssisələrin nizamnamə kapitalında pay iştirakı ilə əlaqədar aktivlər hansı aktivlərə daxildir?

- əsas və dövriyyə aktivləri
- maliyyə aktivləri
- material aktivlər
- qeyri-material aktivlər
- dövriyyədən kənar aktivlər

339 Hesablanmış amortizasiya ayırmaları hansı xərclərə daxil edilir?

- kommersiya xərclərinə.
- birbaşa xərclərə
- əsaslı təmir ilə əlaqədar xərclərə
- dolayı xərclərə
- məhsulun reallaşdırılması xərclərinə

340 İstehsalda iştirakına görə əsas istehsal fondları neçə yerə ayrılır?

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

341 Müəssisədə depozitə əmsanətin qoyulması hansı aktivlərə aiddir?

- Dövriyyədən kənar aktivlər.
- maliyyə aktivləri
- qeyri-material aktivləri
- material aktivləri
- qiymətli kğızlar

342 Müəssisədə xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları aktivlərin hansı növünə aiddir?

- dövriyyədən kənar aktivlərə.
- maliyyə aktivlərinə
- qeyri-material aktivlərinə
- material aktivlərinə
- cari aktivlərə

343 Dövriyyədən kənar aktivlər üzrə nizamnamə fondu və zaman tamamlanır?

- əsas fondlar təmir olunduqda.
- fəaliyyətdə olan əsas kapital ləğv olunduqda
- əsas fondlar istismara verilən zaman
- əsas fondlar köhnəldikdə
- quraşdırılmayan avadanlıqlar mövcud olduqda

344 Müəssisədə əsas istehsal fondlarının geniş təkrar istehsalının əsas mənbəyini hansı vəsait təşkil edir?

- fəvqəladə gəlirlər.

- mənfiət
- sair satışdan gəlir
- satışdan gəlir
- satıqdankənar gəlir

345 Müəssisədə əsas fondların sadə təkrar istehsalı hansı fonddan maliyyələşir?

- istehlak fondundan.
- amortizasiya fondundan
- valyuta fondundan
- ehtiyat fondundan
- əməkhaqqı fondundan

346 Müəssisədə əsas və dövriyyə kapitalı hansı aktivlərə daxildir?

- uzunmüddətli aktivlərə.
- material aktivlərə
- qeyri-material aktivlərə
- cari aktivlərə
- maliyyə aktivlərinə

347 Müəssisədə əsas kapitalın aktiv hissəsinə hansı fond daxil deyil?

- avadanlıqlar
- ötürüçü mexanizmlər.
- qurğular
- binalar
- maşın-mal

348 Kapital qoyuluşunun mahiyyəti nədir?

- amortizasiya fondunun təşkili ilə əlaqədar xərclərdir.
- yeni əsas fondların təşkili və fəaiyyətdə olan müəssisələrin genişləndirilməsi ilə əlaqədar xərclərdir
- müəssisədə əsas fondların hissə-hissə bərpası ilə əlaqədar xərclərdən ibarətdir
- müəssisənin cari fəaliyyəti ilə əlaqədar xərcləri göstərir
- yiğim fondunun təşkili ilə əlaqədar xərclərdir

349 Maliyyə investisiyasının əsas forması olan kapitalının pul alətlərinin gəlirlərinə qoyulması nə deməkdir?

- investisiyaların dövlət qiymətli kağızlara yönəldilməsi.
- kapitalın əmanətlərə qoyulması
- kapitalın başqa müəssisələrin nizamnamə kapitalına qoyulması
- kapitalın cari xərclərə qoyulması
- ölkə daxilində müəssisə və təşkilatlara borc verilməsi

350 Əgər əsalı təmir fondunun vəsaiti təmir işləri üçün mövsümü olaraq çatışmazsa, o zaman müəssisə hansı vəsaitdən istifadə edə bilər?

- sair satışdan gəlir.
- qısamüddətli kredit
- satışdan gəlir
- amortizasiya ayırmaları
- yiğim fondu

351 Müasir dövrdə əsas fondların əsaslı təmiri ilə əlaqədar xərclər hansı xərclərə daxil edilir?

- kommersiya xərclərinə.
- istehsal xərclərinə

- amortizasiya fondunun formalAŞMASI XƏRCLƏRİNƏ
- geniş təkrar istehsal xərclərinə
- istehlak fondunun təşkili ilə əlaqədar xərclərə

352 Xətti üsulda amortizasiya ayırmaları necə hesablanır?

- qeyri-material aktivlər vurulsun normaya.
- əsas fondların orta illik dəyəri vurulsun amortizasiya norması
- material aktivlərin dəyəri vurulsun amortizasiya normasına
- əsas kapitalın dəyəri bölünsün normaya
- aktivlərin dəyəri bölünsün amortizasiya normasına

353 Hər bir əsas fond üzrə amortizasiya fondu hansı müddət ərzində tamamlanır?

- əsas fondun sadə təkrar istehsalı prosesində.
- əsas fondun xidmət müddəti başa çatdıqda
- əsas fondlar fəaliyyət göstərdikcə
- əsas fond cari təmir edildikdə
- əsas fond əsaslı təmir olunduqda

354 Əsas vəsaitin istehlak dəyəri hansı yolla silinir?

- əsas vəsaitin geniş təkrar istehsalı.
- amortizasiyanın silinməsi
- satışdan gəlirin daxil olması
- maya dəyərinin hesablanması
- əsas vəsaitin təmiri

355 Müəssisədə əsas və dövriyyə kapitalının geniş təkrar istehsalının maliyyələşməsi üçün təşkil olunan pul fondu:

- ehtiyat fondu.
- istehlak fondu
- valyuta fondu
- yığım fondu
- amortizasiya fondu

356 Müəssisədə material aktivlərinə daxil olmayan element:

- avadanlıq.
- torpaq hüququ
- istehsal ehtiyatları
- əsas material xammlı
- bitməmiş istehsal

357 Müəssisədə amortizasiya ayırmalarının formalAŞMA MƏNBƏYİ:

- sair satışdan gəlir.
- məhsul satışından gəlir
- xalis mənfəət
- mənfəət
- əsas kapitalın satışından gəlir

358 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- istehsal xərcləri.
- birbaşa investisiyalar
- kommersiya xərcləri
- təmir xərcləri

- idarəetmə xərcləri

359 Müəssisədə əsas fondların hissə-hissə bərpası necə adlanır?

- ehtiyat fondu.
- əsaslı təmir
- yığım fondu
- amortizasiya fondu
- İstehlak fondu

360 İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanılır?

- amortizasiya məbləği, amortizasiya fondu
- amortizasiya məbləği, amortizasiya norması
- əsas fondların orta illik dəyəri, amortizasiya norması
- istehsal fondlarının dəyəri, amortizasiya norması
- amortizasiya norması, amortizasiya fondu

361 Amortizasiyanın müəyyən edilməsi metodu:

- birbaşa metod.
- xətti metod
- dövretmə əmsalı
- nəzarət metodu
- hesablama metodu

362 Fondverimi göstəricisi necə hesablanır?

- istehsalın həcminin işçilərin sayına görə.
- istehsalın həcminin əsas fondların orta dəyərinə görə
- mənfəətin əsas fondların orta dəyərinə görə
- əsas fondların orta dəyərinin istehsalın həcminə görə
- əsas fondların orta dəyərinin işçilərin sayına görə

363 Fond tutumu necə müəyyən edilir?

- xarici vətəndaşlar.
- əsas fondların orta dəyərinin istehsalın həcminə nisbəti kimi
- Sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər
- istehsalın həcminin əsas fondların orta dəyərinə nisbəti kimi
- müəssisələr

364 Əsas istehsal fondlarının rentabelliyi necə hesablanır?

- əsas fondların orta dəyərinin sair satışından mənfəətə nisbəti.
- mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti
- məhsul satışından gəlirin istehsalın həcminə nisbəti
- əsas fondların orta dəyərinin məhsul satışından gəlirə nisbəti
- məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti

365 Əsas fondların qiymətləndirilməsinin necə növü var?

- 2.0
- 3.0
- 6.0
- 5.0
- 4.0

366 Müəssisədə əsas kapitala aid olan element:

- xammal və material.
- quraşdırılmaq üçün avadanlıqlar
- bitməmiş istehsal
- hazır məhsul
- pul vəsaiti

367 Sürətli amortizasiyada amortizasiya norması neçə dəyər artırılır?

- 6.0
- 2.0
- 3.0
- 5.0
- 4.0

368 Müəssisədə maliyyə aktivlərinin tərkibinə daxil olan elementlər:

- sair satışdan gəlir.
- xarici və milli valyuta ilə pul vəsaiti
- mənfəət
- satışdan gəlir
- xalis mənfəət

369 Müəssisədə material aktivlərinə daxil olan element:

- patent.
- quraşdırılmayan avadanlıqlar
- ixtira hüququ
- torpaq hüququ
- əmtəə nişanı

370 Amortizasiya ayırmaları hansı mənbədən formalaşır?

- satışdankənar əməliyyatlardan gəlir.
- məhsul satışından gəlir
- maliyyə fəaliyyətindən gəlir
- sair satışdan gəlir
- əsas kapitalın satışından gəlir

371 İstehsalda uzun müddət iştirak edən aktivlərin xidmət müddəti başa çatdıqda hansı pul fondu tamamlanmış olur?

- ehtiyat fondu.
- amortizasiya fondu
- istehlak fondu
- nizmnamə fondu
- yiğim fondu

372 Müəssisədə kapital qoyuluşu üçün amortizasiya məbləği hansı pul fonduna daxil edilir?

- təmir fonduna.
- yiğim fonduna
- istehlak fonduna
- ehtiyat fonduna
- nizamnamə fonduna

373 Əsaslı təmir üçün müəssisə nə zaman qısamüddəti kredit ala bilər?

- xərclər üçün 2 il müddətinə kredit tələb olunduqda.
- təmir üçün vəsait mövsümü çatışmadıqda

- təmir üçün gəlirlər xərclərdən çox olduqda
- əsaslı təmir planı balanslaşdırıldıqda
- xərclər gəlirlərdən az olduqda

374 Amortizasiya norması və əsas istehsal fondlarının orta illik dəyəri əsasında amortizasiyanın hesablanması üsulunu göstər:

- birbaşa üsul.
- xətti üsul
- azalan üsul
- qalıq üsulu
- nəzarət üsul

375 İstehsaldə uzun müddət iştirak edən aktivlərin xidmət müddəti başa çatdıqda hansı pul fondu tamamlanmış olur?

- ehtiyat fondu.
- amortizasiya fondu
- yığım fondu
- istehlak fondu

376 Əsas vəsaitin ilk və ya bərpa dəyərindən köhnəlmə dəyəri çıxıldıqdan sonra qalan dəyəri necə adlanır?

- ümumi dəyəri.
- qalıq dəyəri
- bərpa dəyəri
- balans dəyəri
- ilk dəyəri

377 Əsas vəsaitin istehsal prosesində yeni məhsulun istehsalında hissə-hissə iştirak edən dəyəri necə adlanır?

- qalıq dəyəri
- istehlak dəyəri
- maya dəyəri.
- ilk dəyəri
- bərpa dəyəri

378 Bilavasitə məhsul istehsalı ilə əlaqədar olan əsas fondlar necə adlanır?

- yığım fondu.
- əsas istehsal fondları
- qeyri-material aktivləri
- istehlak fondu
- yarımfabrikatlar

379 Müəssisədə gəlir gətirən vəsait necə adlanır?

- dolayı xərclər.
- kapital
- rentabellik
- maya dəyəri
- kommersiya xərcləri

380 Xarici və milli valyuta ilə pul vəsaiti, debitor borcları müəssisənin hansı aktivlərinə daxildir?

- qeyri-material aktivlər.
- maliyyə aktivləri
- real aktivlər
- birbaşa aktivlər

- cari aktivlər

381 Müəssisədə uzunmüddətli investisiyaların maliyyələşdirilməsi üçün təşkil olunan pul fondu:

- amortizasiya fondu.
 yiğim fondu
 ehtiyat fondu
 istehlak fondu
 təmir fondu

382 Müəssisədə fond tutumu göstəricisi necə hesablanılır?

- əsas istehsal fondu – mənfəət
 əsas istehsal fondlarının orta dəyərinin istehsalın həcmində olan nisbəti kimi
 xalis mənfəətdən çıxılsın əsas fondların dəyəri
 istehsalın həcminin əsas fondların dəyərinə olan nisbəti kimi
 əsas istehsal fondu + dövriyyə kapitalı

383 Müəssisədə əsas kapitala aid olmayan element:

- qeyri-material aktivlər.
 pul vəsaiti, gələcək dövrün xərcləri
 qurğular, ötürücü mexanizmlər
 bina, avadanlıq
 quraşdırılmayan avadanlıqlar

384 Sürətli amortizasiya siyasəti zamanı xətti amortizasiya norması neçə dəyə artırılır?

- 6.0
 2.0
 4.0
 3.0
 5.0

385 İstehsaldakı təyinatına görə əsas vəsaitlər neçə yerə ayrıılır?

- 3.0
 2.0
 4.0
 1.0
 5.0

386 Müəssisənin kapitalı nədir?

- qeyri-material aktivlərdir.
 aktivlərə qoyulan və gəlir gətirən vəsaitlərdir
 dövriyyə fondlarıdır
 əsas fondlardır
 borc və cəlb olunmuş kapitaldır

387 Kapital qoyuluşunun texnoloji quruluşuna hansı xərclər daxildir?

- qiymətli kağızlar portfelinin formallaşması.
 tikinti-quraşdırma avadanlıqların alınması, sair xərclər
 istehsal əhəmiyyətli binaların tikintisi cari aktivlərə vəsait qoyuluşu
 fəaliyyətdə olan müəssisələrin texnika ilə silahlandırılması, dövriyyə kapitalının təşkili
 köhnə avadanlıqların yenisi ilə dəyişdirilməsi, səhmlərin alınması

388 Azərbaycan Respublikasında investisiya fəaliyyətinin hüquqi bazasını nə təşkil edir?

- təlimat
- qanun
- sərəncam
- qərar
- qətnamə

389 İvestisiya nədir? Bu

- əmlakın siğortalanmasıdır.
- pul vəsaitidir, maşın və avadanlıqdır
- yeni texnikanın tətbiqidir
- əsaslı tikintisidir
- əsas və dövriyyə kapitalıdır

390 Müəssisələrdə əsas vəsaitlərin kateqoriyaları üzrə illik amortizasiya normaları hansı qanun əsasında təsdiq olunmuşdur?

- «Müəssisələr haqqında» AR Qanunu
- «Səhmdar cəmiyyəti haqqında» AR Qanunu.
- «Bank və bank fəaliyyəti haqqında» AR Qanunu
- AR Vergi Məcəlləsi
- «Büdcə sistemi haqqında» AR Qanunu

391 Müəssisənin bütün aktivləri neçə yerə ayrırlar?

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

392 Dövriyyədən kənar aktivlərə yönəldilən investisiyalar necə adlanır?

- annuet investisiyalar.
- real investisiyalar
- maliyyə investisiyalar
- cari investisiyalar
- vençur investisiyalar

393 Amortizasiya ayırmaları investisiyanın maliyyələşmə mənbələrində hansı qruppa daxildir?

- maliyyə bazarında safərbərliyə alınan vəsait.
- investorun xüsusi vəsaiti
- investorun cəlb olunmuş vəsaiti
- investorun borc alınmış vəsaiti
- sahə idarələrindən daxil olan vəsait

394 Müəssisədə qeyri-material aktivlərə aid olan elementi göstər:

- əsas fondlar.
- torpaq hüquqi, ixtira hüquqi
- maliyyə aktivləri
- dövriyyə aktivləri
- dövriyyədən kənar aktivlər

395 Tikililər, bina, maşın və s. investisiyanın hansı formada obyektini təşkil edir?

- başqa müəssisələrin nizamnamə fondunda iştirak.
- kapital qoyuluşu

- qiymətli kağızlar portfeli
- cari investisiyalar
- maliyyə investisiyası

396 Müəssisə kapital qoyuluşunu birinci növbədə hansı mənbədən maliyyələşdirilməlidir?

- uzunmüddətli kredit.
- yiğim fondu
- ehtiyat fondu
- büdcə vəsaiti
- qısamüddətli kredit

397 Əsas vəsaitin istehsal prosesində yeni məhsulun istehsalında hissə-hissə iştirak edən dəyəri necə adlanır?

- maya dəyəri.
- istehlak dəyəri
- qalıq dəyəri
- bərpa dəyəri
- ilk dəyəri

398 Bilavasitə məhsul istehsalı ilə əlaqədar olan əsas fondlar necə adlanır?

- yiğim fondu.
- əsas istehsal fondları
- Qeyri-material aktivləri
- İstehlak fondu
- yarımfabrikatlar

399 Müəssisədə gəlir gətirən vəsait necə adlanır?

- dolayı xərclər.
- kapital
- rentabellik
- maya dəyəri
- kommersiya xərcləri

400 İnnovasiya hansı kapital qoyuluşuna aiddir?

- təmir xərcləridir.
- elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan kapital qoyuluşlarına
- qısamüddətli kapital qoyuluşuna
- uzunmüddətli kapital qoyuluşuna
- ortamüddətli kapital qoyuluşlarından

401 İnnovasiya

- lisenziyalar.
- elmi-texniki tərəqqinin nailiyyətləri ilə bağlı olan investisiyalardır
- patentdir
- elmi tədqiqatların aparılması hüquqdur
- ticarət nişanıdır

402 Müəssisənin əsas fondlarına nə aid deyil?

- zavoddaxili su kəmərləri.
- hazır məhsul, yolda olan mallar
- sexdə qurulmuş avadanlıq
- binalar, qurğular
- nəqliyyat vasitələri, maşınlar

403 Əsas fondlardan istifadənin ümumi göstəriciləri hansılardır?

- fondverimi növbəlilik əmsalı, fond tutumu.
- fondtutumu vəfond verimi
- iqtisadi və sosial
- əsas fondların dəyərinin artım tempi və köhnəlmə müddəti
- fondverimi və köhnəlmə müddəti

404 Əsas fondların istifadə müddəti bilinməyən qeyri-material aktivlər üçün amortizasiya norması neçə faizdir?

- 15 faizdək.
- 10 faizdək
- 20 faizdək
- 25 faizdək
- 7 faizdək

405 Müəssisədə əsas fondların hissə-hissə bərpası hansı mənbədən maliyyələşdirilir?

- istehlak fondlarından.
- təmir fondundan
- ehtiyat fondundan
- nizamnamə fondundan

406 Əsas fondların amortizasiyası nədir?

- əsas fondların satışından gələn gəlirdir.
- aşınma ilə əlaqədar, əsas fondun dəyərindən istehsal olunan məhsulun üzərinə keçən istehlak dəyəri
- mənəvi aşınmaya məruz qalan əsas istehsal fondlarının dəyəri
- əsas fondların dəyərindəki artım
- əsas fondların yeniləri ilə əvəz olunma faizi

407 Əsas fondların aşınma növləri hansılardır?

- fiziki, mənəvi
- mənəvi, iqtisadi
- texniki, mənəvi.
- fiziki, texniki, mənəvi
- texniki, texnoloji, fiziki, mənəvi

408 Aşağıda göstərilən istehsal vasitələrindən hansı əsas fond deyil?

- nəqliyyat vasitəsi.
- bina
- dəzgah
- material
- qurğu

409 İstehsal əsas fondların quruluşu necə müəyyən edilir?

- əsas fondların dəyərinin istehsal gücündə xüsusi çəkisi.
- aktiv hissələrin dəyərlərinin passiv hissə dəyərlərinə nisbəti
- binaların dəyərinin istehsal avadanlıqlarının dəyərinə nisbəti
- ünsürlərdən hər birinin ümumi quruluşda xüsusi çəkisi kimi
- texnoloji avadanlıqların dəyərinin binaların dəyərinə nisbəti

410 İstehsal əsas fondların tərkibinə daxil olan elementlər:

- nəqliyyat vasitələri və istehsal tullantıları

- qurğu və materiallar
- ötürücü mexanizmlər, tara materiallar, xammal.
- binalar və yanacaq ehtiyatları
- bina, nəqliyyat vasitələri, avadanlıq

411 Başqa müəssisələrin nizamnamə kapitalında pay iştirakı ilə əlaqədar aktivlər hansı aktivlərə daxildir?

- material aktivlər
- qeyri-material aktivlər
- əsas və dövriyyə aktivləri.
- dövriyyədən kənar aktivlər
- maliyyə aktivləri

412 Əsas vəsaitin qiymətləndirilməsindən hansı proseslərdə istifadə edilir?

- əsas vəsaitin köhnəlməsində.
- əsas vəsaiti satılan zaman
- əsas vəsaitin maliyyələşməsində
- əsas vəsaitə amortizasiyasının hesablanmasında, planlaşdırılmasında
- əsas vəsaitdən istifadə olunmasında

413 Müəssisədə xarici və mili valyuta ilə pul vəsaiti, debitor borclar aktivlərin hansı növünə aiddir?

- Dövriyyədən kənar aktivlərə.
- maliyyə aktivlərinə
- qeyri-material aktivlərinə
- cari aktivlərə
- material aktivlərinə

414 Müəssisədə əsas istehsal fondlarının geniş təkrar istehsalının əsas mənbəyini hansı fond təşkil edir?

- fəvqəladə gəlirlər.
- satışdan kənar gəlir
- satışdan gəlir
- sair satışdan gəlir
- yiğım fondu

415 Müəssisədə əsas fondların sadə təkrar istehsalı hansı fonddan maliyyələşir?

- valyuta fondundan
- ehtiyat fondundan
- istehlak fondundan.
- əmək haqqı fondundan
- amortizasiya fondudan

416 Müəssisədə amortizasiya ayırmalarının formallaşma mənbəyi:

- əsas kapitalın satışından gəlir
- xalis mənfəət
- mənfəət
- məhsul satışından gəlir
- sair satışdan gəlir.

417 Müəssisədə amortizasiya fondu hansı məqsəd üçün istifadə edilir?

- istehsal xərcləri
- kommersiya xərcləri
- birbaşa investisiyalara
- idarəetmə xərcləri

- təmir xərcləri

418 İllik amortizasiya məbləği hansı göstəricilərə görə hesablanır?

- amortizasiya məbləği, amortizasiya fondu.
- amortizasiya məbləği, aortizasiya norması
- amortizasiya norması, amortizasiya fondu
- istehsal fondlarının dəyəri, amortizasiya norması
- əsas fondların orta illik dəyəri, amortizasiya norması

419 Əsas istehsal fondlarının rentabelliyi necə hesablanır?

- məhsul satışından gəlirin istehsalın həcmində nisbəti
- əsas fondların orta dəyərinin məhsul satışından gəlirə nisbəti
- məhsul satışından gəlirin əsas fondların orta dəyərinə nisbəti
- əsas fondların orta dəyərinin sair satışından mənfəətə nisbəti.
- mənfəətin əsas istehsal fondlarının orta dəyərinə nisbəti

420 Aşağıdakı amillərdən hansı dövriyyə vəsaitinin dövretmə sürətinə təsir göstərir?

- istehsal tsiklinin uzunluğu.
- əsas fondların amortizasiyası
- amortizasiya norması
- mənfəətin həcmi
- əsas fondların orta illik dəyəri

421 Xammal, material, hazır məhsul və s. müəssisənin maliyyə resurslarının hansı hissəsinə daxildir?

- dövriyyədən kənar aktivlərə
- qeyri-material aktiaları
- uzunmüddətli maliyyə aktivlərinə
- cari aktivlərə
- maliyyə aktivlərinə.

422 Malların ambarda qablaşdırılması və komplektləşdirilməsi üçün tələb olunan vaxt dövriyyə vəsaitinin hansı elementini normalaşdırmaq üçün istifadə edilir?

- xammal və material
- bitməmiş istehsal
- gələcək dövrün xərcləri
- köməkçi materiallar.
- hazır məhsul

423 Normallaşdırılmayan dövriyyə vəsaiti müəssisədə ancaq hansı sənəddə göstərilir?

- pul vəsaitinin hərəkəti
- biznes-planda.
- maliyyə planında
- ödəmə təqvimində
- hesabat balansında

424 İstehsal və tə davül dövriyyə fondlarının cəminin pull ifadəsi müəssisənin hansı vəsaitinin mahiyyətini ifadə edir?

- material aktivləri
- dövriyyə vəsaiti.
- əsas fondların
- əsas aktivlərin
- qeyri-material aktivləri

425 Dövriyyə vəsaitinin orta qalığı vurulsun günlərin sayı bölünsün satışın həcmi formulası müəssisədə hansı göstəricini xarakterizə edir?

- xalis mənfəəti.
- bir dövriyyənin müddətini
- bir dövriyyənin yüklənməsi əmsalını
- dövretmə əmsalını
- müəssisənin balans mənfəətini

426 Dövretmə əmsalı və dövriyyənin yüklənməsi əmsalı müəssisənin hansı aktivlərindən səmərəli istifadəni xarakterizə edən göstəricilərdir?

- qeyri-material aktivlər.
- dövriyyə kapitalı
- əsas kapital
- material aktivləri
- dövriyyədənkənar aktivlər

427 Hansı element materiallar üzrə normativ hesablamaq üçün istifadə olunmur?

- hazırlıq ehtiyatı.
- istehsal tsiklinin uzunluğu
- nəqliyyat ehtiyatı
- siğorta ehtiyatı
- cari ambar ehtiyatı

428 Bitməmiş istehsal üzrə normativ hesablanan zaman istehsal tsiklinin uzunluğu göstəricisi nəyi ifadə edir?

- dövriyyə aktivlərinin bir dövriyyəsi üçün tələb olunan vaxtı.
- materialların istehsala verilməsindən ta hazır məhsul çıxışına qədər olan vaxtı
- materialların müəssisəyə daxilolma vaxtını
- hazır məhsulun satışı üçün tələb olunan vaxtı
- materialın istehsala verilməsi vaxtını

429 Materiallar üzrə normativ hansı göstəricilər əsasında hesablanır?

- hazır məhsul üzrə ehtiyat norması.
- ehtiyat norması və materialın bir günlük xərci
- istehsal xərcləri smetası, istehsal tsiklinin uzunluğu
- məhsulun qiyməti, maya dəyəri
- xərclərin artma əmsali, istehsal tskilinin uzunluğu

430 Müəssisədə hansı aktivlərin dövriyyəsi tez başa çatır?

- başqa müəssisələrin nizamnamə kapitalına uzunmüddətli qoyuluşlar.
- cari aktivlər
- qeyri-material aktivlər
- material aktivlər
- dövriyyədənkənar aktivlər

431 Müəssisədə məhsulun hazırlıq səviyyəsi hansı əmsal ilə hesablanır?

- bir dövriyyəni xarakterizə edən formula.
- xərclərin artma əmsali
- yükləmə əmsadi
- dövretmə əmsali
- bir dövriyyənin uzunluğu xarakterizə edən göstərici

432 Ümumi məhsul üzrə birgünlük xərcdən dövriyyə əsaitinin hansı elementinin normallaşdırılmasında istifadə edilir?

- köməkçi material.
- bitməmiş istehsal
- gələcək dövrün xərcləri
- Xammal və material
- hazır məhsul

433 Minimum həcmidə dövriyyə vəsaiti müəssisədə hansı məqsədlər üçün nəzərdə tutulmuşdur?

- maliyyə öhdəliklərini yerinə yetirmək üçün.
- istehsal və satış planlarını yerinə yetirmək üçün
- istehsal xərcləri üçün
- geniş təkrrı istehsal üçün
- satış planını yerinə yetirmək üçün

434 Dövriyyə kapitalını idarə edən zaman istehsal xərcləri smetasından hansı əməliyyatlarda istifadə olunur?

- dövretmə əmsalını hesablayan zaman.
- dövriyyə vəsaitini normallaşdırın zaman
- dövriyyə kapitalından səmərəli istifadəni müəyyən edən zaman
- dövriyyə vəsaiti maliyyələşən zaman
- bir dövriyyəni hesablayan zaman

435 Müəssisədə xüsusi dövriyyə vəsaitinin normativinə daxil olmayan elementi göstər:

- köməkçi materiallar
- hazır məhsul, yola salınan mallar.
- bitməmiş istehsal
- hesablaşmalarda olan pul vəsaiti
- xammal və əsas materiallar

436 Dövriyyə kapitalının hansı elementləri müəssisələrdə ancaq cari ildə aşkar edilir?

- bitməmiş istehsal xərcləri.
- debitor və kreditor borcları
- material xərcləri
- gələcək dövrün xərcləri
- material xərcləri

437 Döriyyədə istehlak olunan dövriyyə vəsaiti müəssisədə nə zaman geri qayıdır?

- alıcıda maliyyə çətinliyi yarandıqda.
- məhsulun satışından pul gəliri müəssisəyə daxil olduqda
- hazır məhsul alıcıya yola salındıqda
- məhsul istehsal olunduqda
- alıcıdan vaxtı keçmiş kreditor borcu yarandıqda

438 Dövriyyə vəsaitinin formalaşmasına yönəldilən inəstisiya necə adlanır?

- maliyyə aktivlərnə investisiyalar.
- cari investisiyalar
- dövriyyədən kənar aktivlərə investisiyalar
- əsas aktivlərə investisiya
- qeyri-material aktivlərə investisiyalar

439 Bir dövriyyənin əvvəlində pul formasında olan kapitalı sonra hansı mərhələyə daxil olur, yəni hansı formada çıxış edir?

- yola salılmış mallar.
- xammal və material
- bitməmiş istehsal
- hazır məhsul
- debtor borcu

440 Materiallar üzrə ehtiyat normasına daxil olan element:

- gələcək dövrün xərcləri üzrə ehtiyat.
- siğorta ehtiyatı
- hazır məhsul üzrə ehtiyat
- tara üzrə ehtiyat
- bitməmiş məhsul üzrə ehtiyat

441 Müəssisələrdə istehsal dövriyyə fondlarının tərkibinə daxil olan element:

- kreditor borçları.
- bitməmiş istehsal
- debtor borçları
- hazır məhsul
- pul vəsaiti

442 Müəssisədə əsas kapitala aid olmayan element:

- maşınlar, dəzgahlar.
- pul vəsaiti, gələcək dövrün xərcləri
- qurğular, ötürüçü mexanizmlər
- bina, avadanlıq
- quraşdırılmayan avadanlıqlar

443 Materiallar üzrə ehtiyat normasına daxil olmayan element:

- cari ambar ehtiyatı.
- istehsal tsiklinin uzunluğu
- nəqliyyat ehtiyatı
- siğorta ehtiyatı
- texnoloji ehtiyat

444 Müəssisə normativdən yuxarı mal ehtiyatlarının (mövsüm ilə əlaqədar) təşkili üçün hansı vəsaitdən istifadə edilə bilər?

- nizamnamə fondundan.
- qısamüddətli kreditdən
- amortizasiya fondundan
- mənfəətdən
- uzunmüddətli kreditdən

445 Müəssisədə xüsusi dövriyyə vəsaitinin normativinin artan hissəsi hansı mənbədən maliyyələşir?

- uzunmüddətli kredit hesabına.
- xüsusi vəsaitdən
- ehtiyat fondundan
- istehlak fondundan
- büdcədən

446 Xərclərin artma əmsalının hesablama qaydasını göstər:

- bitməmiş istehsalın tam maya dəyəri bölünsün istehsal maya dəyərinə.
- bitməmiş istehsal xərci bölünsün tam maya dəyərinə

- bitməmiş istehsl xərci çıxılsın tam maya dəyəri
- birgünlük xərc vurulsun mənfəətə
- tam maya dəyəri çıxılsın istehsal maya dəyəri

447 Bitməmiş istehsal üzrə dövriyyə vəsaitinə tələbat hansı göstəricilərdən asılıdır?

- əmtəəlik məhsulun bir günlük xərci, satışdan gəlir, maya dəyəri.
- istehsal təklinin uzunluğu, xərclərin artma əmsalı, ümumi məhsulun bir günlük xərci
- faiz, kredit, istehsal planı
- qiymət, maya dəyəri, əmtəəlik məhsul
- ümumi məhsul, mənfəət, maya dəyəri

448 Müəssisədə normativ dövriyyə vəsaitinin hansı elementinə hesablanır?

- xammal və materiaillar
- bitməmiş istehsal, gələcək dövrün xərcləri
- debitor və kreditor borcları
- köməkçi materiallar
- hazır məhsul.

449 Müəssisədə normativ həcmidə dövriyyə vəsaitlərinə olan tələbatı hansı mənbədən maliyyələşməlidir?

- maya dəyəri.
- xüsusi vəsait
- uzunmüddətli kredit
- büdcə vəsaiti
- mənfəət, siğorta

450 Müəssisədə hazır məhsul normalaşdırılan zaman ehtiyat normasına hansı əməliyyatlar üçün tələb olunan vaxt daxil edilir?

- materialların istehsala hazırlanması üçün vaxt.
- malların qablaşdırılması və yola salınması üçün vaxt
- cari ambar ehtiyatı üçün tələb olunan vaxt
- malların daxil olma vaxtı
- hesab sənədinin ödənilməsindən imtina etmək üçün vaxt

451 Normativ müəyyən edilən zaman xərclərin artm əmsalı dövriyyə vəsaitlərinin hansı elementlərində istifadə edilir?

- pul vəsaiti.
- bitməmiş istehsal
- debitor və kreditor borcları
- hazır məhsul
- xammal və material

452 Xammal və material normalaşdırmaq üçün bir günlük xərcin hesablanması qaydasını göstər:

- istehsal xərcləri smetası vurulsun 90.
- xərclərin həcmi böyük olan rübüñ (IV) istehsal xərcləri smetası bölünsün 90
- istehsal xərcləri smetası bölünsün 30
- istehsal maya dəyəri vurulsun 60
- tam maya dəyəri vurulsun 30

453 Xammal və material üzrə zəruri min tələbat hansı göstəricilər əsasında hesablanır?

- nəqliyyat ehtiyatı və mənfəət.
- birgünlük xərc və ehtiyat norması
- mənfəət və istehsal xərcləri

- maya dəyəri və mənfəət
- dövriyyə vəsaitinin orta illik qalığı

454 Dövriyyə vəsaitinin normativi nəyi xarakterizə edir?

- bu dövriyyə vəsaitinin formallaşması ilə əlaqədar xərclərdir.
- pul vəsaitinə olan zəruri tələbatın minimum həcmini
- bu dövriyyə vəsaitinin maliyyələşməsidir
- bu müəssisənin pul vəsaitinə olan tələbatının maksimum həcmini
- bu plandan yuxarı dövriyyə vəsaitinə olan tələbatıdır

455 Müəssisədə dövriyyə vəsaiti üzrə ayrı-ayrı ehtiyatları formalasdırmaq üçün maliyyə resurslarına olan tələbat hansı yolla müəyyən edilir?

- mənfəətin cari aktivləri olan nisbəti kimi.
- normallaşma, planlaşma ilə
- nəzarət hsablama üsulu ilə
- birbaşa hesablama üsulu ilə
- yükləmə əmsalının hesablanması yolu ilə

456 Cari investisiyalar müəssisədə hansı aktivlərin formallaşmasına yönəldilir?

- qeyri-material aktivlərə
- nizamnamə kapitalına.
- material aktivlərinə
- dövriyyə aktivlərinə
- dövriyyədən kənar aktivlərə

457 Cari aktivlərin istehsal prosesində istehlak dəyərini itirməsi hansı müddətə baş verir?

- 5 ilə.
- birdən-birə
- hissə-hissə
- 3 il
- 4 ilə

458 Təşkili mənbələrinə görə dövriyyə kpitali neçə qrupa bölünür?

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

459 Normalaşdırılan və normalaşdırılmayan dövriyyə vəsaiti, onun təsnifatının hansı prinsipinə daxildir?

- nəzarət prinsipi.
- təsili prinsipi
- funksional prinsipi
- maliyyələşmə mənbələri prinsipi
- isthsaldakı yeri prinsipi

460 Bir dövriyyənin müddəti hansı göstəricilər əsasında hesablanılır?

- balans mənfəəti, əmtəəlik məhsul, dövriyyə vəsaitinin qalığı.
- dövriyyə vəsaitinin orta qalığı, günlərin sayı, satışın həcmi
- dövriyyə vəsaitinin orta qalığı, maya dəyəri
- istehsal fondlarının orta qalığı mənfəət, maya dəyəri, rentabellik
- əsas və dövriyyə fondlarının həcmi, mənfəət, maya dəyəri

461 Müəssisədə dövriyyə fondları funksional təyinatına görə neçə yerə ayrıılır?

- 6.
- 2
- 4
- 3
- 5.0

462 Müəssisədə dövriyyə vəsaitinin hansı elementləri normalaşdırılmışdır?

- hazır məhsul və yolda olan mallar.
- debitor və kreditor borcları
- gələcək dövrün xərcləri, hazır məhsul
- xammal və əsas materiallar
- yanacaq və enerji

463 Xərclərin artma əmsalı hansı 2 rəqəm arasında olmalıdır?

- 0-3.
- 1-4
- 1-2
- 0-1
- 0-2

464 Bitməmiş istehsal üzrə normativ hesablanan zaman istehsal tsiklinin uzunluğu göstəricisi nəyi ifadə edir?

- dövriyyə aktivlərinin bir dövriyyəsi üçün tələb olunan vaxtı.
- materialların istehsala verilməsindən ta hazır məhsul çıxışına qədər olan vaxtı
- materialların müəssisəyə daxil olma vaxtını
- hazır məhsulun satışı üçün tələb olunan vaxtı
- materialın istehsala verilməsi vaxtını

465 Materiallar üzrə ehtiyat normasına daxil olan cari ambar ehtiyatı materialların daxil olduğu iki partiya arasında intervalın neçə faizi həcmində təşkil olunur?

- 60%.
- 50%
- 40%
- 30%
- 100%

466 Materiallar üzrə birgünlük xərc hansı göstərici əsasında hesablanır?

- materiallar üzrə aylıq istehsal xərcləri smetası.
- materiallar üzrə dövdüncü rübüñ istehsal xərcləri smetası
- ümumi məhsula çəkilən xərc
- əmtəəlik məhsula çəkilən xərc
- xərc smetası

467 Materiallar üzrə normativ hansı göstəricilər əsasında hesablanır?

- hazır məhsul üzrə ehtiyat norması.
- ehtiyat norması və materialın bir günlük xərci
- istehsal xərcləri smetası, istehsal tsiklinin uzunluğu
- məhsulun qiyməti, maya dəyəri
- xərclərin artma əmsalı, istehsal tskilinin uzunluğu

468 Müəssisədə xüsusi dövriyyə vəsaitinin normativinin artması necə hesablanır?

- hesabat ilinin normativindən plan ilinin əvvəlinə dövriyyə vəsaitinin ümum məbləği çıxılır.
- plan ilinin normativindən hesbat ilinin normativi çıxılır
- plan ilinin əvvəlində dövriyyə vəsaitinin ümumi məbləğindən tam ilinin normativi çıxılır
- dövriyyə vəsaitinin ilin əvvəlində olan ümumi məbləğindən ilin sonuna olan məbləği çıxarılır
- hesabat ilinin əvvəlinə dövriyyə vəsaitinin ümumi məbləğindən tam ilinin normativi çıxılır

469 Müəssisədə hansı aktivlərin dövriyyəsi tez başa çatır?

- maliyyə aktivləri.
- cari aktivlər
- qeyri-material aktivlər
- material aktivlər
- dövriyyədən kənar aktivlər

470 Müəssisədə məhsulun hazırlıq səviyyəsi hansı əmsal ilə hesablanır?

- bir dövriyyəni xarakterizə edən formula.
- xərclərin artma əmsalı
- yükləmə əmsalı
- dövretmə əmsalı
- bir dövriyyənin uzunluğu xarakteriz edən göstərici

471 Müəssisədə bitməmiş istehsal üzrə normativi hesablamaq üçün hansı göstəricilərdən istifadə olunur?

- materiallar üzrə ehtiyat norması.
- xərclərin artma əmsalı, istehsal tskilinin uzunluğu
- əmtəəlik məhsul üzrə birgünlük xərc
- material üzrə birgünlük xərc
- hazır məhsul üzrə ehtiyat norması

472 Ehtiyat normasına daxil olan nəqliyyatın yolda olma vaxtı dövriyyə kapitalının hansı elementinə normativ hesablanan zaman istifadə olunur?

- bitməmiş istehsal
- yola salınan mallar.
- hazır məhsul
- xammal və material
- gələcək dövrün xərcləri

473 Ümumi məhsul üzrə bir günlük xərcdən dövriyyə vəsaitinin hansı elementinin normallaşdırılmasında istifadə edilir?

- köməkçi materiallar.
- bitməmiş istehsal
- gələcək dövrün xərcləri
- xammal və material
- hazır məhsul

474 Minimum həcmdə dövriyyə vəsaiti müəssisədə hansı məqsədlər üçün nəzərdə tutulmuşdur?

- maliyyə öhdəliklərini yerinə yetirmək üçün.
- istehsal və satış planlarını yerinə yetirmək üçün
- istehsal xərcləri üçün
- geniş təkrar istehsal üçün
- satış planını yerinə yetirmək üçün

475 Dövriyyə kapitalını idarə edən zman istehsal xərcləri smetasından hansı əməliytlarda istifadə olunur?

- dövretmə əmsalını hesablayan zaman.

- dövriyyə vəsaitini normallaşdırın zaman
- dövriyyə kapitalından səmrəli istifadəni müəyyən edən zaman
- dövriyyə vəsaiti maliyyələşən zaman
- bir dövriyyəni hesablayan zaman

476 Müəssisədə xüsusi dövriyyə vəsaitinin normativinə daxil olmayan elementi göstər:

- hazır məhsul, yola salınan mallar.
- hesablaşmalarda olan pul vəsaiti
- köməkçi materiallar
- xammal və əsas materiallar
- bitməmiş istehsal

477 Dövriyyə kapitalının hansı elementləri müəssisələrdə ancaq cari ildə aşkar edilir?

- bitməmiş istehsal xərcləri.
- debitor və kreditor borcları
- maya xərcləri
- gələcək dövrün xərcləri
- material xərcləri

478 Dövriyyədə istehlak olunan dövriyyə vəsaiti müəssisəyə nə zaman geri qayıdır?

- alıcıda maliyyə çətinliyi yarandıqda.
- məhsulun satışından pul gəliri müəssisəyə daxil olduqda
- hazır məhsul alıcıya yola salındıqda
- məhsul istehsal olunduqda
- alıcıdan vaxtı keçmiş kreditor borcu yarandıqda

479 Sabit və dəyişən kapital müəssisədə hansı aktivlərə daxildir?

- material aktivlər
- cari aktivlər
- qeyri-material aktivlər
- maliyyə aktivləri.
- əsas aktivlər

480 Dövriyyə vəsaitinin formalaşmasına yönəldilən investisiya necə adlanır?

- maliyyə aktivlərinə investisiyalar
- cari aktivlərə investisiyalar
- dövriyyədənkənar aktivlərə investisiyalar
- əsas aktivlərə investisiya
- qeyri-material aktivlərə investisiyalar

481 Müəssisənin dövriyyə kapitalı daha necə adlanır?

- əsas aktivlər.
- cari aktivlər
- dövriyyədənkənar aktivlər
- uzunmüddətli aktivlər
- qeyri-material aktivlər

482 Dövriyyə kapitalından səmərəli istifadəni hansı göstəricilər xarakterizə edir?

- rentabellik, maya dəyəri.
- dövretmə əmsalı, müddət
- qiymət, dövriyyə aktivləri
- maya dəyəri

- gəlirlər, xərclər

483 Xammal və material üzrə normativin formulası:

- ümum məhsul xərci vurulsun ehtiyat norması.
- xərc vurulsun ehtiyat norması
- xərc vurulsun mənfəət
- xərc çıxılsın maya dəyəri
- əmtəəlik məhsul xərci vurulsun ehtiyat norması

484 Materiallar üzrə ehtiyat normasına daxil olan element:

- gələcək dövrün xərcləri üzrə ehtiyat.
- siğorta ehtiyati
- hazır məhsul üzrə ehtiyat
- tara üzrə ehtiyat
- bitməməih məhsul üzrə ehtiyat

485 Müəssisədə tədavül dövriyyə fondlarının tərkibinə daxil olan element:

- gələcək dövrün xərcləri.
- alıcırlara yola salınan mallar
- enerji
- xammal və material
- bitməmiş istehsal

486 Xüsusi dövriyyə kapitalının normativinin artma mənbəyi:

- maliyyə sanksiyalarına görə müəssisəyə daxil olan vəsaitlər.
- mənfəət
- satışdankənar əməliyyatlardan gəlir
- sair satışdan gəlir
- uzunmüddətli kreditlər

487 Müəssisələrdə istehsal dövriyyə fondlarının tərkibinə daxil olan element:

- Kreditor borcları.
- bitməmiş istehsal
- debitor borcları
- hazır məhsul
- pul vəsaiti

488 Müəssisədə normallaşdırılmayan dövriyə vəsaitinə hansı element daxildir?

- gələcək dövrün xərcləri.
- debitor və kreditor borcları
- bitməmiş istehsal
- hazır məhsul, yola salınan mallar
- xammal və material

489 Müəssisədə dövriyyə kapitalının bir dövriyyəsini xarakterizə edən formulunu göstər:

- P-Ə-Ə'.
- P-Ə-İ-Ə'-P'
- Ə-İ-Ə'-P'
- P-Ə-İ-Ə
- P-İ-P'

490 Material üzrə ehtiyat normasına daxil olmayan element:

- hazırlıq ehtiyatı.
- istehsal tsiklinin uzunluğu
- nəqliyyatı ehtiyatı
- siğorta ehtiyatı
- texnoloji ehtiyat

491 Müəssisədə tədavül dövriyyə fondlarının tərkibinə daxil olmayan element:

- ambarda olan hazır məhsul.
- gələcək dövrün xərcləri
- kassada olan pul vəsaiti
- alıcılara yol salınan mallar
- hesablama hesabında olan pul vəsaiti

492 Xüsusi dövriyyə vəsaitinin artma mənbəyi:

- satışdan gəlir
- uzunmüddətli kreditlər
- mənfəət
- amortizasiya ayırmaları
- sair satışdan gəlir.

493 Müəssisə normativdən yuxarı mal ehtiyatlarının (mövsüm ilə əlaqədar) təşkili üçün hansı vəsaitdən istifadə edə bilər?

- nizamnamə fondundan.
- qısamüddətli kreditdən
- amortizasiya fondunda
- mənfəətdən
- uzunmüddətli kreditdən

494 Əgər müəssisədə plan ilinin normativi hesabat ilinin normativindən aşağı olarsa, o zaman dövriyyədən azad olan hissə (fərq) hansı pul fonduна keçiriləcək?

- valyuta fonduna.
- yiğım fonduna
- amortizasiya fonduna
- siğorta fonduna
- istehlak fonduna

495 Müəssisədə xüsusi dövriyyə vəsaitinin normativinin artan hissəsi hansı mənbədən maliyyələşir?

- uzunmüddətli kredit hesabına.
- xüsusi vəsaitdən (mənfəət)
- ehtiyat fondundan
- istehlak fondundan
- büdcədən

496 Hazır məhsulun ambarda olan hissəsi üçün normativ hesablanmış zaman ehtiyat normasına hansı elementlər daxildir?

- istehsal tsiklinin uzunluğunun müəyyən edən vaxt.
- mlların kompleksləşdirilməsi və saxlanılması üçün vaxt
- siğorta ehtiyatı
- nəqliyyat ehtiyatı
- satıcının hesabına pul vəsaitinin köçürülməsi üçün vaxt

497 Müəssisədə tədavül sferasında dövriyyə vəsaitinin hansı elementi normalaşdırılır?

- debitor borçları.
- ambarda olan və alıcılarla yola salınan mallar
- yola salınan mallar, pul vəsaiti
- hazır məhsul, hesablama hesabında olan pul vəsaiti
- cassada və hesablama hesabında olan pul vəsaiti

498 Normativ müəyyən edilən zaman xərclərin artm əmsalı dövriyyə vəsaitlərinin hansı elementlərində istifadə edilir?

- pul vəsaiti.
- bitməmiş istehsal
- debitor və kreditor borçları
- hazır məhsul
- xammal və material

499 Norma nəyi ifadə edir?

- pul vəsaitinin maksimum həcmini.
- material və s. ehtiyatı üçün tələb olunan vaxtin uzunluğuna
- gəlirin əldə olunması üçün tələb olunan vaxtı
- xərclərin həcmi
- vəsaitlərin mənbələrini

500 Xammal və materialı normalaşdırmaq üçün bir günlük xərcin hesablanması qaydasını göstər:

- istehsal xərcləri smetası vurulsun 90.
- xərclərin həcmi böyük olan rübüñ (IV) istehsal xərcləri smetası bölünsün 90
- istehsal xərcləri smetası bölünsün 30
- istehsal maya dəyəri vurulsun 60
- tam maya dəyəri vurulsun 30

501 Xammal və materiallar üzrə normativi hesablayan zaman ehtiyat normasına daxil olan siğorta ehtiyatı necə hesablanır?

- malların qəbulu, ambara yerləşdirilməsi üçün tələb olunan günlərin sayı qədər.
- cari anbar ehtiyatının 50%-i qədər
- texnoloji ehtiyat qədər
- malların daxilolma müddətləri arasında günlərin 50%-i
- nəqliyyat ehtiyatının yarısı qədər

502 Xammal və materiallar üzrə normativi hesablayan zaman ehtiyat normasına hansı elementlər daxil edilir?

- siğorta, mənfəət, maya dəyəri, qiymət.
- nəqliyyat, siğorta, texnoloji ambar və s. üzrə ehtiyatlar
- nəqliyyat ehtiyatı, maya dəyəri
- mənfəət, maya dəyəri, qiymət
- istehsal xərcləri, satışdan gəlir

503 Əmtəəlik məhsula çəkilən xərclər üzrə birləşmiş xərc dövriyyə aktivlərinin hansı elementinin normativinin hesablanmasında istifadə edilir?

- gələcək dövrün xərcləri.
- hazır məhsul
- köməkçi materiallar
- xammal və materiallar
- bitməmiş istehsal

504 Müəssisədə istehsal və satış planlarını yerinə yetirmək üçün vəsaitə olan tələbatın həcmi necə müəyyən olunur?

- normativdən aşağı həcmdə.
- normativ həcmində
- maksimum həcmdə
- istehsal planından artıq
- normativdən yuxarı həcmdə

505 Materiallar üzrə normativi hesablamaq üçün birgünlük xərc hansı sənəd əsasında hesablanılır?

- maliyyə-planı.
- istehsal xərcləri smetası – IV rüb
- ümumi məhsulun maya dəyəri – illik
- əmtəəlik məhsulun maya dəyəri – rüb
- biznes-plan

506 Xərclərin artma əmsalı nəyi xarakterizə edir?

- materialların yola salınması üçün lazım olan ehtiyatı.
- məhsulun hazırlıq səviyyəsi
- nəqliyyat ehtiyatını
- texnoloji ehtiyatı
- materialların istehsala hazırlanması

507 Xərclərin artma əmsalı göstəricisindən dövriyyə kapitalının hansı elementi üzrə vəsaitə tələbatın həcmi hesablanılan zaman istifadə edilir?

- köməkçi materiallar.
- bitməmiş istehsl
- hazır məhsul
- gələcək dövrün xərcləri
- yolda olan mallar

508 Xüsusi dövriyyə vəsaitinin ümumi nörmətivinə hansı elementlər daxildir?

- heç biri
- normalaşdırın bütün vəsaitlər
- tara
- xammal və material
- gələcək dövrün xərcləri

509 Dövriyyə aktivlərinin dövriyyəsi hansı müddəti əhatə edə bilər?

- 2 ildən aşağı.
- bir ilə və ondan aşağı
- 3 ilə
- 2 ilə
- 1,5 ilə

510 Dövriyyə kapitlinin normallaşdırılan və normallaşdırılmayan vəsaitə ayrılması, dövriyyə vəsaitinin təsnifatının hansı amilinə aiddir?

- maliyyələşmə prinsipinə görə.
- təşkili prinsipinə
- istehsaldakı yerinə görə
- təşkili mənbələrinə görə
- funksional təyinatına görə

511 Funksional təyinatına görə dövriyyə fondları neçə yerə ayrıılır?

- 5.0
- 2.0
- 3.0
- 5.0
- 4.0

512 Dövriyyə kapitalının xüsusi və ona bərabər tutulan vəsaitə cəlb olunmuş və borc alınmış vəsaitə ayrılması, onun təsnifatının hansı amilinə aiddir?

- planlaşdırılmasına görə.
- təşkili mənbələrinə görə
- istehsaldakı yerinə görə
- funksional təyinatına görə
- təşkili prinsiplərinə görə

513 Dövriyyə fondlarının istehsal və tədavül dövriyyə fondlarına ayrılması dövriyyə kapitalının təsnifatının hansı əlamətinə aiddir?

- təşkili prinsipinə görə
- maliyyələşmə mənbələrinə görə.
- dövr sürətinə görə
- funksional təyinatına görə
- təşkili mənbəyinə görə

514 Müəssisədə istehsal və satış planlarını yerinə yetirmək üçün vəsaitə olan tələbatın həcmi necə müəyyən olunur?

- normativdən aşağı həcmdə.
- minimum həcmdə
- maksimum həcmdə
- istehsal planından artıq
- normativdən yuxarı həcmdə

515 Dövriyyə vəsaitinin norması nəyi ifadə edir?

- hesab sənədləri neçə gün ərzində banka verilməlidir.
- ehtiyati neçə gün təşkil etmək lazımdır
- malları neçə günə yola salmaq olar
- xərcləri neçə gün maliyyələşdirmək olar
- yola salılmış malın dəyəri neçə günə ödənilməlidir

516 Material üzrə normativ hesablanmış zaman ehtiyat normasına daxil olan siğorta ehtiyatı cari ambar ehtiyatının neçə faizi həcmində təşkil olunur?

- 70%.
- 0.5
- 0.4
- 0.3
- 0.6

517 İstehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyəyə istehlak olunur?

- istehsal prosesində xərclənən dövriyyə kapitalı müəssisəyə geri qaytarılmır.
- istehsal prosesini maliyyələşdirir
- istehsal prosesində xərclənir
- istehsal prosesində istehlak olunur
- istehsal prosesində istehlak olunur və xərclənir

518 Xüsusi dövriyyə vəsaiti necə müəyyən edilir?

- cari aktivləri cari passivlərə vurmaqla
- cari aktiv çıxılır, bütün borclar
- təmiz dövriyyə kapitalını cari passivlərə bölməklə.
- cari aktivlərdən cari passivləri çıxmaqla
- cari aktivlərin cari passivlərə nisbəti kimi

519 Cari aktivlərə investisiya olunan vəsaitlər necə adlanır?

- uzunmüddətli investisiyalar.
- əsas kapital
- dövriyyədən kənar kapital
- qeyri-material aktivlər
- dövriyyə vəsaiti

520 Dövriyyə vəsaiti planlaşdırılmasına görə neçə yerə ayrılır?

- 6.0
- 3.0
- 5.0
- 2.0
- 4.0

521 Müəssisədə normalaşdırılan dövriyyə vəsaitinin ümumi məbləği hansı vəsaitlərin həcmini müəyyən edir?

- qeyri-material aktivlərin
- dövriyyədən kənar vəsaitlərin
- ancaq tədavül dövriyyə fondlarının.
- ancaq istehsal dövriyyə fondlarının
- xüsusi dövriyyə aktivlərin

522 Müəssisədə material ehtiyatları istehsalın hansı sferasında yerləşir?

- malların yola salınmasında.
- alıcıda
- satış ambarında
- istehsalda
- tədavül sferasında

523 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə kapitalı hansı fondlara ayrıılır?

- əsas və dövriyyə fondlarına.
- dövriyyədən kənar aktivlərə
- qeyri-material aktivlərə
- istehsal və tədavül dövriyyə fondlarına
- tədavül fondlarına və dövriyyədən kənar aktivlərə

524 Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- kreditor borcları
- möhkəm passivlər.
- qısa və uzunmüddətli kreditlər
- uzunmüddətli kreditlər
- qısamüddətli kreditlər

525 Özəlləşdirilmiş müəssisələr öz xüsusi dövriyyə kapitalını başqa müəssisələrə sata bilərmi?

- sata və ya bağışlaya bilməz
- sata bilər, sata bilməz
- sata bilməz
- sata, bağışlaya və verə bilər.
- bağışlaya bilməz

526 Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

- hazır məhsul
- pul vəsaiti
- kredit boreu
- material
- gələcək dövrün xərcləri

527 Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

- bitməmiş istehsal
- istehsal ehtiyatları
- hazır məhsul
- gələcək dövrün xərcləri
- kreditor borcu

528 Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır?

- yanacaq, təmir ehtiyatları, hazır məhsul və binalar
- tədavül fondları, gələcək dövrün xərcləri, pul vəsaitləri və maşınlar
- gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri, kreditlər.
- pul vəsaitləri, azqiyəmətli texkōhnələn əşyalar, debitor borcları
- istehsal ehtiyatları, bitməmiş istehsal, gələcək dövrün xərcləri və hazır məhsul

529 Müəssisənin dövriyyə fondları nədir?

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını dəyişən fondlarıdır.
- öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlardır
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır

530 İqtisadiyyatın hansı sahələrində dövriyyə vəsaitlərinin təşkili mənbələrində borc alının vəsaitlər böyük xüsusi çəkini təşkil edir?

- sənaye
- nəqliyyat
- kənd təsərrüfatı
- tikinti
- rabitə.

531 Müəssisədə xüsusi dövriyyə vəsaiti maliyyə resurslarının hansı elementi hesabına tamamlanır?

- amortizasiya ayırmaları.
- nizamnamə kapitalı
- mənfəət
- möhkəm passivlər
- qısamüddət kredit

532 Müəssisədə normativ həcmində dövriyyə vəsaitlərinə olan tələbat hansı mənbədən maliyyələşməlidir?

- yuxarı təşkilatların vəsaiti.
- qısamüddətli bank krediti
- xüsusi vəsaitlər
- uzunmüddətli bank krediti
- büdcə vəsaiti

533 Xərclərin artma əmsalı nöyi xarakterizə edir?

- xərclərin maliyyələşdirilməsini
- məhsulun hazırlanması
- məhsulun hazırlıq səviyyəsini
- xammal və materialın istehsala verilməsini.
- məhsulun yola salınmasını

534 Müəssisədə istehsal sferasında vəsaitlərin dövriyyəsinin ləngiməsinə hansı amillər təsir göstərir?

- satış planının yerinə yetirilməsi
- İstehsal planının icrası satış prosesi
- mənfəət planının yerinə yetirilməsi
- Əmtəəlik məhsul planının yerinə yetirilməsi.
- müəssisənin təchizatı, əsas istehsal fondlarında bboş dayanmalar

535 Müəssisənin müflisləşməsinin üçüncü mərhələsi necə adlanır?

- böhranlı müflisləşmə
- yol verilən müflisləşmə
- orta vəziyyətdə müflisləşmə
- ağır vəziyyətdə müflisləşmə.
- fəlakətli müflisləşmə

536 P-Ə-İ-Ə'-Ə'-P` formulası müəssisədə hansı aktivlərin bir dövriyyəsini xarakterizə edir?

- Qeyri-material aktivlər
- dövriyyə aktivləri
- material aktivlər
- əsas aktivlər
- dövriyyədən kənar aktivlər.

537 Dövriyyə vəsaitinin orta qalığı vurulsun günlərin sayı bölünsün satışın həcmi formulası müəssisədə hansı göstəricini xarakterizə edir?

- müəssisənin balans mənfəətini
- bir dövriyyənin yüklənməsi əmsalını
- bir dövriyyənin müddətini
- dövretmə əmsalını
- xalis mənfəəti.

538 Bir günlük xərc vurulsun ehtiyat norması nöyi xarakterizə edir?

- mənfəətin hesablanması
- amortizasiyanın hesablanması
- xərclərin hesablanması.
- amortizasiya norması
- materiallar üzrə vəsaitə tələbatı

539 Dövretmə əmsalı və dövriyyənin yüklənməsi əmsalı müəssisənin hansı aktivlərindən səmərəli istifadəni xarakterizə edən göstəricilərdir?

- qeyri-material aktivlər.

- material aktivləri
- əsas kapital
- dövriyyə kapitalı
- dövriyyədən kənar aktivlər

540 Aşağıdakı amillərdən hansı dövriyyə vəsaitinin dövretmə sürətinə təsir göstərir?

- amortizasiya norması
- əsas fondların amortizasiyası
- əsas fondların orta illik dəyəri
- istehsal tsiklinin uzunluğu
- mənfəətin həcmi

541 Bitməmiş istehsaldakı dövriyyə vəsaitinin normativi aşağıdakı amillərin hansından aslidir?

- istehsal olunan məhsulun həcmi və tərkibindən, reallaşdırılmış məhsulun həcmindən
- istehsal tsiklinin uzunluğundan, əsas fondların yeniləşmə əmsalından və məhsulun maya dəyərindən
- istehsal prosesində xərclərin artma xarakterindən, məhsulun maya dəyərindən və əməyiqən təşkilindən
- istehsal olunan məhsulun həcmi, işçilərin sayı və istehsal tsiklinin uzunluğundan
- istehsal tsiklinin uzunluğundan, ümumi məhsula, çəkiliş xərclərdən və istehsal prosesində xərclərin artma əmsalından.

542 Normalaşdırılmayan dövriyyə vəsaitlərinə aiddir:

- istehsal ehtiyatları
- hazır məhsul
- gələcək dövrün xərcləri
- pul vəsaitləri.
- bitməmiş istehsal

543 Dövriyyə fondlarının tərkib ünsürləri hansılardır?

- tədavül fondları, gələcək dövrün xərcləri, pul vəsaitləri və maşınlar
- gələcək dövrün xərcləri, tədavül fondları, pul vəsaitləri, kreditlər.
- pul vəsaitləri, azqimətli tez köhnələn əşyalar, debitor borcları
- istehsal ehtiyatları, bitməmiş istehsal, gələcək dövrün xərcləri və hazır məhsul
- yanacaq, təmir ehtiyatları, hazır məhsul və binalar

544 Müəssisənin dövriyyə fondları nədir?

- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə hissə-hissə keçirən və öz natural formasını dəyişən istehsal fondlarıdır
- yalnız bir istehsal tsiklində iştirak edib, öz dəyərini yaradılan məhsulun üzərinə tamamilə keçirən və öz natural formasını tezliklə dəyişən fondlarıdır
- istehsal prosesinə uzun müddət xidmət edən, natural formasını dəyişmədən öz dəyərini istehsal edilən məhsulun üzərinə hissə-hissə keçirən istehsal fondlarıdır
- istehsal prosesində iştirakından asılı olmayaraq, dəyərini itirən fondlardır öz natural formasını dəyişən, lakin istehsal prosesində birbaşa iştirak etməyən fondlar

545 İstehsal tsiklinin uzunluğu göstəricisi dövriyyə vəsaitinin hansı elementinin normativini hesablamayaq üçün istifadə edilir?

- hazır məhsul
- bitməmiş istehsal.
- materiallar
- köməkçi materiallar
- gələcək dövrün xərcləri

546 Əmtəəlik və ümumi məhsulun xərc smetalarından dövriyyə vəsaitinin hansı elementləri üçün normativ hesablayan zaman istifadə edilir?

- materiallar, enerji
- bitməmiş istehsal, hazır məhsul
- köməkçi materiallar.
- xammal və materiallar
- yaranacaq və enerji

547 Müəssisədə cari aktivlərə hansı vəsaitlər fondu?

- ancaq tə davül dövriyyə vəsaiti
- qeyri-material aktivlər.
- əsas vəsait
- maliyyə aktivləri
- istehsal və tə davül dövriyyə vəsaiti

548 Dövriyyə kapitalının xüsusi cəlb olunmuş və borc alınmış vəsaitlərə ayrılması onun təsnifatının hansı prinsipnə aiddir?

- təşkili
- funksional təyinatı.
- istehsaldakı yeri
- maliyyələşmə mənbələri
- planlaşdırılması

549 Normallaşdırılan və normallaşdırılmayan dövriyyə vəsaiti, onun təsnifatının hansı prinsipinə daxildir?

- maliyyələşmə mənbələri prinsipi
- nəzarət prinsipi
- istehsaldakı yeri prinsipi
- təşkili prinsipi
- funksional prinsipi

550 Müəssisədə dövriyyə vəsaitinin hansı elementləri normallaşdırılmır?

- xammal və əsas materiallar
- debitor və kreditor borcları
- gələcək dövrün xərcləri, hazır məhsul
- yanacaq və enerji
- hazır məhsul və yolda olan mallar.

551 Bitməmiş istehsal üzrə ehtiyat normasına hansı göstərici daxil deyil?

- məhsulun bir əməliyyatdan başqa əməliyyata keçməsi üçün vaxta.
- Texnoloji ehtiyat
- dövriyyə ehtiyati
- nəqliyyat ehtiyati
- malların yolda olma vaxtı

552 Materiallar üzrə ehtiyat normasına daxil olan cari ambar ehtiyatı materialların daxil olduğu iki partiya arasındaki intervalın neçə faizi həcmində təşkil olunur?

- 0.3
- 60%.
- 0.5
- 1.0

553 Materiallar üzrə normativ hansı göstəricilər əsasında hesablanır?

- Hazır məhsul üzrə ehtiyat norması.
- xərclərin artma əmsali, istehsal tsiklinin uzunluğu

- məhsulun qiyməti, maya dəyəri
- istehsal xərcləri smetası, ehtiyat norması

554 Müəssisədə hansı aktivlərin dövriyyəsi tez başa çatır?

- cari aktivlər
- dövriyyədən kənar aktivlər
- başqa müəssisələrin nizamnamə kapitalına uzunmüddətli qoyulmuşlar.
- əsas aktivlər
- qeyri-material aktivlər

555 Dövriyyədən kənar aktivlər üzrə nizamnamə fondu nə zaman tamamlanır?

- fəaliyyətdə olan əsas kapital ləğv olunduqda
- əsas fondlar köhnəldikdə
- əsas fondlar təmir olunduqda.
- quraşdırılmayan avadanlıqlar mövcud olduqda
- əsas fondlar istismara verilən zaman

556 Müəssisədə məhsulun hazırlıq səviyyəsi hansı əmsal ilə hesablanır?

- bir dövriyyəni xarakterizə edən formula.
- dövretmə əmsalı
- yükləmə əmsalı
- xərclərin artma əmsalı
- bir dövriyyənin uzunluğu xarakterizə edən göstərici

557 Müəssisədə bitməmiş istehsal üzrə normativi hesablamaq üçün hansı göstəricilərdən istifadə olunur?

- yanacaq üzrə norma
- hesablaşmalar üçün gün
- hazır məhsul üzrə ehtiyat norması
- xərclərin artma əmsalı, istehsal tiskilinin uzunluğu
- materiallar üzrə ehtiyat norması.

558 Ümumi məhsul üzrə birləşmiş xərcdən dövriyyə vəsaitinin hansı elementinin normallaşdırılmasında istifadə edilir?

- gələcək dövrün xərcləri
- xammal və material
- köməkçi materiallar.
- hazır məhsul
- bitməmiş istehsal

559 Dövriyyə kapitalından səmərəli istifadəni hansı göstəricilər xarakterizə edir?

- gəlirlər, xərclər
- qiymət, dövriyyə aktivləri
- maya dəyəri
- dövretmə əmsalı, dövriyyənin müddəti
- rentabellik, maya dəyəri.

560 Müəssisədə material aktivlərinə daxil olmayan element:

- istehsal ehtiyatları
- əsas material və xammal
- avadanlıq.
- bitməmiş istehsal
- torpaq hüququ

561 Təkrar istehsal prosesində yerləşdirilməsinə görə dövriyyə aktivləri hansı fondlara ayrılır?

- əsas və dövriyyə fondlarına.
- dövriyyədən kənar aktivlərə, maliyyə aktivlərinə
- qeyri-material aktivlərə, dövriyyədən kənar aktivlərə
- istehsal və tədavül dövriyyə fondlarına
- tədavül fondlarına və dövriyyədən kənar aktivlərə

562 Müəssisənin cari dövriyyəsinə daxil olan borc kapitalına nə daxildir?

- möhkəm passivlər.
- qısa və uzunmüddətli kreditlər
- uzunmüddətli kreditlər
- qısamüddətli kreditlər
- kreditor borcları

563 İstehsal və satış prosesində dövriyyə kapitalı xərclənir və ya dövriyyə istehlak olunur?

- istehsal prosesində xərclənir
- satış və istehsal prosesində xərclənir
- istehsal prosesində istehlak olunur və xərclənir
- istehsal prosesində xərclənən dövriyyə kapitalı müəssisəyə geri qaytarılır.
- istehsal prosesində istehlak olunur

564 Müəssisədə maliyyənin idarə olunması subyektini göstər:

- vergi xidməti
- siğorta şirkəti.
- auditor təşkilatı
- mühasibatlıq
- menecment

565 Maliyyə menecmentinin yarım sistemi olan idarə obyekti nə daxildir:

- maliyyə meneceri
- müəssisənin maliyyə xidməti
- maliyyə resursları, maliyyə münasibətləri
- baş mühəsib
- maliyyə nəzarəti.

566 Müəssisədə maliyyənin idarəolunması obyekti göstər:

- siğorta şirkətləri
- idarəetməni həyata keçirən təşkilati strukturlar
- dövlət maliyyə xidməti.
- nazirliliklərin maliyyə strukturları
- müəssisə maliyyəsi

567 Müəssisədə bütün maliyyə əməliyyatları başa çatdıqdan sonra onun fəaliyyəti nəzarətin hansı metodu ilə yoxlanılır?

- təhlil
- siyahıya alma
- şirkəti
- baxış.
- monitoring
- təftiş

568 Müəssisədə maliyyənin idarə olunması subyekti göstər:

- auditor təşkilatı
- mühasibatlıq
- menecment
- vergi xidməti
- siğorta

569 Müəssisənin maliyyə vəziyyətinin sabitliyi nədən asılıdır?

- büdcəyə vergilərin köçürülməsindən.
- satışdan gəlirin daxil olmasına
- malların alıcıları yola salmasından
- istehsal planının yerinə yetirilməsindən
- banklarla hesablaşmaldardan

570 Müəssisədə maliyyənin idarə olunması obyekti:

- vergi xidməti.
- maliyyə münasibətləri
- maliyyə idarəsi
- İdarəetməni həyata keçirən təşkilatı strukturlar
- siğorta təşkilatı

571 Təsərrüfatdaxili maliyyə nəzarətini hansı subyekt həyata keçirir?

- vergi orqanı
- müəssisənin maliyyə xidməti.
- auditor firması
- sahə nazirliklərinin təftiş apparatı
- Maliyyə Nazirliyi

572 Müəssisədə faktiki və plan gösəricilərin müqayisəsi, nəzarətin hansı metodu ilə aparılır?

- monitoring.
- təhlil
- baxış
- təftiş
- siyahıyaalma

573 Vergi xidməti müəssisədə vergi nəzarətinin hansı formasından istifadə edir?

- monitoring.
- səyyar
- təftiş
- kamerial
- təhlil

574 Müəssisə cari aktivlərdən cari passivləri çıxməqla hansı göstəricini hesablayır?

- xalis mənfəəti.
- xüsusi dövriyyə vəsaitini
- mənfəəti
- satışdan gəliri
- rentabelliyi

575 Müəssisədə müvəqqəti maliyyə çətinliyi yarandıqda hansı vəsaitdən istifadə edə bilər?

- kreditor borcları.
- qısa müddətli bank krediti
- büdcə vəsaiti

- baş idarənin vəsaiti
- uzunmüddətli bank krediti

576 Müəssisədə maliyyənin idarə olunması obyekti:

- müəssisələr.
- maliyyə münasibətləri
- vergi xidməti
- idarəetməni həyata keçirən təşkilatlı strukturlar
- siğorta şirkəti

577 Vaxtı keçmiş kreditor borcları müəssisədə nə zaman yaranır?

- istehsal və satış planlarını yerinə yetirdikdə.
- müəssisədə xüsusi dövriyyə vəsaitində çatışmamazlıq yarandıqda
- rentabelli işlədikdə
- maliyyə vəziyyəti yaxşı olduqda
- mənfəətli olduqda

578 Maliyyə nəzarətinin metodu:

- anketləşmə.
- yoxlama
- əsaslandırma
- sənədli uçot
- mühasibat

579 Müəssisənin balansının likvidliyi nədir?

- kreditlərin ödənilməsi
- müəssisənin aktivləri ilə onun öhdəliklərinin ötürülməsi
- vergilərin ödənilməsi
- Əmlakın ləğv olunması
- aktivlərin gəlir gətirmək qabiliyyəti

580 Maliyyə riskinin növü

- Limit riski
- Kredit riski
- Kommersiya riski
- İstehsal riski
- Bazaar riski

581 Müəssisədə maliyyə fəaliyyətinin idarə olunmasında vacib rol oynayır

- Müəssisə rəhbəri
- Menecer
- Kredit işçiləri
- Vergi işçiləri
- Marketinq

582 Müəssisədə xüsusi dövriyyə vəsaitinin qrunun saxlanılmasının təmin olunması və nə deməkdir?

- Xüsusi dövriyyə vəsaiti həcmində olmalıdır
- dövriyyə vəsaiti nomativ həcmdə olmalıdır
- Dövriyyə vəsaiti normativdən aşağı olmamalıdır
- Dövriyyə vəsaitinin həcmi maksimim olmalıdır
- Dövriyyə vəsaiti normativdən yuxarı olmalıdır

583 Müəssisədə maliyyənin idarə edilməsinin subyektini gösətər

- Maliyyə bazarı
- menecment- maliyyə şöbəsi
- Kredit iştirakçıları
- Vergi xidməti
- Fond birjası

584 Maliyyə nəzarətinin metodunu göstərin

- Veksel
- təhlil
- Uçot
- Mühasibatlıq
- Hesablaşmalar

585 Müəssisələrin maliyyə sabitliyinin hansı göstərivini müəyyən edir

- Məvfililik əsas fondler
- Ödəmə qaniliyyəti
- Kredit qabiliyyəti
- Qiymət və maya dəyəri
- Maya dəyəri

586 Maliyyə işinin əsas və vacib istiqamətinə aiddir

- Kretiləşmə, səhm, istiqaraz
- Maliyyə planlaşdırılması operativ iş, nəzarətanalitik iş
- Əsas və dövriyyə kapitalının saxlanması və səmərəli istifadəsi
- Maliyyə sənədlərini hazırlamaq
- Pul vəsaitinin axını, hazır məhsul qalığı

587 Təsərrüfat subyekti müəssisədə maliyyə işini təşkli etmək üçün hansı xidmət sahəsi təşkil edir

- Təchizat
- Maliyyə
- Plan şöbəsi
- Mühasibatlıq
- Satış

588 Müəssisədə maliyyə işinin əsas məzmunu göstər

- İşçilərə təqaüd və əmək həkkinin verilməsi
- təsərrüfat fəaliyyətinin maliyyə resursları ilə təmin olunması
- məhsul satışının təşkili
- istehsal prssesinin təşkili
- Bankda müxtəlif hesabların açılması

589 Perspektiv maliyyə planlaşdırılması hansı sənədlərin tərtibi ilə başa çatır?

- ödəmə təqvim, gəlirlər və xərclər balansı.
- mənfəət və zərərlər haqqında hesabat, pul vəsaitinin hərəkəti, mühasibat balansı
- ödəmə təqvim, kassa planı
- hesabat balansı, gəlirlər və xərclər balansı
- şahmat cədvəli, hesabat balansı

590 «Maliyyə strategiyası» biznes planın neçənici bölməsini təşkil edir?

- 4.0

- 8.0
- 5.0
- 2.0
- 6.0

591 Əmək haqqı, ezamiyyə xərcləri və s. ödənilməsi müəssisənin hansı planında göstərilir?

- pul vəsaitinin hərəkəti planı
- kassa planı
- kredit planı
- maliyyə planı
- şahmat planı

592 Müəssisə investisiya layihələrini həyata keçirmək üçün hansı plan tərtib edir?

- ödəmə təqvim.
- biznes-plan
- hesabat balansı
- maliyyə planı
- «pul vəsaitinin hərəkəti» balansı

593 Planı hazırlamaqdan ötrü hesablamaların müxtəlif növlərindən istifadə maliyyə planlaşdırılmasının hansı metoduna aiddir?

- vergi variantı.
- çox variantlılıq
- nəzarət variantı
- büdcə variantı
- müəssisə variantı

594 Maliyyə planlarının icrasına nəzarət maliyyə planlaşdırılmasının hansı mərhələsinə aiddir?

- dövrdüncü.
- axırıncı
- ikinci
- əvvəlinci
- üçüncü

595 Hesabat dövrünün göstəricilərinin qiymətləndirilməsi maliyyə planlaşdırılmasının hansı mərhələsinə aiddir?

- 5.0
- 1.0
- 2.0
- 3.0
- 4.0

596 «Ödəmə təqvim» hansı maliyyə planlaşmasına aiddir?

- aitinin hərəkəti.
- biznes-plan
- Strateji
- operativ
- cari
- kassa planı.

597 Kassa planı hansı maliyyə planına daxildir?

- pul vəsaiti

- operativ
- perspektiv
- strateji
- balansın proqnozu

598 Planlaşdırma prinsipinə görə dövriyyə kaptitalı neçə yerə ayrıılır?

- material və qeyri-material aktivlərə.
- normallaşdırılan və normallaşdırılmayan vəsaitlərə
- qısa və uzunmüddətli aktivlərə
- xüsusi və ona bərabər tutulan vəsaitlərə
- xüsusi və cəlb olunmuş vəsaitlərə

599 Kapital qoyuluşu üçün nəzərdə tutulmuş mənfiəti müəssisə hansı plana daxil edir?

- cari istehsal planına.
- maliyyə planına
- ödəmə təqviminə
- istehsal xərcləri smetasına
- perspektiv üçün istehsal planına

600 Operativ maliyyə planları sisteminə hansı plan daxildir?

- kredit planı.
- ödəmə təqvimi
- biznes-plan
- İllik gəlirlər və xərclər balansı
- maliyyə planı

601 «Ödəmə təqvimi» neçə hissədən ibarətdir?

- 6.0
- 2.0
- 4.0
- 3.0
- 5.0

602 Operativ maliyyə planlaşdırılması zamanı tərtib olunan plan.

- balansın proqnozu.
- ödəmə təqvimi
- biznes-plan
- uzunmüddətli kredit planı
- «pul vəsaitinin hərəkəti» proqnozu

603 Perspektiv planlara daxil olan «Mənfiət və zərərlər haqqında» proqnozun köməyi ilə müəssisədə hansı iqtisadi göstərici müəyyən edilir?

- əmtəəlik məhsulun həcmi.
- mənfiətin həcmi
- satışın həcmi
- məhsulun maya dəyəri
- rentabelliyyin səviyyəsi

604 Maliyyə strategiyası əsasında müəssisədə hansı istiqamətdə siyasət hazırlanır?

- amortiasiya siyasəti.
- maliyyə siyasəti
- risk siyasəti

- vergi siyasəti
- innovasiya siyasəti

605 Satışın həcminin proqnozu hansı göstəricilər əsasında hesablanır?

- satılacaq məhsulun miqdarı, mənfəət.
- natural formada satışın həcmi, məhsul vahidinin qiyməti
- əmtəəlik məhsulun həcmi, rentabellik
- satılacaq məhsulun miqdarı, hər vahid məhsulun maya dəyəri
- məhsul vahidi, mənfəət

606 Planlaşma nədir?

- proqnozlaşmadır.
- idarəetmə funksiyasıdır
- özünüümaliyyələşmədir
- iqtisadi tənzimləmədir
- nəzarət funksiyasıdır

607 Müəssisə investisiya layihələrini həyata keçirmək üçün hansı plan tərtib edir?

- biznes-plan
- maliyyə planı
- ödəmə təqvim
- «pul vəsaitinin hərəkəti» balansı
- hesabat balansı

608 Planı hazırlanmaqdən ötrü hesablamaların müxtəlif növlərindən istifadə maliyyə planlaşdırılmasının hansı metoduna aiddir?

- vergi variantı.
- çox variantlılıq
- nəzarət variantı
- büdcə variantı
- müəssisə variantı

609 Maliyyə planlarının icrasına nəzarət maliyyə planlaşdırılmasının hansı mərhələsinə aiddir?

- dövrdüncü.
- axırıcı
- ikinci
- əvvəlinci
- üçüncü

610 Operativ maliyyə planları hansı dövrü əhatə edir?

- 4 il, 5 ay.
- rüb, ay
- 3 il, 8 ay
- 1 il, 5 ay
- 2 il, 5 ay

611 «Ödəmə təqvim» hansı maliyyə planlaşmasına aiddir?

- kassa planı.
- operativ
- strateji
- cari
- biznes-plan

612 Biznes-planının axırıncı bölməsi necə adlanır?

- investisiya planı.
- maliyyə strategiyası
- marketinq planı
- istehsal planı
- mənfəət planı

613 Maliyyə planlaşdırılması prosesinin birinci mərhələsində hansı fəaliyyət həyata keçirilir?

- cari plan tərtib olunur.
- hesabat dövrünün maliyyə göstəriciləri qiymətləndirilir
- proqnoz sənədləri hazırlanır
- maliyyə planının layihəsi hazırlanır
- perspektiv plan tərtib olunur

614 Kassa planında hansı əməliyyatlar göstirilir?

- sığorta ödənişləri.
- məhsul satışından gəlir
- büdcəyə verginin ödənilməsi
- əmək haqqının ödənilməsi
- kommersiya xərclərinin ödənilməsi

615 Operativ maliyyə planlarına daxil olan plan:

- strateji plan.
- kassa planı
- mənfəət və zərərlər planı
- hesabat balansı
- gəlirlər və xərclər balansı

616 Operativ maliyyə planlaşdırılması zamanı tərtib olunan plan:

- Balansın proqnozu.
- ödəmə təqvim
- biznes-plan
- uzunmüddətli kredit planı
- «pul vəsaitinin hərəkəti» proqnozu

617 Cari maliyyə hansı plan əsasında tərtib olunur?

- ödəmə təqvim.
- strateji plan
- operativ plan
- biznes-plan
- pul vəsaitinin hərəkəti planı

618 Maliyyə strategiyası əsasında müəssisədə hansı istiqamətdə siyaset hazırlanır?

- vergi siyasəti
- investisiya siyasəti.
- maliyyə siyasəti
- innovasiya siyasəti

619 Maliyyə strategiyası nəyi nəzərdə tutur?

- perspektiv üçün müəssisənin maliyyələşməsini.
- müəssisənin uzunmüddətli fəaliyyətinin məqsədini və inkişafını

- müəssisənin operativ fəaliyyətinin inkişafını
- müəssisənin cari fəaliyyətinin inkişafını
- iki ilə qədər müəssisənin fəaliyyətinin inkişafını

620 Maliyyə strategiyasının işlənməsi planlaşmanın hansı növünə aiddir?

- rüblük.
- perspektiv
- cari
- operativ
- illik

621 Geniş təkrar istehsal templəri planlaşmanın hansı növünə aiddir?

- cari planlaşmaya.
- perspektiv planlaşmaya
- illik planlaşmaya
- rüblük planlaşmaya
- operativ planlaşmaya

622 Məzmunundan, təyinatından və qarşısına qoyulan vəzifələrdən asılı olaraq maliyyə planlaşdırılması təsnifatına görə neçə yerə bölünür?

- 6.0
- 3.0
- 4.0
- 2.0
- 5.0

623 Maliyyə planlaşdırılması prosesi təcrübədə hansı fəaliyyətlə başa çatır?

- cari maliyyə planının tərtibi ilə.
- planların icrası və icrasına nəzarətilə
- planlara nəzarət
- planların icrası ilə
- biznes-planın tərtibi ilə

624 Maliyyə planlaşdırılması təcrübəsində tətbiq edilən metod:

- əmsal metod
- normativ metod
- nəzarət metod
- birbaşa metod
- norma metod

625 Planlaşma nədir?

- proqnozlaşmadır.
- nəzarət funksiyasıdır
- özünümaliyyələşmədi
- idarəetmə funksiyasıdır
- iqtisadi tənzimləmədir
- nəzarət funksiyasıdır

626 Cari ildə aşkar edilən debitor və kreditor borclarını müəssisə hansı sənəddə göstərir?

- kredit planı.
- hesabat balansı
- pul vəsaitinin hərəkəti planı

- maliyyə planı
- kassa planı

627 Operativ maliyyə planları sisteminə hansı plan daxildir?

- perspektiv maliyyə planı.
- ödəmə təqvim
- biznes-plan
- illik gəlirlər və xərclər balansı
- smeta

628 Mənfəətdən başqa, müəssisənin fəaliyyətinin son maliyyə nəticələrini daha hansı göstərici xarakterizə edir?

- bölüşdürülməyən mənfəət, rentabellik, mənfəət vergisi.
- mənfəət vergisi, maya dəyəri, istehsal fondlarından istifadə
- dövriyyə vəsaitinin dövriyyəsi, istehsal maya dəyəri
- rentabellik
- rentabellik, istehsal maya dəyəri, balans mənfəəti

629 Mənfəət və rentabellik müəssisədə maliyyə təhlilində nə zaman istifadə edilir?

- balansın likvidliyinin təhlilində.
- maliyyə vəziyyətinin təhlilində
- maliyyə sabitliyinin təhlilində
- maliyyə nəticələrinin təhlilində
- aktivlərin likvidliyinin təhlilində

630 Plan və faktiki göstəricilər maliyyə təhlilinin hansı metodunda istifadə edilir?

- nəzarət
- qruplaşma
- birbaşa.
- analitik
- müqayisə

631 Maliyyə təhlili hansı metod ilə aparılır?

- nəzarət
- birbaşa
- analitik.
- əmsal
- qruplaşma

632 Müəssisənin maliyyə vəziyyətini qiymətləndirən əsas göstəricini göstər:

- qeyri-material aktivləri
- dövriyyə aktivlərinin vəziyyəti
- Dövriyyədən kənar aktivlər
- möhkəm passivlər.
- maliyyə aktivləri

633 Müəssisə cari aktivlərdən cari passivləri çıxmaqla hansı göstəricini hesablayır?

- mənfəəti
- xalis mənfəəti.
- rentabelliyi
- xüsusi dövriyyə vəsaitini
- satışdan gəliri

634 Mənfəətin təhlili zamanı hansı nəticələr müəyyən edilir?

- mənfəətin bölüşdürülməsi istiqamətləri.
- mənfəətin necə formalasması
- mənfəətin artması
- mənfəətin azalması
- mənfəətin səviyyəsinə təsir göstərən amillər

635 Balans mənfəəti təhlil olunan zaman hansı dövrlərin məlumatları müqayisə olunur?

- plan ilinin əvvəli və keçən ilin axırına olan göstəricilər.
- plan ilinin əvvəlinə və sonuna
- plan ilinin axırına, hesabat ilinin axırına
- keçən ilin və hesabat ilinin göstəriciləri
- keçən ilin və plan ilinin göstəriciləri

636 Müəssisədə maliyyə təhlilinin əsas məlumat mənbəyini göstər:

- pul vəsaitinin hərəkəti proqnozu, kass planı
- biznes-plan, uçot məlumatları
- kassa
- ödəmə təqvimi, kassa planı.
- mühasibat balansı

637 Maliyyə təhlilinin metodunu göstər:

- vaxt metodu.
- nəzarət metodu
- birbaşa metod
- qruplaşma metod
- analitik metod

638 Maliyyə təhlilinin müqayisə metodunun mahiyyətini göstər:

- mütləq maliyyə göstəricisinin başqa bir göstəriciyə nisbəti kimi götürülür.
- göstəricilər qruplaşdırılır
- təhlil aparmaq üçün cədvəl tərtib olunur
- plan və faktiki göstəricilərdən istifadə edilir
- əmsal göstəricilərdən istifadə olunur

639 Maliyyə vəziyyətinin təhlilinin birinci mərhələsinin mahiyyətini göstər:

- dövriyyə aktivlərinin dövriyyəsinin təhlili.
- maliyyə vəziyyətinin ümumi qiymətləndirilməsi
- kredit qabiliyyətinin qiymətləndirilməsi
- ödəmə qabiliyyətinin və maliyyə sabitliyinin qiymətləndirilməsi
- balansın likvidliyinin qiymətləndirilməsi

640 Müəssisənin maliyyə-təsərrüfat fəaliyyətinin təhlilində istifadə olunan nəzarət metodu:

- differensial metod.
- integrall metod
- balans metodu
- müqayisə metodu
- maliyyə hesablamaq metodları

641 Müəssisədə maliyyə təhlilinin əsas məlumat mənbəyini göstər:

- mühasibat balansı

- pul vəsaitinin hərəkəti proqnozu, kassa planı
- kassa planı, mənfəət planı.
- biznes-plan, uçot məlumatları
- ödəmə təqvim, kassa planı

642 Maliyyə təhlilinin müqayiəsi metodunun mahiyyətini göstər:

- mütləq maliyyə göstəricisinin başqa bir göstəriciyə nisbəti kimi götürülür.
- göstəricilər qruplaşdırılır
- təhlil aparmaq üçün cədvəl tərtib olunur
- plan və faktiki göstəricilərdən istifadə edilir
- əmsal göstəricilərindən istifadə olunur

643 Maliyyə təhlili hansı metod ilə aparılır?

- analitik
- əmsal
- birbaşa
- nəzarət
- qruplaşma

644 Maliyyə nəticələrinin təhlili üçün mənfəətin hansı hissəsi əsas götürülür?

- bələşdürülen mənfəət.
- satışdan kənar əməliyyatlardan mənfəət
- qeyri-sənaye xarakterli məhsul satışından mənfəət
- mənfəətin ümumi məbləği
- xalis mənfəət

645 Dövriyyənin yüklənməsi əmsalı necə hesablanılır?

- mənfəət bölünsün dövriyyə aktivlərinə.
- satışın həcmi vurulsun dövriyyə vəsaitinə
- satışın həcmi bölünsün dövriyyə aktivlərinin orta illik qalığına
- dövriyyə aktivlərinin orta illik qalığı bölünsün satışın həcmində
- mənfəət bölünsün dövriyyə vəsaitinin həcmində

646 Balansın likvidliyinin mahiyyətini göstər:

- debitor və kreditor borcları.
- ödəmə qabiliyyətinin pis olması
- aktivlər hesabına borcların ödənilmə səviyyəsi
- borcların aktivlərdən çox olması
- aktivlərin borclardan az olması

647 Müəssisənin kredit qabiliyyətinin mahiyyətini göstər:

- borcların vaxtında ödənilməsi
- kreditlər üçün faizlərin artırılması.
- kreditin təminatının olmaması
- kredit üçün faizin artırılması
- kreditin vaxtında silməməsi

648 Müəssisənin maliyyə sabitliyi hansı göstərici ilə müəyyən edilir?

- debitor və kreditor borcları.
- hesablaşmalain vəziyyəti
- balansın likvidliyi
- kredit labiliyyəti

- ödəmə qabiliyyəti

649 Müəssisədə maliyyə təhlilinin əsas məlumat mənbəyini göstər:

- pul vəsaitinin hərəkəti proqnozu
- biznes-plan
- kassa planı.
- ödəmə təqvim
- mühasibat balansı

650 Maliyyə təhlilinin müqayisə metodunun əsasını nə təşkil edir?

- mütləq maliyyə göstəricisinin başqa bir göstəriciyə nisbəti kimi götürülür.
- göstəricilər qruplaşdırılır
- təhlil aparmaq üçün cədvəl tərtib olunur
- plan və faktiki göstəricilər
- əmsal göstəricilərindən istifadə olunur

651 Maliyyə təhlilinin məqsədi:

- dövriyyə kapitalının vəziyyətinə nəzarət
- istehsal planının yerinə yetirilməsi haqqında məlumat
- maliyyə vəziyyəti haqqında məlumat almaq
- büdcəyə vergilərin ödənilməsi haqqında məlumat almaq.

652 Müəssisədə maliyyə təhlilinin predmetini göstər:

- ümumi məhsul
- müəssisənin təchizat vəziyyəti.
- istehsal olunan məhsullar
- müəssisənin satış fəaliyyəti
- müəssisənin maliyyə vəziyyəti

653 Əgər alıcı təşkilat əsaslandırılmış halda satıcının hesab sənədini ödəməkdən imtina edərsə, o zaman alıcıya daxil olan mallara qarşı hansı maliyyə sanksiyası tətbiq edilir?

- malın dəyərini sonradan ödəmə.
- məsul mühafizə
- malın dəyərini əvvəlcədən ödəmə
- akkreditiv
- malın dəyərini hissə-hissə ödəmə

654 Alıcı müəssisəyə nə zaman akkreditiv hesablanması forması tətbiq edilir?

- sosial müdafiə fonduna ayırmaları vaxtında köçürməzsə.
- ödəmə intizamını uzun müddət pozarsa
- krediti geri qaytarmazsa
- müqavilə şərtlərini pozduqda
- büdcəyə vergini ödəmirsə

655 Hesablaşmaların akkreditiv forması alıcı müəssisəyə nə zaman tətbiq olunur?

- sosial vergilər ödənilmədikdə.
- satıcıların hesab sənədlərini vaxtında ödəyə bilmədikdə
- kreditləri vaxtında geri qaytarmadıqda
- büdcəyə vergiləri ödəmədikdə
- əmək haqqı vaxtında ödənilmədikdə

656 Nə zəman alıcılarla yola salınan mallara məhsul mühafizə sanksiyası tətbiq edilir?

- alıcı ödəmə intizamını pozduqda.
- satıcı müqavilə inzizamını pozduqda
- satıcı hesablaşma intizamını pozduqda
- müəssisə hesablaşma intizamını pozduqda
- alıcı müqafılə intizamını pozduqda

657 Hesablaşmaların akreditiv forması alıcı müəssisəyə nə zaman tətbiq olunur?

- sosial vergilər ödənilmədikdə.
- satıcıların hesab sənədlərini vaxtında ödəyə bilmədikdə
- kreditləri vaxtında geri qaytarmadıqda
- büdcəyə vergiləri ödəmədikdə
- əmək haqqı vaxtında ödənilmədikdə

658 Müəssisə büdcəyə vergi ödəyən zaman nəzarətin hansı növü həyata keçirilir?

- əvvəlcədən, cari.
- cari
- sonradan
- əvvəlcədən
- əvvəlcədən, sonradan

659 Müəssisələrdə maiyyə əməliyyatları üzərində əvvəlcədən nəzarət kim tərəfindən aparılır?

- auditor.
- baş mühəsib
- menecer
- müəssisə rəhbəri
- iqtisadçı

660 Nağdsız hesablaşmaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- inkasso.
- akkreditiv
- ödəmə tələbnaməsi
- hesablaşma çeki
- çek

661 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablaşma formasından istifadə edilir?

- ödəmə tapşırığı.
- akkreditiv
- imkasso
- veksel
- çek

662 Alıcılarda məhsul mühafizədə olan mallar nə zaman yaranır?

- müəssisənin maliyyə vəziyyəti pis olduqda.
- malın dəyərinin ödənilməsindən əsaslandırılmış imtina edildikdə
- malın dəyərinin ödənilməsi gecikdirildikdə
- malın dəyəri ödənilidikdə
- malın dəyəri hissə-hissə ödənilidikdə

663 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablaşma formasından istifadə edilir?

- ödəmə tapşırığı.

- akkreditiv
- inkasso
- veksel
- çek

664 Əgər alıcı təşkilat əsaslandırılmış halda satıcının hesab sənədini ödəməkdən imtina edərsə, o zaman alıcıya daxil olan mallara qarşı hansı maliyyə sanksiyası tətbiq edilir?

- inkasso
- məsul mühafizə
- çek
- akkreditiv
- ödəmə tələbnaməsi

665 Nağdsız hesablaşmaların hansı formasından istifadə edən zaman alıcı təşkilat qısa müddətli kredit ala bilər?

- ödəmə tapşırıqları.
- vekselən
- akkreditiv
- çeklərdən
- ödəmə tələbnaməsi

666 Alıcı müəssisəyə nə zaman akkreditiv hesablaşma forması tətbiq edilir?

- Sosial müdafiə fonduna ayırmaları vaxtında köçürməzsə.
- ödəmə intizamını uzun müddət pozarsa
- krediti geri qaytarmazsa
- müqavilə şərtlərini pozduqda
- Büdcəyə vergini ödəmirsə

667 Alıcılar nə zaman malın dəyərini ödəməkdən imtina edirlər?

- alıcı aldığı krediti geri qaytarla bilmədikdə.
- satıcı müqavilə şərtlərini pozduqda
- alıcıının maliyyə vəziyyəti pis olduqda
- nəqliyyat təşkilatı malı vaxtında yola salmadıqda
- alıcı iflasa uğradıqda

668 Alıcı müəssisəyə nə zaman akkreditiv hesablaşma forması tətbiq edilir?

- sosial müdafiə fonduna ayırmaları vaxtında köçürməzsə.
- ödəmə intizamını uzun müddət pozarsa
- krediti geri qaytarmazsa
- müqavilə şərtlərini pozduqda
- büdcəyə vergini ödəmirsə

669 Nağdsız hesablamaların hansı forması maliyyə sanksiyası formasında çıxış edir?

- İnkasso tapşırığı.
- akkreditiv
- ödəmə tələbnaməsi
- hesablaşma çeki
- inkasso

670 Müəssisələr (alıcılar) müntəzəm olaraq ödəmə intizamını pozarlarsa, o zaman hansı hesablaşma formasından istifadə edilir?

- ödəmə tapşırığı.

- akkreditiv
- inkasso
- veksel
- çek

671 Nağdsız hesablaşmaların hansı forması alıcı ile satıcı təşkilatlar arasında malın dəyərinin ödənilməsini sürətləndirir?

- çekler
- akkreditiv
- Planlı ödəmə
- Ödəmə tapşırığı
- Veksel

672 Nağdsız hesablaşmaların hansı forması alıcı Müəssisələrə hesablaşması sanksiyası kimi tədbiq edilir:

- çekler
- akkreditiv
- Planlı ödəmə
- Ödəmə tapşırığı
- Veksel

673 Komersiya bankında cari hesab hansı təşkilatlar və idarələr üçün açılır?

- hesablaşma çeki
- Qeyri-kommersiya təşkilatlarına
- Nəqliyyət təşkilatlarına
- Tikinti təşkilatlarına
- Kommersiya xərclərinə

674 Satışı və alıcılarla hesablaşmalar zamanı nağdsız hesablaşmaların hansı tədbiq olunur:

- məcburi xərclərə.
- kommersiya xərclərində
- Akkrederiv, çek, veksel
- amortizasiya fondunda
- istehsal maya dəyərində

675 Cari ödəmələri heyata keçirmək üçün müəssisələr komersiya bankında hansı hesab açırlar:

- birbaşa xərclərə
- hesablaşma hesabı
- Kommersiya xərclərinə
- məcburi xərclərə.
- cari hesab

676 Müəssisə və təşkilatlar arasında hesablaşmalar necə qrupa bölünür?

- dövlət maliyyə nəzarəti, audit nəzarəti, maya dəyərinin hesablanması.
- Mal əməliyyətləri və qeyri-mal əməliyyatları üzrə hesablaşmalar
- proqnozlaşma, planlaşma, operativ idarə olunma, iqtisadi nəzarət
- müəssisənin qısa müddətli kreditləşməsi, qiymətli kağızlar
- məhsul istehsalı planının yerinə yetirilməsi, vergi nəzarəti

677 Müəssisədə maliyyə nəzarətinin hansı metodundan istifadə etməklə iflasın əlamətlərin müəyyən etmək olar?

- təhlil
- təftiş

- baxış.
- müayinə
- monitoriq

678 Müflisləşmənin «yol verilən müflisləşmə» mərhələsində nə baş verir?

- istehlak genişlənir
- mənfəətin səviyyəsi sabit qalır
- rentabellik sabit qalır
- mənfəət itirilir
- satış planı yerinə yetirilir.

679 Müəssisənin müflisləşməsinin üçüncü mərhələsi necə adlanır?

- böhranlı müflisləşmə
- yol verilən müflisləşmə
- orta vəziyyətdə müflisləşmə
- ağır vəziyyətdə müflisləşmə.
- fəlakətli müflisləşmə

680 Müəssisənin ifası haqqında hansı subyekt qərar qəbul edir?

- Mərkəzi Bank
- məhkəmə
- Maliyyə Nazirliyi
- Vergilər Nazirliyi.
- İqtisadi İnkişaf Nazirliyi

681 İflas zamanı kreditor ilə borclu arasında hansı sənəd yazılır?

- plan.
- barışq sazişi
- ərizə
- müqavilə
- hesabat

682 Müəssisə uzun müddət kreditor borclarına malik olarsa, o zaman hansı proses baş verir?

- müəssisə maliyyə intizamına əməl edir.
- müəssisə müflisləşir
- müəssisənin maliyyə vəziyyəti yaxşı olur
- müəssisəyə qısamüddətli kredit verilir
- müəssisəyə büdcədən vəsait verilir

683 Müflisləşməyə məruz qalan müəssisənin maliyyəsinin sağlamlaşdırılması üçün hansı plan tərtib olunur?

- balansın proqnozu.
- biznes-plan
- ödəmə təqvimi
- pul vəsatının hərəkəti proqnozu
- mənfəət və zərərlər proqnozu

684 Müəssisənin böhran vəziyyətini və müflisləşmə imkanlarını proqnozlaşdırmaq üçün maliyyə nəzarətinin hansı metodundan istifadə edilir?

- müayinə
- maliyyə təhlili
- təftiş
- monitorinq

baxış

685 Maliyyə sağlamlaşdırılmasının «hücum» taktikasının mahiyyətini göstər:

- büdcəyə vergilərin ödənilməsi.
- xaricdən investisiya axınının artırılması
- bütçədən vəsaitin alınması
- mənfəətin həcminin azaldılması
- qiymətli kğızların satılması

686 Maliyyə sağlamlaşdırılmasının «müdafiə» taktikasının mahiyyətini göstər:

- idarəetmə xərclərinin artırılması.
- istehsal və satış xərclərinin ixtisar edilməsi
- iqtisadi həvəsləndirmə fondlarına xərclərin ləğv edilməsi
- bütçəyə xərclərin ixtisar edilməsi
- kommersiya xərclərinin artırılması

687 Maliyyə sağlamlaşdırılması taktikasının növlərini göstər:

- böhran vəziyyəti.
- müdafiə, hücum
- qorunmaq, müdafiə olunmaq
- təhlükəsizlik, qoruyucu, inflyasiya
- Müdafiə Nazirliyi

688 Müəssisənin maliyyə vəziyyətinin əlverişli olmaması hansı amillərin təsirindən irəli gələ bilər?

- təcili öhdəlkilərin vaxtında yerinə yetirilməsi.
- xüsusi dövriyyə vəsaitinin normativdən az olması
- kommersiya kreditlərinin alınma
- dövriyyə vəsaitinin qorunub saxlanması
- qiymətli kağızların bazar qiymətinin artması

689 Müəssisənin uzun müddətə vaxtı keçmiş kreditor borcları hansı proseslə nəticələnə bilər?

- müəssisədə iqtisadci həvəsləndirmə fondlarının təşkilinə.
- müəssisənin iflasına
- mənfəət planının yerinə yetirilməməsinə
- müəssisənin yaxşı işləməsinə
- müəssisədə satış planının yerinə yetirilməməsinə

690 Azərbaycan Respublikında müəssisənin iflasa uğraması hansı sənədlə tənzimlənir?

- müflisləşmə haqqında sərəncam.
- iflas haqqında hüquqi akt
- müəssisə haqqında qanun
- müəssisənin nizamnaməsi
- vergi haqqında qanun

691 Müəssisənin müflisləşməsi hansı göstərici ilə əlaqədardır?

- aktivlərin likvid olması ilə.
- ödəmə qbiliyyətinin olmaması
- satış planının yerinə yetirilməsi
- maya dəyərinin aşağı salınmaması
- kredit qabiliyyətinin olmaması

692 Müflisləşmənin «yol verilən müflisləşmə» mərhələsində nə baş verir?

- satış planı yerinə yetirilir
- mənfəət itirilir
- mənfəətin səviyyəsi sabit qalır
- rentabellik sabit qalır
- istehlak genişlənir

693 Müflisləşmənin hansı mərhələsində müəssisənin ləğv olunması ehtimalı baş verir?

- qlobal maliyyə böhranı şəraitində.
- fəlakətli müflisləşmə
- böhranlı müflisləşmə
- qlobal böhran şəraitində
- yol verilən müflisləşmə

694 Müflisləşmənin «yol verilən müflisləşmə» mərhələsində nə baş verir?

- satış planı yerinə yetirilir
- mənfəət itirilir
- mənfəətin səviyyəsi sabit qalır
- rentabellik sabit qalır
- istehlak genişlənir

695 Müəssisənin müflisləşməsinin üçüncü mərhələsi necə adlanır?

- ağır vəziyyətdə müflisləşmə.
- fəlakətli müflisləşmə
- böhranlı müflisləşmə
- yol verilən müflisləşmə
- orta vəziyyətdə müflisləşmə

696 Müflisləşməyə məruz qalaq müəssisənin maliyyəsinin sağlamlaşdırılması üçün hansı plan tərtib olunur?

- balansın proqnozu.
- biznes-plan
- ödəmə təqvim
- pul vəsaitinin hərəkəti proqnozu
- mənfəət və zərərlər proqnozu

697 Maliyyə sağlamlaşdırılmasının «hücum» taktikasının mahiyyətini göstər:

- büdcəyə vergilərin ödənilməsi.
- xaricdən investisiya axınının artırılması
- qiymətli kağızların satılması
- mənfəətin həcminin azaldılması

698 Maliyyə sağlamlaşdırılmasının «müdafiə» taktikasının mahiyyətini göstər:

- idarəetmə xərclərinin artırılması
- istehsal və satış xərclərinin ixtisar edilməsi
- iqtisadi həvəsləndirmə fondlarına xərclərin ləğv edilməsi
- büdcəyə xərclərin ixtisar edilməsi
- kommersiya xərclərinin artırılması

699 Maliyyə sağlamlaşdırılması taktikasının növlərini göstər:

- böhran vəziyyəti.
- müdafiə, hücum
- qorunman, müdafiə olunmaq
- təhlükəsizlik, qoruyucu, inflayasiya

Müdafıə Nazirliyi

700 Müəssisə nə zaman iflas olunmuş hesab edilir?

- nazirliyin razılığı ilə.
- məhkəmənin qərarı ilə
- müəssisə rəhbərinin razılığı ilə
- kreditorların şifahi razılığı ilə
- baş idarənin qərarı ilə

701 Neçə aya qədər müəssisə öz borclarını yerinə yetirmək qabiliyyətinə malik olmasa, o müflisləşmiş hesab oluna bilər?

- 9 ay.
- 3 ay
- 6 ay
- 5 ay
- 12 ay

702 Müəssisənin müflisləşməsinin mahiyyətini göstər:

- borcların əmlakın dəyərindən az olması.
- kreditorların tələblərinin ödənilməməsi
- mənfəəti düzgün bölüşdürülməməsi
- onun debtor borclarının yaranması
- büdcəyə vergilərin ödənilməsinin gecikdirilməsi

703 Müəssisənin maliyyə vəziyyətinin əlverişli olmaması hansı amillərin təsirindən irəli gələ bilər?

- təcili öhdəliklərin vaxtında yerinə yetirilməsi.
- xüsusi dövriyyə vəsaitinin normativdən az olması
- qiymətli kağızların bazar qiymətinin artması
- dövriyyə vəsaitinin qorunub saxlanılması

704 Müəssisənin uzun müddətə vaxtı keçmiş kreditor borcları hansı proseslə nəticələnə bilər?

- müəssisədə iqtisadi həvəsləndirmə fondlarının təşkilinə.
- müəssisənin iflasına
- mənfəət planının yerinə yetirilməməsinə
- müəssisənin yaxşı işləməsinə
- müəssisədə satış planının yerinə yetirilməməsinə

705 Azərbaycan Respublikasında müəssisənin iflasa uğraması hansı sənədlə tənzimlənir?

- vergi haqqında qanun
- müflisləşmə haqqında sərəncam.
- müəssisənin nizamnaməsi
- müəssisə haqqında qanun
- müflisləşmə haqqında qanun

706 Müəssisənin müflisləşməsi hansı göstərici ilə əlqədardır?

- ödəmə qabiliyyətinin olmaması
- aktivlərin likvid olması ilə.
- kredit qabiliyyətinin olmaması
- maya dəyərinin aşağı salınmaması
- satış planının yerinə yetirilməsi

707 Müəssisə üç aydan yuxarı kreditor borclarına malik olarsa, o zaman hansı proses baş verir?

- müəssisə müflisləşir
- müəssisənin maliyyə vəziyyəti yaxşı olur
- müəssisəyə qısamüddətli kredit verilir
- müəssisə maliyyə intihamına əməl edir.
- müəssisəyə büdcədən vəsait verilir

708 Sahibkarlıx fəaliyyəti üçün beynalxalq maliyyələşmə forması:

- bank
- Inkasso
- Veksel
- lizinq
- Çek

709 Beynalxalq qısa-müdətli kreditlər hansı məqsədlər üçün verilir?

- əsas fəaliyyətdən olan gəlir
- əsas kapital
- maksimum qəlir qötürmək üçün kapital qiyuluşunu təmin etmək
- cari ödəmələrin aparılmasına
- satışdankənar əməliyyatlardan gəlir

710 Beynalxalq qısa-müdətli kreditlər hansı müddətə verilir?

- 10 ildən yuxarı
- 5 ildən yuxarı
- 2 ildən yuxarı
- 1 ilə qədər
- 1 ildən yuxarı 2 ilə qədər

711 Uzunmüdətli beynalxalq kreditlər hansı müddətə verilir?

- 1 ilə qədər
- 2 ildən yuxarı
- 1 ildən yuxarı 2 ilə qədər
- 5 ildən yuxarı
- 10 ildən yuxarı

712 Beynalxalq hesablaşmaların formalarını qöstər:

- bank köçürmələr
- çeklər
- akkreditiv
- inkassa forması
- inkasso

713 Müəssisələrdə xarici əmtəə bazarına çıxışının əsas məqsədini qöstər:

- əsas fəaliyyətdən olan gəlir
- maksimum qəlir qötürmək üçün kapital qiyuluşunu təmin etmək
- satışın həcminin və mənfəət məbləğinin artırılması
- satışdankənar əməliyyatlardan gəlir
- ucuzmaliyyə resurslarını almaq

714 Beynəlxalq iqtisadi münasibətlərdə müəssisələr nağdsız hesablaşmaların hansı formasına üstünlük verirlər?

- akzept.
- çeklər

- bank köçürmələr
- inkassa forması
- akkreditiv

715 Müəssisədə valyuta kurslarındakı fərqlər hansı istiqamətdə olan gəlirə daxildir?

- sair satışdan gəlir
- satışdankənar əməliyyatlardan gəlir
- fövqəladə gəlir
- investisiya fəaliyətindən gəlir.
- əsas fəaliyyətdən olan gəlir